


# Texnologiya

MÜƏLLİM ÜÇÜN METODİK VƏSAIT



5



# Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,  
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınla məsud yaşı!  
Minlərlə can qurban oldu!  
Sinən hərbə meydən oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə  
Cümlə gənclər müştəqdir!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!

NATİQ AXUNDOV, HÜMEYİR ƏHMƏDOV,  
FƏRİDƏ ŞƏRİFOVA, RÜXSARƏ ƏLƏKBƏROVA

# TEXNOLOGİYA

*Ümumtəhsil məktəblərinin  
5-ci sinfi üçün «Texnologiya» fənni üzrə  
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAIT*

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
24.05.2016-ci il tarixli 354 №-li əmri ilə  
təsdiq edilmişdir.*



«ASPOLIQRAF»  
BAKİ—2016

**Axundov N., Əhmədov H., Şərifova F., Ələkbərova R.**  
Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün «Texnologiya»  
fənni üzrə müəllim üçün metodik vəsait. Bakı, «Aspoliqraf»,  
2016, 80 səh.

**Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri  
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini  
çixarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna  
ziddir.**

**Müəllim üçün metodik vəsaitlə bağlı rəy, irad və təkliflərin  
aspoligraf.ltd@gmail.com və derslik@edu.gov.az elektron ün-  
vanlara göndərilməsi xahiş olunur. Əməkdaşlığınız üçün əvvəl-  
cədən təşəkkür edirik!**

© Azərbaycan Respublikası  
Təhsil Nazirliyi, 2016

---

*Natiq Lütviq oğlu Axundov, Hüseyir Hüseyn oğlu Əhmədov  
Fəridə Siyavuş qızı Şərifova, Rüxsarə Zeynalabdin qızı Ələkbərova*

**TEXNOLOGİYA**  
(Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün  
«Texnologiya» fənni üzrə müəllim üçün metodik vəsait)  
Bakı, «Aspoliqraf», 2016.

Redaktoru *Sevinc Nuruqızı*  
Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*  
Kompüter tərtibatçıları *Səadət Quluzadə, Aqil Əmrəhov*  
Korrektoru *Ülkər Şahmuradova*

Kağız formatı 70x100<sup>1</sup>/<sub>16</sub>.  
Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru. Fiziki çap vərəqi 5,0.  
Uçot nəşr vərəqi 5,8. Sifariş 35. Tiraj 7800. Pulsuz.

«Aspoliqraf LTD» MMC  
Bakı, AZ 1052, F.Xoyski küç., 121<sup>B</sup>

## GİRİŞ

### Hörmətli müəllimlər!

Müasir dövrdə texnologiya kurikulumu ümumtəhsil məktəbləri şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formallaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri biliklərə yiyələnmələrinə xidmət edir.

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fənn kurikulumunda «Texnologiya» fənninin məqsədi yeni sosial-iqtisadi şəraitdə şagirdlərin müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələnmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.

**Ümumi orta təhsil pilləsində** ibtidai təhsil pilləsində təyin olunmuş funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri inkişaf etdirməklə texnoloji və tətbiqi bacarıqların təkmilləşdirilməsi, sadə olmayan texnoloji proseslərin həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün formalasdırılması, şagirdlərin müasir informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, onların peşəsəcməyə istiqamətləndirilməsi, zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur.

Ümumtəhsil məktəblərinin V sinfi üçün «Texnologiya» fənni üzrə dərslik komplekti hazırlanarkən şagirdyönümlülük, nəticəyönümlülük, öyrədənin və öyrənənin işini asanlaşdırmaq əsas məqsəd olmuşdur.

Məlum olduğu kimi, 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud olan) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Programı həyata keçirilməyə başlanılmışdır. Bunu nəzərə alaraq, vəsaitdə inklüziv təhsildə vacib olan bəzi məsələlərin şərhini verməyi vacib hesab edirik.

İnklüziv təhsil hər bir şagirdə psixoloji dəstək verilməsini, ona qarşı diqqətli olmayı, onun üçün nəticəyönümlü təlimi təmin edən şərait yaradılmasını nəzərdə tutur. Hər bir şagird, əslində, fərdi yanaşma tələb edir. Hər bir sinifdə bu və ya digər dərəcədə belə problemlı uşaq ola bilər. Bu halda müəllimlər adaptasiya və modifikasiya strateyiylərindən istifadə edə bilərlər. Adaptasiya xüsusi təhsilə ehtiyacı olan şagird üçün tapşırığın daha əyani şəkildə təqdim edilməsidir.

Modifikasiya məsələnin məzmununun sadələşdirilməsidir. Sinifdə autist (özünə qapılan) şagird varsa, diqqətinin məhdud olduğunu nəzərə alaraq, müəllim tapşırıqları onun üçün sadələşdirir.

Qeyd etməliyik ki, müəllim vəsaitində V sinif üzrə standartlar əsasında dərslərin tədrisi mərhələləri araşdırılmış, məzmun standartlarının reallaşma və integrasiya cədvəlləri, illik planlaşdırma nümunəsi verilmişdir.

Artıq respublikamızda şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistem müvəffəqiyyətlə tətbiq olunur. Məzmun standartlarının mənimsənilməsi istiqamətində müxtəlif qiymətləndirmə növlərindən istifadə edilir. Bu qiymətləndirmə növləri müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

*İlkin səviyyənin qiymətləndirilməsi (diagnostik qiymətləndirmə)* şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə kömək edir. Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris olunmuş materialın hansı hissəsini bilirlər?

*Şagird irəliləyişlərinin monitoringi (formativ qiymətləndirmə)* vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir. Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi? Hər altı həftədən gec olmayıaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitoringi təşkil edilməlidir.

*Yekun (summativ) qiymətləndirmə.* Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir: Şagird materialı bilir və başa düşürmü? Bildiklərini tətbiq edə bilirmi? Daha da irəli getmək üçün lazımi səviyyəyə çatmışdır mı? Şagirdlərin bilik və bacarıqlarını hər bir mövzu ilə bağlı qiymətləndirmək üçün metodik cədvəl nümunəsinin müəllim vəsaitinə daxil edilməsi də məqsədə uyğun hesab edilmişdir.

#### *Grup fəaliyyətinin qiymətləndirilməsinə dair meyarlar cədvəli*

Orupun №-si	Birgə fəaliyyət, düzgün iş bölgüsü	Davranış, tədqiqatlar zamanı ünsiyyət-yaratma, yoldaşlarının uğuruna sevinmə	Mövzunun əhatə olunması və məqsədə nail olma	Təqdimat-larda fəal-hıq göstərmə, dirləmə, suallar vermə, əlavələr etmə	Təqdimat zamanı fikrini dəqiq ifadəetmə, aydın, səlis nitq, öz yoldaşlarını inandırma, nəticə çıxarma	Ümumi bal
I						
II						
III						
IV						

Təyin edilmiş meyarla daha çox kəmiyyət səciyyəlidirsə, onda onlar şagirdlərin göstərə biləcəkləri nəticələrə uyğun 4–5 səviyyədə dərəcələnməli və konkret fəaliyyətin hansı meyar üzrə hansı səviyyəyə uyğun olduğu müəyyənləşdirilməlidir.

Əgər kiçik summativ qiymətləndirmədirse və ya hər hansı digər səbəbdən müəllim fəaliyyəti rəqəmlə qiymətləndirmək istəyirsə, onda qəbul edilmiş bal sisteminə uyğun olaraq, meyarların 5 səviyyədə dərəcələnməsi daha məqsədə uyğundur. Bu halda hər səviyyə üzrə göstəricini müvafiq balla qiymətləndirməklə, qiymətin formallaşması prosesini asanlaşdırmaq olar.

Meyarlar	Meyarların dərəcələnməsi və müvafiq qiymətlər				
	«5» qiymət	«4» qiymət	«3» qiymət	«2» qiymət	«1» qiymət
1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını şərhətmə	əl alətlərindən istifadə etməklə emal texnologiyasını düzgün şərhətmə	əl alətlərinin (sadə, mexaniki və elektrik) funksiyalarını izahətmə	3–5 emal texnologiyasına uyğun əl alətləri seçmə	3–5 əl alətini sadalama	1–2 əl alətini sadalama
2. Emal texnologiyalarına uyğun əl alətlərini şərhətmə	emal texnologiyalarına uyğun əl alətlərindən istifadə qaydalarını şərhətmə	emal texnologiyalarına uyğun əl alətləri seçmə	emal texnologiyalarını fərqləndirmə	3–5 emal texnologiyasını sadalama	1–2 emal texnologiyasını sadalama
– sərhəd daxildir – sərhəd daxil deyil	[80% – 100%]	[50% – 80%]	[20% – 50%]	[10% – 20%]	[0% – 10%]

### ***Qrup işinin qiymətləndirilməsi (istənilən meyar əlavə oluna bilər)***

Vəsaitdə verilən bütün dərs modelləri, yeni interaktiv təlimlə keçirilən dərsin strukturunu eks etdirir. «Texnologiya» fənni üzrə məzmun standartları əsasında hazırlanmış dərs modellərində şagirdlərin idraki, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiylənlənmələri diqqət mərkəzində saxlanılmışdır. Təqdim olunan dərslərə yaradıcı yanaşılmaqla, onu zənginləşdirmək və daha maraqlı etmək müəllimin ixtiyarına verilir. Başlıcası, şagird tərəfindən biliklərin müstəqil qazanılmasına imkan və şərait yaratmaq, «öyrənməyi öyrətmək» prinsipinə sadiq qalmaq lazımdır.

## **I. Texnologiya təliminin məzmunu Ümumi təlim nəticələri**

«Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)»nda «Texnologiya» fənni üzrə ümumi orta təhsil pilləsi üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir:

### **Ümumi orta təhsil pilləsi (V–IX siniflər) üzrə şagird:**

- müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə gündəlik məşətdə vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayıır;

- sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;
- texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir, məmulatların hazırlanmasında onlardan istifadə edir;
- şəraitə və təbii imkanlara uyğun olaraq, bitkiləri becərməyi, ev heyvanlarına qulluq etməyi, kənd təsərrüfatı məhsullarını tədarük və emal etməyi bacarır;
- əmək fəaliyyətini səmərəli qurmaq üçün onu əvvəlcədən planlaşdırır və idarə edir;
- əmək fəaliyyəti prosesində fərdi, habelə qrup tərkibində işləməyi bacarır.

### ***Məzmun xətləri və onların əsaslandırılması***

Milli və dünya təcrübəsinin öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində «Texnologiya» fənninin aşağıda qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə xidmət edir:

- Emal texnologiyaları;
- Texnika elementləri;
- Məişət mədəniyyəti;
- Qrafika.

Bütün fənlərdə olduğu kimi, «Texnologiya» fənninin məzmunu sı-nifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.

### ***Emal texnologiyaları***

Emal texnologiyaları «Texnologiya» fənninin əsas məzmun xətlərindən biri olub, şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin ümuməmək bacarıqları və elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.

Şagirdlər gündəlik həyatda, məişətdə, bu və digər hallarda materialların, enerjinin, informasiyaların dəyişdirilməsi və istifadəsi prosesində iştirak etdiklərindən onlarda müvafiq emal texnologiyalarına aid bacarıq və vərdişlərin aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişdirilməsi və istifadəsi müxtəlif metod və vasitələrlə (alətlər, texnika) əldə olunduğu və bunların əsasını emal texnologiyaları təşkil etdiyi üçün göstərilən məzmun xətti «Texnologiya» fənninə daxil edilmişdir.

Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər məmulatın texniki və bədii konstruksiya edilməsinin əsas principləri ilə yaxından tanış olur, estetik və dizayn tələblərinə uyğun müxtəlif məmulatlar hazırlayırlar.

Gələcəkdə əldə edəcəkləri peşənin xarakterindən asılı olmayaraq, şagirdlər özlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün materialların emalı texnologiyalarından istifadə edirlər.

### **Texnika elementləri**

Bu məzmun xətti üzrə şagirdlər gündəlik həyatda qarşılaşıqları texnikanın ümumi xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri, istehsal texnologiyalarının təkmilləşdirilməsi, müasir texniki qurğular və konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq və vərdişlərin mənimmsənilməsi nəzərdə tutulur.

Şagirdlərde texnika aləmi, maşınların növləri və təyinatı, hissələrinin birləşdirilməsi, maket və onlara verilən tələblər (iqtisadi, eko-loji və estetik), texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqlar formalaşdırılır.

Bu məzmun xətti vasitəsilə şagirdlər gündəlik həyatda qarşılaşıqları əsas texnoloji maşınlar, aparatlar, aqreqatlar, alətlər, onların növləri, quruluşu və iş prinsipi ilə tanış olurlar. Şagirdlər detallar, mexanizmlər, məişətdə istifadə olunan maşınlar, texnikada maşınların tətbiqi haqqında biliklərə yiyələnməklə, müasir texnoloji avadanlıqların quruluşunu və iş prinsiplərini öyrənir və onları idarə etmək bacarıqları əldə edirlər. Bütün bunlar şagirdlərdə məişətdə, işləyəcəkləri sahədə texnika ilə davranmaq mədəniyyəti formalaşdırır.

### **Məişət mədəniyyəti**

Bu məzmun xətti üzrə qazanılmış bilik və bacarıqlar vasitəsilə şagirdlər həyatda insana lazım olan davranış qaydalarına riayət etmək, ailənin və onun büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn, habelə ictimai yerlərdə (evdə, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları formalaşır.

### **Qrafika**

Hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki rəsmini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəlir. Elektron qurğulardan istifadə etdikdə onlardakı xırda nasazlıqları axtarış tapmaq və aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.

Qrafika məhz bu məqsədlə «Texnologiya» fənninin məzmununa daxil edilmişdir. Bu məzmun xətti üzrə fəaliyyət şagirdlərdə məmulatın

təsvirini, sxemini, çertyojunu, forma və ölçülərini müəyyənləşdirmək, hazırlanacaq məmulatlara dizayn vermək bacarıqlarının formalasdırılmasına yönəldilmişdir.

## **Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri**

### **1. EMAL TEKNOLOGİYALARI**

#### **Şagird:**

- emal texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini şərh edir;
- emal prosesi üçün lazım olan materialları seçərək çeşidləyir və istifadə üçün hazırlayırlar;
- emal prosesinə hazırlıq mərhələsində nişanlama, kəsmə, biçmə, tikmə, qida məhsullarının emalı, birləşdirmə və quraşdırma bacarıqları nümayiş etdirir;
- emal texnologiyalarından istifadə edərək, fərdi qaydada və qrup tərkibində müxtəlif məmulatlar hazırlayırlar, birgə fəaliyyət bacarıqları nümayiş etdirir;
- emal prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir;
- şəraitə və təbii imkanlara uyğun olaraq, əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir.

### **2. TEKNİKA ELEMENTLƏRİ**

#### **Şagird:**

- texnoloji cihazları və alətləri təsnif edir, texnoloji maşınların növlərini, quruluşunu və iş prinsiplərini şərh edir;
- məişətdə istifadə edilən texnoloji avadanlıqları (maşınları, cihazları, qurğuları, alətləri) işə hazırlayırlar və onlara texniki qulluq edir;
- elektrik enerjisinin mahiyyətini, alınması, ölçülülməsi və istifadəsi yollarını, elektrotexniki avadanlıqların (elektrotexniki, radio-elektron və avtomatik cihazların, qurğuların) iş prinsiplərini izah edir;
- elektrotexniki avadanlıqlardan istifadə edir və onlara xidmət bacarıqları nümayiş etdirir.

### **3. MƏİŞƏT MƏDƏNİYYƏTİ**

#### **Şagird:**

- ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, dizayn bacarıqları nümayiş etdirir;
- təlim-tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar edir;
- ailə və onun büdcəsinin idarəolunması haqqında fikirlərini şərh edir;
- sadə təmir-tikinti və dekorativ bəzək işlərini yerinə yetirir.

#### **4. QRAFİKA**

##### **Şagird:**

- məmulatın texniki spesifikasiyasını şərh edir;
- əşyanın qrafik təsvirini, detalların çertyojunu, əşya və detalların texnoloji xəritələrini çəkir və oxuyur;
- detalların birləşdirilməsi çertyojlarını və yiğma çertyojlarını yerinə yetirir.

### **MƏZMUN STANDARTLARI**

#### **V sinif**

##### **V sinfin sonunda şagird:**

- əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir;
- əl alətləri və ondan istifadə etməklə, hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcılığını müəyyənləşdirir, emal texnologiyalarını seçir və məmulat hazırlayır;
- tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir\*;
- elektrik enerjisinin mahiyyətini və onun alınması yollarını izah edir;
- sadə elektrik dövrəsi qurur;
- ailədə mədəni davranış və ünsiyyət qaydalarını, ailə büdcəsinin formallaşmasını şərh edir;
- yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir;
- düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.

### **1. EMAL TEXNOLOGİYALARI**

##### **Şagird:**

- 1.1. Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
- 1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.
- 1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
- 1.2.1. Əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
- 1.2.2. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün iş ardıcılığını müəyyənləşdirir.
- 1.2.3. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
- 1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

---

\* Kənd məktəbləri üçün nəzərdə tutulur.

- 1.3.1. Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır.
- 1.3.2. Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
- 1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
- 1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
- 1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir.
- 1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.

## **2. TEKNİKA ELEMENTLƏRİ**

**Şagird:**

- 2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
- 2.1.1. Əl alətlərini təsnif edir və növlərini sadalayır.
- 2.1.2. Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir.
- 2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
- 2.2.1. Əl alətlərindən istifadə edir.
- 2.2.2. Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur.

## **3. MƏİŞƏT MƏDƏNİYYƏTİ**

**Şagird:**

- 3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndi-yini nümayiş etdirir.
- 3.1.1. Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
- 3.1.2. Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.
- 3.2. Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
- 3.2.1. Ailə bütçəsi və onun formalaşmasını şərh edir.

## **4. QRAFİKA**

**Şagird:**

- 4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
- 4.1.1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir.
- 4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.
- 4.2.1. Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, çərtyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur.

*Məzmun standartlarının reallaşma cədvəli*

Standart	Mövzu	Möv-zunun №-si	Dərs-lükdə səhifə №-si	MMV-də səhifə №-si
1.4.1.	Tərəvəzlərin becərilmə texnologiyası	1	7	16
3.1.2.	Məişətdə sadə təmir işləri	2	10	18
3.1.1.	Ailədə davranış və ünsiyyət mədəniyyəti	3	12	20
3.2.1.	Ailə bütçesinin formallaşması	4	14	22
	<b>Kiçik Summativ Qiymətləndirmə</b>			
4.1.1.	İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri	5	17	24
4.1.1.; 4.2.1.	Məmulatın qrafik təsviri	6	20	26
1.1.1.; 1.2.1.; 4.2.1.	Ölcmə və nişanlama alətləri	7	22	28
1.3.2.	Oduncaq və mişar materialları	8	25	30
1.2.1.; 2.1.1.	Oduncağın emalı üçün iş yeri və alətlər	9	28	32
	<b>Kiçik Summativ Qiymətləndirmə</b>			
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncaq materiallarının mişarlanması və təmizlənməsi	10	31	34
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncağın yonulması	11	34	36
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncağın əl alətləri ilə burğulanması	12	36	38
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Oduncaq detallarının birləşdirilməsi	13	39	40
	<b>Kiçik Summativ Qiymətləndirmə</b>			

Standart	Mövzü	Mövzunun №-si	Dərslikdə səhifə №-si	MMV-də səhifə №-si
1.3.1.; 1.3.2.	Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil	14	42	42
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 2.1.1.; 2.2.1.	Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar	15	44	44
	<b>I yarımlı üçün Böyük Summativ Qiymətləndirmə</b>			
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.2.1.	Təbəqə metalin və məftilin düzəldilməsi	16	46	46
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Nazik təbəqə metal və məftilin kəsilmə üsulları	17	48	48
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi	18	51	50
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 2.2.1.	Nazik təbəqə metalin birləşdirilməsi	19	53	52
2.1.2.; 2.2.2.	Elektrik enerjisi və sadə elektrik dövrəsi	20	55	54
	<b>Kiçik Summativ Qiymətləndirmə</b>			
1.1.1.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Mətbəx qab-qacağı və onlara qulluq	21	59	56
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.1.1.; 2.2.1.	Buterbrodların və isti içkilərin hazırlanması texnologiyası	22	62	58
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 2.2.1.	Yumurtadan yeməklərin hazırlanma texnologiyası	23	67	60
1.1.1.; 1.2.1.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar	24	70	62
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 2.2.1.; 4.2.1.	Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları	25	73	64
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.4.; 2.1.1.; 2.2.1.; 4.2.1.	Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası	26	76	66
	<b>II yarımlı üçün Böyük Summativ Qiymətləndirmə</b>			

*V sinif üçün «Texnologiya» fənninin illik planlaşdırılması*

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Saat	Tarix
Maişət mədəniyyəti	Tərəvəzlərin bəcərilmə texnologiyası	1.4.1.		1	
	Məişətdə sadə təmir işləri	3.1.2.		1	
	Ailədə davranış və ünsiyyət mədəniyyəti	3.1.1.	H-b.:3.2.1.;3.3.1.	1	
	Ailə bütçəsinin formallaşması	3.2.1.	H-b.: 2.3.1.	1	
	Kiçik Summativ Qiymətləndirmə			1	
Qrafik səvad elementləri	İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri	4.1.1.	Riy.:1.2.1.; T-i.: 1.2.2.; 1.3.1.; 2.1.1.	2	
	Məmulatın qrafik təsviri	4.1.1.; 4.2.1.	Riy.:1.2.1.; T-i.:1.2.2.; 1.3.1.;2.1.1.	1	
	Ölçmə və nişanlama alətləri	1.1.1.; 1.2.1.; 4.2.1.	H-b.:1.1.1.; A-d.:1.2.1.;1.2.2.	1	
Oduncağın emalı texnologiyası	Oduncaq və mişar materialları	1.3.2.	T-i.:2.2.1.	1	
	Oduncağın emali üçün iş yeri və alətlər	1.2.1.; 2.1.1.	A-d.:1.2.2.	1	
	Kiçik Summativ Qiymətləndirmə			1	
	Oduncaq materiallarının mişarlanması və təmizlənməsi	1.1.1.;1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Oduncağın yonulması	1.1.1.;1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Oduncağın əl alətləri ilə burğulanması	1.1.1.;1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Oduncaq detalların birləşdirilməsi	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Kiçik Summativ Qiymətləndirmə			1	

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Saat	Tarix
Metallin emal texnologiyası	Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil	1.3.1.; 1.3.2.	T-i.:2.2.1.	2	
	Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	I yarımil üçün Böyük Summativ Qiymətləndirmə			1	
	Təbəqə metalin və məftilin düzəldilməsi	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.;1.3.4.; 2.2.1.	H-b.:1.1.1.; 4.1.1.; 4.2.1.; 4.3.1.; A-d.: 1.2.1.; 1.2.2.	1	
	Nazik təbəqə metalin və məftilin kəsilmə üsulları	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.; 4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.; 1.2.2.	1	
	Nazik təbəqə metalin birləşdirilməsi	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 2.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Elektrik enerjisi və sadə elektrik dövrəsi	2.1.2.; 2.2.2.		1	
	Kiçik Summativ Qiymətləndirmə			1	
Ərzəq məhsullarının emal texnologiyası	Mətbəx qab-qacağı və onlara qulluq	1.1.1.; 1.3.3.; 1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.; 4.1.1.;4.2.1.;4.3.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Buterbrodların və isti içkilərin hazırlanması texnologiyası	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.2.; 1.3.3.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.; A-d.:1.2.1.;1.2.2.; F-t.:1.1.1.	1	
	Yumurtadan yeməklərin hazırlanma texnologiyası	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 2.2.1.	H-b.:1.1.1.; A-d.:1.2.1.;1.2.2.	1	

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Saat	Tarix
Parçanın emal texnologiyası	Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar	1.1.1.; 1.2.1.; 1.3.3.;1.3.4.; 2.1.1.; 2.2.1.	H-b.:1.1.1.; A-d.:1.2.1.;1.2.2.	1	
	Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları	1.1.1.;1.2.1.; 1.2.2.;1.2.3.; 2.2.1.;4.2.1.	H-b.:1.1.1.;4.1.1.; 4.2.1.;4.3.1; A-d.:1.2.1.;1.2.2.; T-i.:1.2.2.;1.3.1.; 2.1.1.; Riy.:1.2.1.	1	
	Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası	1.1.1.;1.2.1.; 1.2.2.;1.2.3.; 1.3.2.;1.3.4.; 2.1.1.; 2.2.1.; 4.2.1.	H-b.:1.1.1.; 4.1.1.;4.2.1.;4.3.1; A-d.:1.2.1.;1.2.2.	1	
	II yarimil üçün Böyük Summativ Qiymətləndirmə			1	

## MƏİŞƏT MƏDƏNİYYƏTİ

### 1-ci mövzu. Tərəvəzlərin becərilmə texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir (1.4.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Tərəvəz bitkilərinin şəkilləri və ya slaytları, dəftər, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Hansı tərəvəzləri tanıyırsınız?
2. İnsanlar nə üçün tərəvəzi becərirlər?
3. Tərəvəzlərin faydası haqqında nə deyə bilərsiniz?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**  
«Tərəvəz bitkilərinin becərilmə texnologiyası nədən ibarətdir?» – kimi vermək olar.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Sizə məlum olan tərəvəz bitkilərini sadalayın və onların xeyrini izah edin;
- Pomidor haqqında nə bilirsiniz?
- Pomidorun becərilmə texnologiyasını şərh edin;
- Pomidor toxumlarını əkinə necə hazırlamaq lazımdır? – kimi sual və tapşırıqlar verilə bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

### MƏİŞƏT MƏDƏNİYYƏTİ

1-ci mövzu

#### TƏRƏVƏZLƏRİN BECƏRİLMƏ TEXNOLOGİYASI



Hansı tərəvəz növlərini tanıyırsınız?

Tərəvəzələr (şək. 1) çox qiymətli qida məhsuludur. Tərəvəzin ən geniş yayılanı ağ koləm, pomidor, xiyar, yerkökü, mətbəx çuğunduru\*, soğan, turp, süyüd, kartofdur.



Şək. 1. Tərəvəz bitkiləri:  
1 – ağ koləm; 2 – pomidor; 3 – xiyar; 4 – hök; 5 – mətbəx çuğunduru;  
6 – göy soğan; 7 – turp; 8 – süyüd; 9 – çəfər; 10 – kartof

Qidalı maddələr tərəvəz bitkilərinin müxtalif hissələrində yığılırlar: pomidor və xiyarda – meyvələrdə, kök və çuğundurda – köklərdə, çəfər və süyünda – yarpaqlarda.

Süyüd, çəfər, keşniş, nana, reyhan və s. göyərtilər müxtalif xörəklərdə aviviyat kimi istifadə edilir. Soğan və sarımsaq xüsusi xörəkləridir. Onların tərkibində böyük miqdarda C vitamini vardır.



Pomidor necə becərilir?

► Pomidor Avropana Cənubı Amerikadan XVI əsrin ortalarında gətirilmişdir. O vaxtlar pomidorun meyvaları nisbatan xırda, sarımtıl-qızılı rəngdə idi. Bu rəng tərəvəzin adında oksini təbib, italyan dilində pomidor «qızıl alma» deməkdir (şək. 2).



Şək. 2. Pomidor  
Həzirdə rənginə, quruluşuna və dadına görə fərqlənən bir çox pomidor növləri var.

\*Mətbəx çuğunduru — tünd-qırmızı rəngli tərəvəz bitkisiidir. Kullnarlıyada şorbaların, salatların və şirələrin hazırlanmasında istifadə olunur.


7

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Hansı tərəvəz bitkilərini tanıyırsınız?
2. Hansı tərəvəz bitkiləri ədvayıyyat şəklində istifadə edilir?
3. Nə üçün pomidor şitiləkmə üsulu ilə yetişdirilir?
4. Pomidor toxumlarını əkinə necə hazırlamaq lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.



**Pomidor** – birillik işçisəvar və istisevar ot bitkisidir. Bu bitki su və mineral maddələri güclü kök sistemi vasitəsi ilə torpaqdan alır.

Pomidor şitiləkma üsulu ilə yetişdirilir və əlavə köklərin yaranması üçün tez-tez gövdəsinin dibə doldurulur.

Pomidor kolu yeni zoqlar hesabına sürətlə qol-budaq atır. Bu zoqlar məhsulun miqdarını azaltlığı və yetişməsini yubatlığı üçün budanır.

Pomidor bitkisində cürcərmədən meyvələrin yetişməsinə qədər olan dövr 100–130 gün təşkil edir.


#### **Pomidorun bacarılması texnologiyası**

Siza lazım olacaq: şitil əkmək üçün yesik, drenaj, torpaq, polietilen plynoka, susapan, xırda stekanlar və kiçik payalar, otaqda yetişə bilən pomidor toxumu.

#### **İşin gedisi:**

1. Pomidor şitillərinin bacarılməsi və onlara qulluq edilməsi üçün texnoloji xəritə hazırlayın. Praktik işi yerinə yetirərkən günəllik qeydlər aparın (işin aparılma tarixini və işin növünü, pomidorun inkişaf mərhələsini qeyd edin).

2. Pomidor toxumlarını istiṁət sisteminin batareyasının yanından 2–3 saat yerləşdirərək qızdırın (*şək. 3, a*).



*Şək. 3.*

3. Toxumları 30 dəqiqə ərzində tünd-bənövşəyi manqan məhələlündə saxlayın (*şək. 3, b*). Suyun üzüne çıxan toxumları maye ilə birlilikdə atın. Qalan toxumları yuyun və saftelə qurulayın.

4. Əkmək üçün yesik hazırlayın: dibinə drenaj yerləşdirin, üstündən 15–20 sm münbit torpaq töküñ və sulayın. Kiçik paya ilə səpin üçün şırımların yerini nişanlayın (*şək. 4, a*).

8

**B****D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini tərəvəz bitkilərinin xeyrinə və onların bacarılmə texnologiyasına yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən tərəvəz bitkilərinin bacarıqlar nümayiş etdirmə, tərəvəz bitkilərinin növlərini sadalama, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 2-ci mövzu. Məişətdə sadə təmir işləri

DƏRSİN MƏQSƏDİ: Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir (3.1.2.).

A

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Mebel furniturlarının şəkil və ya slaydları, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Evin səliqəsinin saxlanması üçün nə edirsiniz?
2. Evinizdə hansı sadə təmir işlərinin icrasını bacarırsınız?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**

«Məişətdə sadə təmir işləri necə yerinə yetirilir?» – kimi vermək olar.

A

2-ci mövzu

### MƏİŞƏTDƏ SADƏ TƏMİR İŞLƏRİ



Məişət mədəniyyəti deyəndə nə başa düşürsünüz?

**Məişət mədəniyyəti** – evdə temizliyin və salığın saxlanması, ev təsərrüfatının idarə edilməsi və ailə bündəsinin bölünməsi, ailə üzvlərinin bir-birinə hörmətlə yanğın və s. deməkdir. Bəs siz öz evinizi rahatlılığı və gözəlliyi üçün nə edə bilərsiniz?

Sizi shata edən eşyaları baxın. Şəkflərin qapaları yaxşı açılıb-örtülmüş, stulların üzərində oturanda laxlayırı, matəxədə və vənənə otağında bağlı kranlardan su damcılaması ki, bütün elektrik cihazları işləyir? Mebelin və möşət texnikasının bəzi xırda təmir işlərinə siz özünü də yerinə yetirə bilərsiniz.

Mebelin hazırlanmasında zamanı onun hissələrini birləşdirmələ üçün xüsusi furniturlardan — künclülərdən, kipləşdiricilərdən, rəf saxlayıcılarından, maqnit saxlayıcılarından, qifil dileciklərdən, dəstəklərdən və s. (şəh. 1) istifadə edilir.



Şəh. 1. Mebel furniturları

**Künclülər** (şəh. 1, a) düz bucaq altında yerləşən iki metal löv-hacikdən ibarətdir. Onlarla rəflərin, çörçivələrin, nafəsliliklərin və s. künclər birləşmələri bərkidilir.

**Rəf saxlayıcıları** (şəh. 1, b) metal və ya plastik kütlədən hazırlanır və şəkflərdə üfüqi rəflərin bərkidilmesi üçün istifadə edilir. Rəf saxlayıcılarının milləri şəkflərin yan divarlarında yerləşən bir torəfləri bağlı desklərə quraşdırılır.

**Kipləşdiricilər** (şəh. 1, c) bir-biri ilə bərkidici vintil birləşdirilmiş iki qalan metal künclük və ya lövhəcikdən ibarətdir. Onlarla şəkflərin, yazı masalarının, kitab rəflərinin və s. yan torəflərini birləşdirirler.

**Qifil dileciklər və qifillər** (şəh. 1, ç, d) şəkflərin, masaların və tumbaların qapalarını bağlamaq üçün nəzərdə tutulmuşdur.

10

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Mebel furnituru nədir? Onun növlərini sadalayın;
- Rəf saxlayıcılarının, kipləşdiricilərin və maqnit saxlayıcılarının təyinatını izah edin;
- Elementləri laxlayan mebel furnituru necə bərkitmək olar?
- Furnitur necə quraşdırılır? – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Mebel furnituru nədir?
  2. Hansı növ mebel furniturları sizə məlumdır?
  3. Həncamaları nə üçün istifadə edirlər?
  4. Qifil dilciklər və qifillər hansı növlərdə olur?
- Suallar şagirdlər təşfin-dən cavablandırılır.

**B****D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini mebel furniturlarının növlərinə, onların quruluş və təyinatına yönəldir. Furniturların quraşdırılması üsullarını tək-rarlayır.

**E**

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən sadə təmir işlərini yerinə yetirmə, təmir işlərini fərqləndirmə, mebel furniturlarının növlərini sadalama və əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

**Dəstaklar** (şək. 1, e) metal, taxta və ya nazik plastik kütlədən hazırlanır, qapı, pəncəre və dolabların rahat açılıb örtülməsi üçün vastitə rələni oynayır.

**Magnit saxlayıcıları** (şək. 1, o) şkafların qapılarının hərəkəti olmasına xidmat edir. Onlar magnitli qalibdən və metal lövhəcikdən ibarətdir.

**Şkaf**, yazı masası və tumbaların qapıları **həncamaların** (şək. 1, f) kəməyi ilə bərkidilir.

Künclükləri, qifil dilcikləri, həncamaları və s. mebelə oduncaq təqənnüt **surupların** kəməyi ilə bərkidirlər.

Mebeldən uzun müddət istifadə etdiğdə mebel furniturları zəifləyir. Bu halda köhne surupları çıxardıb, ölçüsü daha böyük olanlarıla əvəz edirlər. Əgər belə imkan yoxdursa, desiklərə yapışan sürtülmüş taxta milciklər (mantarlar) salıb, köhne surupları onlara vintləyirlər. Əgər siz furniturnı yerini dayışdırırmak istəyirsinizsə, avvalocdan bərkidici surupların vintləmə yerlerini nişanlayın.

**Magnit saxlayıcının quraşdırılma ardıcıllığı:**

Əvvəlcə saxlayıcının lövhəciyinin və qalibinin yerini müəyyən edirlər. Sonra lövhəciyi qapıya bərkidir və saxlayıcının qalibinin yerini elə seçirlər ki, qapı bağlı olanda o, lövhəciklə tıst-tısta düşsün. Buz ilə bərkidici suruplar üçün desiklərin mərkəzlərini qeyd edir və surupları axıra qədar burmadan bərkidirlər.


Qalibi lövhəcisinin qarşısında tam dəqiq yerləşdirildən sonra suruplar axıra kimi bağlanır. Mebel fabriklarında furniturları **məbelyanın quraşdırılar**.

### SUALLAR



1. Mebel furnituru nədir?
2. Hansı furniturları tanıyırsınız?
3. Elementləri zəifləmiş mebelə furnituru necə bərkitmək olar?

### PRAKTİK İŞ



#### MEBEL FURNİTURLARININ QURULUSU, İŞ PRİNŞİPI VƏ BORKİDİLMƏSİNİN ÖYRƏNİLMƏSİ

##### İşin yerinə yetirilmə qaydaları:

- 1-ci şəkildə göstərilmiş mebel furniturlarına baxın, onların müxtəlif növlərinin quruluşu və tətbiqini aydınlaşdırın.
2. Dostəklər, künclüklər, kipləşdiricilər, qapı sürgüləri, qifillər və s. furnitür nümunələrini nəzərdən keçirin və onların iş prinsipini öyrənirin.
3. Detalların surupları borkidilməsi zamanı tohlükəsiz iş qaydalarına riayət edərək yarsız material üzərində müxtəlif furnitür növlərinin borkidilməsini mösq edin.

11

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

### **3-cü mövzu. Ailədə davranış və ünsiyyət mədəniyyəti**

**DƏRSİN MƏQSƏDİ:** Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir (3.1.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Dərslik kimi resursdan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraaciət edə bilər:

1. Siz küçədə və ya ictimai nəqliyyatda tanışlarınızı görəndə nə edirsiniz?

2. Ailə üzvlərinizlə davranış və ünsiyyəti necə tənzimləyirsiniz?

3. Sizin evdə hansı vəzifələriniz var?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**

**«Ailədə davranış və ünsiyyət qaydaları nədən ibarətdir?» – kimi vermək olar.**

**3-cü mövzu**

#### **AİLƏDƏ DAVRANIŞ VƏ ÜNSİYYƏT MƏDƏNİYYƏTİ**

Hər bir insan ailədə mədəni davranış və ünsiyyət qaydalarını bilməli və onlara riayət etməlidir.



*Bu bəs bu qaydalar nədən ibarətdir?*

**Ailə üzvlərinə hörmət və qayğı** Siz vaxtimızın böyük hissəsinin ailəninə shatosunda keçirirsiniz. Unutmayın ki, siz xalqımıza məxsus ailə ononşorunu bilməli və hayata keçirməlisiniz. Ailə üzvləri ilə ünsiyyətdə «Sağ ol», «Zəhmət olmasa», «Bağışla» demiyi, evdən gedərkən və evə qaydarkan «Sağ ol, anan», «Salam, ata», «Bu da mən» və s. deməyi unutmayın. Valideynlərinizə mütləq hara getdiyinizi və na vaxt qayidacığınızı deyin. Əgər yubanırsınızsa, çalışın telefonla zəng edib harada olduğunu bildirəsiniz ki, yaxınlarınızナarahat olmasın. Ailə üzvlərinizə hər an diqqət göstərin.

Əgər sizin kiçik qardaş və bacınız varsa, onlar üçün tez-tez kitab oxuyun, onları gözintiye çıxartmağa vaxt ayrırm.

Öz yaxınlarınıza hörmətlə yanaşın: evdə soligəli geyinin, aşyalarınızı ətrafı saplaşdırın. Nə qədər talassonuz da, qapını asta örtün. Radionun, mənimfonun və ya televizorun səsini artırımayın. Unutmayın ki, ailə üzvlərinizdən her birinin müxtəlif musiqi zövqü olur və hamçinin gur ses onların istirahətinə mane olar.

Ailə üzvləri ilə necə salamlasmaq lazımdır?

– Salamlama töbəssümle müşayiət olunmalıdır.

– Salamlaslaşdırımız adamın gözlərinə baxmaq, ona arxa çevirmək lazımdır.

– Əlləri cibindən və dolu ağızla salamlasmaq olmaz.

– Tələsik salamlasmaq olmaz.

– Sahərdən saat 11:00-a qədər «Sabahınız xeyir!», 11:00-dan axşam üstüna qədər «Günortanzı xeyir!», axşam isə «Axşamımız xeyir!» demək lazımdır.

– «Sağ olun!», «Gecəniz xeyrə qalsın!» – deyib sahəllaşmaq olar.

12

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Ailə üzvlərinə hörmət və qayğı dedikdə nə başa düşürsünüz?
- Düzgün salamlasma qaydalarını izah edin;
- Ailədə daimi vəzifələr hansılardır?
- Ailədə vəzifələrin bölünməsi haqqında fikrinizi bildirin – kimi sual və tapşırıqlar verilə bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Ailə üzvlərinə qayğı nədən ibarətdir?
2. Ailədə vəzifə bölgüsü necə aparılmalıdır?
3. Salama necə cavab vermək lazımdır?
4. Öz ev vəzifələrinizi sadalayın.

Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

**B**

#### **UNUTMAYIN!**

1. Ata ve ananiza hörmət edin.
2. Ailədə özünüze inam mühiti yaradın.
3. Müstaqillik göstərin, valideynlərinizə tez-tez kömək üçün müraciat etməyin.
4. Təşəbbüs göstərin, valideynlərinizə onlara aid olan işlərdə kömək edin.
5. Valideynlərinizin üzərinə çatın icra olunan tələblər qoymayın.
6. Ailədə daimi tapşırığınız varsa, onu məsuliyətlə yerinə yetirin.

**SUALLAR**


1. Ailə üzvlərinə qayğı nədən ibarətdir?
2. Salamlama zamanı naya diqqət vermək lazımdır?
3. Salama necə cavab vermək lazımdır?
4. Ailədə sizin öhdənizə düşən işləri sadalayın və fikirlərin, daha hanı vəzifələri yerinə yetirə bilərsiniz?

**D****D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini ailədə düzgün davranış və ünsiyyətin vacibliyinə yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərhətmə, ailə üzvlərinə qayğıının əhəmiyyətini izahetmə, ailədə vəzifələrin paylanması haqqında fikirləri şərhətmə və əməkdaşlıq kimi qiymətləndirmə məyarlarından istifadə etmək tövsiyə olunur.

## 4-cü mövzu. Ailə büdcəsinin formalaşması

DƏRSİN MƏQSƏDİ: Ailə büdcəsi və onun formalaşmasını şərh edir ( 3.2.1.).

A

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Dərslik kimi resursdan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciat edə biler:

1. «Ev təsərrüfatı» dedikdə nə başa düşürsünüz?
2. Ev təsərrüfatınızın necə aparılmasına fikir vermisinizmi?
3. Ailə büdcəsi haqqında nə bilirsiniz?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat sualı

«Ailə büdcəsi necə formalaşdırılır?» – kimi vermək olar.

4-cü mövzu

### AİLƏ BÜDCƏSİNİN FORMALAŞMASI



Siz ev təsərrüfatı iqtisadiyyatının nə olduğunu bilirsinizmi?

Öğər cavab verməyə çətinlik çəkirsinizsa, onda gəlin əvvəlcə iqtisadiyyatın nə olduğunu aydınlaşdırıq.

Müxtəlif lügət və sorğu kitablarında bu anlayış aşağıdakı mənəmləri daşıyır: 1) təsərrüfatın qayda və qanunlarla səmərəli idarə olunması; 2) təsərrüfat hayatının təşkili, quruluşu və vəziyyəti; 3) istehsalın, təsərrüfatın fəaliyyətini dəyrən fann.

Birinci torfisəsələnəq: **iqtisadiyyat** – təsərrüfatın qayda və qanunlarla səmərəli idarə olunmasıdır.

Bəs «təsərrüfat» na deməkdir? Bu: 1) hər hansı bir müəssisənin idarəetməsi; 2) məişətdə zəruri olanların cami; 3) evin, ev hayatının idarə olunması və s. deməkdir.

**Ev təsərrüfatına** – əmlak, pul vasaitleri, ev şəraitində istifadə edilən əmək alətləri daxildir. Ev təsərrüfatının idarə olunması – ev işlərinin yerinə yetirilməsi, yeməyin hazırlanması, evin yiğisdiriləsi, xırda təmir işləri, ev heyvanlarına qulluq, həyatımı sahənin saxlanması və s. deməkdir.

Iqtisadiyyatda əsbul edilmiş ailə anlayışı, bizim adat etdiyiyməndən bir qədər förlənir. Iqtisadiyyatda bir yerda yaşayan və ümumi təsərrüfat aparan insanların ailə hesab edilir.

**Ailədə omok (təsərrüfat) iqtisadiyyatının təşkili:**

– ailə istehlakının təşkili və ailə üzvlərinin tələbatlarının ardıcılıqla təmin edilməsi;

– ailə əmlakının yığılması (əldə edilməsi, saxlanması, artırılması);

– ailə üzvlərinin əmək hazırlığı və tarbiyasi, təhsil və peşə almاسında ailə üzvlərinə könük;

– əmək qabiliyyəti olmayan ailə üzvlərinə qayğı (təqaüdçülər, əllişər, uşaqlar).

Bundan əlavə, əksər hallarda ailə fərdi və ya şəxsi istehsalla möşğül olur, bununla da şəhərin, kəndin iqtisadi həyatında iştirak edir.

**Bələliklə, ev təsərrüfatının iqtisadiyyatı** – ailənin gündəlik iqtisadi hayatı haqqında elmdir.

Ailənin yaranması ilə, eyni zamanda ailə təsərrüfatı fəaliyyətə başlayır.

14

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- «Ev təsərrüfatının iqtisadiyyatı» anlayışının mahiyyətini izah edin;
- Ailədə əmək fəaliyyətinin təşkiline nə daxildir?
- «Vəsait» məfhumu nədir və siz vəsaitlərin hansı növünü tanıyırsınız?
- Büdcə nədir və onu necə yaradırlar? – kimi sual və tapşırıqlar vermək olar.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazıim gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. «İqtisadiyyat» dedikdə nə başa düşülür?

2. «Ev təsərrüfatı» nə deməkdir?

3. «Vəsait» məfhumuna nələr daxildir?

4. Ailə bütçəsi nədir və onu necə xərcləmək lazımdır?

Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

**B**

**Xərclər** — büdcədəki pul vəsaitinin nəyinsə alınması və işlədil-masına sərf edilmiş hissəsidir.

**Hər bir ailənin aşağıdakı növ xərcləri var:**

- qidalanma;
- kommunal xidmətlərin ödənilməsi;
- noqlıyyat xərcləri;
- sanitər-gigiyenik məqsədlər üçün;
- təhsilə ayrılmış vəsait;
- sağlımlığın möhkəmlənməsi və saxlanması ayrılmış vəsait;
- mədəni və mənəvi tələbatların ödənilməsi və s.

Sadalanan xərclərin bəziləri **daimidir**, məsələn, qida, kommunal xidmətlərin ödənməsinə ayrılan xərclər. Digərləri şəxsi planlardan, şəraitdə aslı olaraq yarananlar — **dəyişən xərclərdir**. Bunlar məzuniyyət, teatr, sərgiya və s. gediləsiminə nəzərdə tutulmuş xərclərdir.

Dəyişən xərclər bəzən ilin fəsillərindən aslı olaraq yaranır (üşaq-ların məktəbə hazırlanması, qısqə manzillərin işidilməsi). Gözənləməyən xərclər da dəyişən xərclərə addır (qohumların gözənlənilmədən gelməsi, xəstəlik və s.).

Ailənin gəlir və xərclərinin müəyyən vaxt dövrünə paylanması — **ailə bütçəsi** adlanır.

Əgər hansısa bir dövrde gəlir xərcden artıq olursa, onda pulların bir qismını yüksəmə yönəltmək olar.

Əgər xərc gözənlənilən gələrdən artıq planlaşdırılıbsa, onda bütçə **kasırı** olacaq.

**Bütən kasırı** — bütçədə planlaşdırılmış xərclərə pul vəsaitinin çatışmayan hissəsidir.

#### SUALLAR

1. İqtisadiyyat nə deməkdir?
2. Ev təsərrüfatı nə deməkdir?
3. Ailədə iş fəaliyyətinin təşkili nədən ibarətdir?
4. Ev təsərrüfatının iqtisadiyyatı nə deməkdir?
5. Ailə bütçəsi nədir?

**D****D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini ev təsərrüfatının düzgün aparılmasının vacibliyinə və ailə bütçəsinin formalaşmasına yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən ailə bütçəsi və onun formalaşmasını şərhətmə, ailədə əmək fəaliyyətinin qurulmasını izahetmə, vəsaitlərin mənasını şərhətmə, bütçə haqqında fikri izahetmə və əməkdaşlıq kimi qiymətləndirmə məyarlarından istifadə etmək tövsiyə olunur.

## QRAFİK SAVAD ELEMENTLƏRİ

### 5-ci mövzu. İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri

**DƏRSİN MƏQSƏDİ:** 1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şəhər edir, texnoloji və marşrut xəritələrini fərqləndirir. (4.1.1.)

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Müasir texnologiyalara aid şəkillər, detalların texnoloji və marşrut xəritələri, dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Pəncərədən baxarkən nə görürsünüz?
2. Gördüklerinizin hansı insan tərəfindən yaradılmışdır?
3. İnsan tərəfindən yaradılmış əşyaların əhəmiyyəti nədədir?
4. Məmulatın hazırlanma prosesi haqqında nə bilirsiniz?

Şagirdlərin suallar cavabları lövhədə qeyd edilir.

#### Tədqiqat suali

«Məmulatın hazırlanma mərhələləri nədən ibarətdir?» – kim verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində: Venn diaqramında təbiət və texnologiya dünyalarının oxşar və fərqli cəhətlərinin qeyd olunması, müasir texnologiyalar haqqında danışılması, məmulatın hazırl-

## QRAFİK SAVAD ELEMENTLƏRİ

5-ci mövzu

### INSAN HƏYATINDA TEXNOLOGIYA. MƏMULATLARIN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ

Bu dərsliyi siz masa arxasında və ya yumşaq divanda rahat oturub oxuyursunuz.



Oturduğunuz otağa və pəncərədən həyətə baxanda da nə görürsünüz?

**A**

Otaqda masa üzərində kitablar var. Bayırda günəş işıq saçır və quşlar uçur, yağış və yaxud da ki, qar yağır. Küçədə avtomobillər hərakət edir.

Gördüklerinizi iki qrupa ayırmak olar. Birinci qrupa insanın iştiraku olmadan yarananları daxil edək: günəş, quşlar, yağış, qar və s. İkinciye insan emyinin mahsulu olanları: otaq, masa, kitablar, pəncəra, küçə, avtomobillər. Həyətdə mövcud olan vərlilər iki hissəyə ayırmak olar. Birinci – təbiətin biza bəxş etdikləri. İkinci – insan tərəfindən yaradılanlar. İnsan əli ilə gözəlləşən və daima yeniləşən dönyanın inkişafında texnologiyaların avazlısı rolu vardır.



Bəs texnologiya növdür?

**B**

**Texnologiya** – insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Biz avtomobil və təyyarələri, adı konfet və televizorları, gözəl geyim və rahat mənzilləri yaratmaq üçün nəyin biləm və yerinə yetirmək lazımlı olduğunu texnologiya darslarında öyrənəcəyik.

Əşyaları insanlar öz **taləbatlarını** ödəmək üçün yaradırlar.

Lap qədimdən insana qida lazım olduğu üçün o, balıq tutmağı, buğda ekinci, çörək bisirməyi, inak sağlamlığı öyrənmişdir.

**Müasir texnologiyalar** – məhsulun emalı və hazırlanmasında biza kömək göstərən kənd təsərrüfatı maşınları və yeyinti sonayesində üçün avadanlıq, qaz pilətoları, paltryuyan maşınlar və sairədir.

17

lanma mərhələlərinin sadalanması, texnoloji və marşrut xəritələrinin tərtib olunması qaydaları haqqında məsələlər qoyula bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir. Müəllim şagirdlərin təqdimatlarını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Hansı anlayışlar təbiətə, hansılar texnologiya dünyasına aiddir?
  2. Pəstahla detalın fərqi nədədir?
  3. Texnoloji və marşrut xəritələri nə üçün lazımdır?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha texnologiya və onun insan həyatındaki rolü haqda danışır. Məməlatın hazırlanma ardıcılığını sadalayır, texnoloji və marşrut xəritələrinin fərqini izah edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən təbiət və texnologiya dünyalarını fərqləndirmə, müasir texnologiyanın əhəmiyyətini izahetmə, məməlatın hazırlanma mərhələlərini şərhetmə, sadə texnoloji və marşrut xəritələrini fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə edilə bilər.

#### **SUALLAR**

- 1. Aşağıda adları sadalanan anlayışları oxuyun, onlar dan hansuların təbiətə, hansıların texnologiyalar dünyasına aid olduğunu təyin edin:**
- Cayın suyu, otaqdakı istilik, günəşdən gələn istilik, yağış, susuzan qurğu, telefon, aks-səda, dənizdə üzən balıq, balıq konservi, təbii mağaralar, heyvanların və quşların yuvaları, meşədə bitən ot, saman, ağaçgın ağacı, oduncaq, taxta, faner, polad, çuqun, tənsək, məftil, rəslər, spallar.
- 2. Pəstah detaldan nə ilə fərqlənir?**
- 3. Texnoloji və marşrut xəritələri nə üçün lazımdır?**

**D**

#### **PRAKTİK İŞ**

##### **SADƏ TEXNOLOJİ XƏRİTƏNİN TƏRTİBİ**

###### **İşin yerinə yetirilmə qaydaları:**

1. Layihənizdəki detallardan birini seçin.
2. Hazırlanacaq detali və ya onun qrafik təsvirini diqqətlə öyrənin.
3. Detalın hazırlanmasının texnoloji xəritəsini işleyin.
4. Texnoloji xəritənin hazırlanmasının dəqiqliyini bir daha yoxlayın və onu mülliimə töqdim edin.

19

**E****E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 6-ci mövzu. Məmulatın qrafik təsviri

**DƏRSİN MƏQSƏDİ:** 1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyası haqda fikirlərini şərh edir (4.1.1.). 2. Düzbucaq formalı detalları olan məmulatların qrafik təsvirini, çertyojunu və texnoloji xəritəsini çəkir və oxuyur (4.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Qrafik sənəd nümunələri, texnoloji xəritə, dərslik, xətkeş, karandaş kimi resurslardan istifadə etmək məqsədə müvafiqdir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Məmulatın detalları necə təsvir edilir?
2. Çertyoju qurarkən hansı xətlərdən istifadə edirlər? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.  
**Tədqiqat suali**  
«Məmulatın qrafik təsviri dedikdə nə başa düşülür?»—kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanır. İş vərəqlərində: —Texniki təsvir və çertyoj nədir? — Miqyas nədir və hansı hallarda detali miqyasla ifadə edirlər? — Eskiz, texniki təsvir və çertyoj arasında nə fərq var? — Məmulatın çertyojunu oxumaq nə deməkdir? — kimi suallar qoyulə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup

### 6-ci mövzu


#### MƏMULATIN QRAFİK TƏSVİRİ

**A**


Hər hansı bir məmulati hazırlamazdan övvəl kağızda onun təsviri çökürlər. Hazırlanacaq məmulatın qrafik təsviri texniki təsvir, eskiz və ya çertyoj ola bilər.

**Texniki təsvir** məmulatın həcmli (üçtərəfli) təsviridir. Texniki təsvir təraflar arasında nisbat nəzərə alınmaqla, lazımi ölçüləri və məmulatın materialı göstərilməklə el ilə yerinə yetirilir. Texniki rəsm üzrə məmulatın forması asan anlaşılır (şək. 1).

**Eskiz** da nisbat nəzərə alınmaqla və ölçülər göstərilməklə el ilə yerinə yetirilir. Eskizdə detalın bir tərəfdən görünüşü təsvir olunur (şək. 2).




Şək. 1. Detalın texniki təsviri



Şək. 2. Detalın eskizi

**Çertyoj** məmulatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsviridir. Çertyoja məmulatın, bir qayda olaraq, öndən, soldan, üstdən görünüşləri təsvir olunur (şək. 3).



Şək. 3. Detalın çertyoju  
a - öndən görünüş;  
b - soldan görünüş;  
c - üstdən görünüş

**Xətlər:** a) 1 – detalın konturu (bütvöbəsə); 2 – çıxarılan (bütvöbə nazik); 3 – ölçü göstərən (bütvöbə nazik); 4 – simmetriya oxu (strixpunktlı); c) 5 – dəliyin görünməyən konturu (strixlı).

20

tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalıdır, lazıim gələrsə, kömək etməlidir.

Hər qrupun nümayəndəsi ayrıca təqdimat edir, sonra onlar bir-birlərinin işinə münasibət bildirir. Müəllim şagirdlərin təqdimatını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Hər hansı bir detalı hazırlamazdan əvvəl nə etmək lazımdır?
2. Çertyojlarda hansı xətlərdən istifadə edilir?
3. «Çertyoju oxumaq» nə deməkdir?
4. Nə üçün məmələti miqyasla təsvir edirlər?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

Çertyojda bütün ölçülər millimetrlərlə göstərilir. Çertyoj adı karandaşa qalın kağızda (vatmında) yerinə yetirilir.

Yığma çertyojlarda məməlatin və detalların adı, eləcə də detalların miqyas və materialı haqqında məlumat xüsusi cədvəldə — **spesifikasiyada** qeyd olunur. Bu cədvəl çertyojun, eskizin və ya texniki təsvirin sahəsini aşağı küçincəndə verilir.

Məməlatin haqqı ölçülərinin neçə dəfə böyüdüldüyünü və ya kiçildildiyini göstərən adəd miqyas adlanır.

Standartlara görə aşağıdakı miqyaslar təyin olunmuşdur: təsviri kiçiditmək 1:2 (2 dəfə), 1:4 (4 dəfə), 1:5 (5 dəfə); təsviri böyütmək üçün 2:1, 4:1, 5:1 və s.

Məməlatin təsviri üzərində ölçülər millimetrlərlə göstərilir. Bu ölçülər realdır (kiçidilmiş və ya böyütülmüş deyil).

**Məməlatin çertyojunu oxumaq** — onun adını, formasını, ölçülərini, materialını və miqyasını, eləcə də bu məməlatin təşkil olunduğu detalların sayını və onların birləşmə növünü təyin etmək deməkdir.

Bütün çertyojarları əl ilə və ya kompüterin kəməyi ilə xüsusiliyən üzrə yerinə yetirmək olar.

#### SUALLAR



1. Çertyoj tekniki təsvir və eskizdən nə ilə fərqlənir?
2. Miqyas neçə təyin edilir?
3. Məməlatin nə üçün miqyasda təsvir edirlər?
4. «Çertyoju oxumaq» nə deməkdir?



#### PRAKTİK İŞ

##### MƏMƏLATİN QRAFİKİ TƏSVİRİNİN OXUNMASI

###### İşin yerinə yetirilmə qaydaları:

1. Müəllim tərəfindən təqdim olunan məməlat təsvirinin nəyə aid olduğunu (eskiza, texniki rəsmi və ya çertyoja) təyin edin.
2. Məməlatin adını, formasını, ölçülərini və materialını təyin edin.
3. Məməlatin ölçülərinən birini məməlat üzərində və onun təsvirində xətkəşlə ölçün. Təsvirin miqyasını hesablayın. Göründüyü işin nöticələrini daftorunuzə yazarın.

21

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha çertyoj xətləri, texniki şəkil və çertyoj arasında olan fərq haqqında danışır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən müxtəlif formalı detalları olan məməlatların spesifikasiyasını şərhətmə, məməlatin çertyojunun oxunmasını nümayiş etdirmə, çertyoju, texniki rəsmi, eskizi fərqləndirmə, miqyası hesablama, çertyoj xətlərini tanıma, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

**E**

Müəllim dərslikdə verilən praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 7-ci mövzu. Ölçmə və nişanlama alətləri

**DƏRSİN MƏQSƏDİ:** 1. Ölçmə və nişanlama alətlərindən istifadə texnologiyalarını izah edir (1.1.1.). 2. Əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulatın ölçmə və nişanlama işlərini görmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Düzbucaklı detalları olan məmulatların qrafik təsvirini, çertyoj və texnoloji xəritəsini çəkir və oxuyur (4.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Oduncaq pəstahlar, çertyojlar, nişanlama alətləri (karandaş, xətkeş, pərgar), dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Uzunluğu və eni ölçəndə hansı alətlərdən istifadə edirsınız?

2. Çevrəni hansı alətlə düzgün çəkmək olar?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

«Ölçmə və nişanlama alətlərinə nə daxildir?» – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanır. İş vərəqlərində: – Nişanqoyma ilə çertyojun fərqi nədədir? – Düzbucaklı formali detalın nişanlanması dəqiqliyini necə yoxlamaq olar? – Hansı hallarda məmulatı şablon vasitəsilə nişanlayırlar? – Ölçmə və nişanlama alətlərini sadalayın – kimi sual və tapşırıqlar qoyula bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

Hər qrupun nümayəndəsi ayrıca təqdimat edir, sonra onlar bir-birlərinin işinə münasibət bildirir. Müəllim şagirdlərin təqdimatını dinləyir.

### 7-ci mövzu

#### ÖLÇMƏ VƏ NİŞANLAMA ALƏTLƏRİ

 Pəstahın ölçülməsi və nişanlanması nə deməkdir?

**Ölçmə və nişanlama** – vacib və məsuliyyətli emalıyyatlardır. Məmulatın keyfiyyəti, iş vaxtına və materiala qənaət onların yerinə yetirilməsindən çox asılıdır. İstehsalatda nişanlama prosesini ilə nişanlayıcı fəhlələr möşgül olurlar.

Pəstahın üzərində emal sərhədlərini yerinə göstəran kontur nöqtələrinin xoşlurının çəkilməsi prosesinə **nişanlama** deyilir.

Bir neçə eyni detalın nişanlanması **Ülgü** vasitəsi ilə aparılır. Ülgü fanerdən və ya istenilən bərk materialdan eyni (real) ölçülərlə hazırlanmış detal formasıdır.



Şək. 1. Ülgü ilə nişanlama  
1 – ülgü; 2 – pəstah;  
3 – karandaş



Şək. 2. Bız  
a – düzgün yonulub;  
b – düzgün yonulmayıb

22

Ülgü bir neçə detalın tez və daşıq nişanlanmasıma imkan verir. Ülgünü pəstahın üzərində yerləşdirib sıxır və karandaşla çevrəsinə xoşlur (*şək. 1*). Xətələmə zamanı materialdan qənaət istifadə etməyə çalışmaq lazımdır. Texnoloji talablara riayət etmək bir pəstahın üzərində mümkün qədər çox detail yerləşdirmək lazımdır.

Oduncaqdan və təbəqə oduncaq materiallarından detailların və pəstahların ölçüləşməsi, nişanlanması və yoxlanılması üçün müxtəlif alətlərdən istifadə edirlər:

\* **Bızla** – deşmə yərlərini nişanlayır və deşik açırlar (*şək. 2*);

\* **Karandasla** – nişanlama xətlərini çəkirlər (*şək. 3*);

\* **Metal ölçmə lenti ilə** – meşə və mişar materiallarını ölçüb nişanlayır (*şək. 4*);

\* **Xarrat metrosıyla** – iriölçülü pəstahları ölçürler (*şək. 5*);




\* **Bölgürləri olan xətkeşlə** – kiçikölçülü pəstahları ölçür və nişanlayırlar (*şək. 6*);

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Nişanlama zamanı hansı alətlərdən istifadə edirlər?
2. Hansı nişanlama xətlərini reysmusun köməyi ilə aparırlar?
3. Hansı alətin köməyi ilə nişanlanmış pəstahın üzərində dairə və qövs çəkilir?
4. Hansı hallarda nişanlamamı ülgünün köməyi ilə aparırlar?

Suallar şagirdlər tərəfindən cavablandırılır.



#### SUALLAR

1. Nişanlama nəyə deyilir?
2. Nə üçün detalın keyfiyyəti düzgün nişanlamadan asılıdır?
3. Nişanlama ölçmə və yoxlamadan fərqlənmir?
4. Nə üçün günyəni həm də dülğər bucaqlığı adlandırırlar?



#### PRAKTİK İŞ

##### TİRCİYİN NIŞANLANMASI

###### İşin yerinə yetirilmə qaydaları:

1. Qalınlığı 10 mm olan faner qahqlarından cılalayıcı sumbat ağızı üçün iki tirelik nişanlayın.
2. Müəllimin verdiyi nümunə əsasında, nişanlama alətlərinin köməyi ilə postah üzərində detalları nişanlayın.
- Ölçürləri: uzunluğu 100 mm, eni 40 mm (100x40x10 - 2 adəd). Emal payı saxlamağı unutmayın!

24

**B****D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və nişanlamamın nə olduğunu və hansı alətlərlə aparıldığı qeyd edir. Hər bir alətlə işləmək haqqında tövsiyələr verilir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən nişanlama və çertyoju fərqləndirmə, nişanlama alətlərinin tanımı, ölçmə və nişanlama alətlərindən düzgün istifadə etmə, əməkdaşlıq etmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**D****E****E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## ODUNCAĞIN EMALI TEKNOLOGİYASI

### 8-ci mövzu. Oduncaq və mişar materialları

**DƏRSİN MƏQSƏDİ:** 1. Oduncaqdan sadə bir detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarığı nümayiş etdirir (1.3.2.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Müxtəlif mişarlama materiallarının növləri, faner, OYP, OLP, dərslik, iş vərəqləri kimi resurslardan istifadə etmək məsləhət bilinir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə biler:

1. Sinif otağınızdakı parça və stillar nədən hazırlanıb?
2. Ağacdan hazırlanan daha hansı məmulatları tanıyırsınız?
3. Hansı ağac növlərini tanıyırsınız?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

#### Tədqiqat suali

«Oduncaq nədir və ondan hansı məmulatlar hazırlanır?» – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində: – Fanerin hazırlanma mərhələlərini sadalayın; – Mişarlanma materiallarının növlərinə baxın və onların adlarını müəyyən edin; – Mişarlanma materiallarının kenarını, tilini və en kəsiyini tapın; – Faner, OYP və OLP nümunələrini müəyyən edin – kimi tapşırıqlar verilə bilər.

#### ODUNCAĞIN EMALI TEKNOLOGİYASI

8-ci mövzu


##### ODUNCAQ VƏ MİŞAR MATERİALLARI




Oduncağın nə olduğunu bilirsiniz?

Mişarlanmış, köklərdən və budaqlardan temizlənmış ağac – oduncaq adlanır.

Ağaclar – meşələrin, bağların, parkların, şəhər və kənd hayətlərinin asas «sakinləridir». Hər bir ağac 3 hissədən – kök, gövdə və çətirdən ibarətdir (şək. 1).



Şək. 1. Ağacın hissələri



Şək. 2. Oduncağın rəngləri və teksturasi

Cavan və sağlam ağaclar töbəstin «ağciyərlər»idir. Onlar həvəni oksigenlər zənginləşdirir, ətrafi yaşıllaşdırır və gözəlləşdirir. Ona görə oduncaq material üçün adadan, quru və yaşılı ağacları kosır, emal edir və müxtəlif məqsədlər üçün istifadə edirlər.

Əgər oduncağı lifləri boyu uzununa və ya enina kassak, kəsmə müstəvisində xarakterik təsvir görünəcək. Bu təsvirə tekstura deyilir. Bəzi qiymətləti növ oduncaqların teksturası şəkil 2-də göstərilmişdir.

Oduncaq özlüyündə çox gözəldir. Onun rəngi, teksturasi, ətri təkrarolunmazdır! Əsl ustannın əlinə düşdükdə isə o, ikinci hayat qazanır.

Oduncaq – praktiki olaraq tullantısı olmayan konstruktiv materialdır. Ağacın bütün hissələri təsərrüfatda, sənayedə, tikintidə, məişət və əmək alətlərinin istehsalında, tövbinqi sonət asorlarının yaranmasında istifadə olunur.

Əgəcların gövdələrini enina mişarlamalı şalban, uzununa mişarlamalı müxtəlif mişar materialları: tır, kiçik tır, taxta, lövhələr, şalbanın dördde biri (çərək), şalban yanı alınır (şək. 3).

25

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışıyan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir. Hər qrupun nümayəndəsi ayrıca təqdimat edir, sonra onlar bir-birlərinin işinə münasibət bildirir. Müəllim şagirdlərin təqdimatını dinləyir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Ağac və oduncaq nə ilə fərqlənir? 2. Siz yaşayın ərazidə hansı ağac növləri daha çox yayılıb? 3. Bu növ oduncaqların tətbiq olunan sahələrini sadalayın. 4. Hansı mişar materialları olur? 5. Şpon nədir və harada tətbiq olunur? 6. Faneri, OYP və OLP-ni necə əldə edirlər?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.

**Spon** – xüsusi dəzgahlarda kasılma yolu ilə almılmış nazik oduncaq qatlardır.

**Soyulmuş spon** – soyma dəzgahında, furlanan şalbandan (kötükden) enli yonqarın təbiqətlə kasılması ilə alınır. Bu zaman şalban rulon kimi spon lenti şəklində açılır.

**Faneri** almaq üçün spon lentini müvafiq ölçüdə kəsir və quruducu kameralardala qurudurlar. Sonra təbəqələrə yapışqan çəkib bir-birinin üzərinə elə yapışdırıb preslayırlar ki, qonşu təbəqələrin lifləri perpendikulyar olsun.

Faner oduncaqdan möhkəmdir, çatlamur, yaxşı ayılır və asan emal olunur. Ondan evlərin tikintisində, mebellərin hazırlanmasında və maşınqayırmada istifadə edilir.

**Oduncaq yonqarlı plitələri (OYP)** – yonqar, kəpək, oduncaq tozlu halına salılmış oduncağın eyni vaxtda preslenməsi və yapışqanlanması yolu ilə alırlar. OYP-ri 10–26 mm qalınlığında istehsal edirlər. Onlar möhkəmdir, demək olar ki, ayılmır, kasıcı alətlərlə yaxşı emal olunurlar.

**Oduncaq lifli plitələri (OLP) (orgalit)** – liflərə qədər doğranmış və buxara verilmiş oduncaq kütləsinin təbəqə şəklində preslenməsi yolu ilə alırlar. Orgalitin boz rəngdə düz və hamar sothi var.

Fanerin, oduncaq-yonqarlı və oduncaq-lifli plitələrinin çatışmayan əsas coheti odur ki, onlar rütubətdən qorxur. Rütubətin təsiri altında faner laylara ayrırlar, plitələr isə sışir, möhkəmliyini itirir və korlanır.

### SUALLAR

1. Ağac ilə oduncaq bir-birindən nə ilə fərqlənir?
2. Mişar materialları neçə cür olur və onlar hansıdır?
3. Oduncaq materialları oduncaqdan nə ilə fərqlənir?
4. Şpon nədir və onu harada tətbiq edirlər?

### PRAKTİK İŞ

#### ODUNCAQ MATERİALLARININ, MIŞAR MATERIALLARININ VƏ ODUNCAĞIN NÖVLƏRİNİN TƏYİN EDİLMƏSİ

##### İşin yerinə yetirilmə qaydaları:

1. Mişar materiallarının nümunələrinə baxın və onların adını təyin edin.
2. Mişar materiallarında təbəqəni (layı), kənarı, til və en kasıklarını (topəni) tapın.
3. Faner, OYP, OLP nümunələrini təyin edin.

27

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat suallarına yönəldir və cavabları ümumiləşdirir. Bir daha oduncağın tətbiqi, mişar materialları və şponun, OYP, OLP-nin alınma üsulları haqda danışır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən xarakterik əlamətlərinə görə oduncağın növünü müəyyən etmə, nümunələr əsasında mişarlama materiallarının adlarını müəyyən etmə, faner, OYP, OLP nümunələrini tanıma və fərqləndirmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**C****D****E****E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 9-cu mövzu. Oduncağın emalı üçün iş yerisi və alətlər

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə oduncaqdan məmulat hazırlanmaq üçün iş yerini təşkil edir (1.2.1.). 2. Oduncağı emal etmək üçün əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.).

A

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Mövzuya aid səkillər, oduncaq emalı üçün müxtəlif alət və tərtibatlar, dərslik kimi resurlardan istifadə etmək olar. Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Oduncaqla işləmisi nizmi və ya oduncaq məmulatı təmir etmisinizmi?

2. Bunun üçün hansı alətlərden istifadə etmisiniz?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

«Oduncağı harada və hansı alətlərlə emal etmək olar?» – kimi verilə bilər.

B


Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində: – Verstakin quruluşunu təsvir edin; – Oduncaqla işləyərkən istifadə edilən alətləri sadalayın; – Oduncaqla işləmək üçün tərtibatları sadalayın; – Oduncağın

### 9-cu mövzu

#### ODUNCAĞIN EMALI ÜÇÜN İŞ YERİ VƏ ALƏTLƏR

 İş yeri dedikdə nə başa düşürsünüz?

**İş yeri** – istehsalat tapşırığının icrası üçün uyğunlaşdırılmış və müvafiq alətlərlə töchiz edilmiş məkandır. İş yerində oduncaqdan hazırlanılan işlər verstat (xarrat verstası) üzərində icra olunur (*şək. 1*).



*Şək. 1. Xarrat verstakı:*  
a – ümumi görünüşü;  
b – verstataltı;  
c – mizin üst taxtası (qapaq)

**Verstak** (alman dilindən törcümədə – emalatxana) – emal edilən əşyalar üçün tərtibatları olan, çox vaxt mexanikləşdirilmiş alətlərlə töchiz edilmiş iş masasıdır.

Verstak mizin üst taxtasından (qapağdan) və verstataltıdan ibarətdir. Mizin üst taxtasında emal ediləcək pastabaların borkidiləsi üçün xüsusi qırğular vardır. Nisənlama, misərlama, yonma, deşmə, oduncağın badlı emal kimi xarrat amaliyyatlarını siz müxtəlif alət və avadanlığın köməyi ilə öyrənəcəksiniz. Ona görə də alətləri işə hazırlamağı, onlardan istifadə etməyi və onların iş yerində və ya alət şəffaflarında düzgün saxlanma və təhlükəsizlik qaydalarını bilməlisiniz. İş yerinin somarəli təşkili vaxta qənaat edir, işin keyfiyyətini, emak məhsuldarlığını və mədoniyətini artırır. Oduncaqla işləyərkən müxtəlif alət və tərtibatlardan istifadə edirlər (*şək. 2, 3*). Onların əksəriyyətini siz artıq təməyrirsınız. Bunlara alılıq taxta, dayaq və misərlama qutusu addır. Alılıq taxta – ülgünç çəkmək, dayaq – oduncağı misərlənməq, misərləmə qutusu – oduncağı müxtəlif bucaqlar altında keşmək üçün tərtibatlardır.

28

təmizlənməsi üçün alət və tərtibatları sadalayın – kimi tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazıim gələrsə, kömək etməlidir.

**C**

Müellim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Taxta məmulatlarının düzəldildiyi yer necə adlanır?
2. Oduncaqla işləyərkən hansı alətlərdən istifadə edirlər?
3. Oduncaqla işləyərkən hansı tərtibatlardan istifadə edirlər?

Suallar şagirdlər tərəfindən cavablandırılır.



Oduncaq emalı, eləcə da mebel tamiri və istehsalı müəssisələrində xarrat verstakından xarrat, qırmızı ağac üzrə xarratlar, yığıcı, bazak vurun usta, ağac üzrə oyucu ustalar (həkkak) və s. istifadə edilir.

**Xarrat** — oduncaqdan pancerə, qapı, şkaf, rəflər, mösiş və bağ mebeli, evlərin dekorativ ıslanması üçün detallar, mösiş aşıyaları hazırlanıv və təmir edən mütəxəssisidir.

**SUALLAR**

1. Xarrat emalatxanasında işçisi yeri necə adlanır?
2. Eninə və uzununa mişarlama üçün mişarclar bir-birindən nə ilə fırlanır?
3. Oduncağı təmizləmək üçün hansı alət və materiallardan istifadə olunur?
4. Altılıq taxta nə üçün lazımdır?
5. Misarlama qutusunu nə üçün istifadə olunur?
6. Sixicinin təyinatı nödür?


**PRAKTİK İŞ**
**PƏSTAHİN BÖRKİDİMƏSİ ÜSULLARI**
**İşin yerinə yetirilmə qaydaları:**

1. Verstakin boyunuza uyğun olduğunu yoxlayın. Onun hündürlüyünü nizamlamaqda müəllim sizə kömək edəcək.
2. Pəstahı arxa sixicida bərkidin (*şək. 4*).
3. Pəstahı ön sixicida bərkidin (*şək. 5*).
4. Pəstahı səthinin rondalanması üçün bərkidin (*şək. 6*).  
İşləyərkən təhlükəsizlik qaydalarına əməl edin.



30

**D**

Müellim şagirdlərin diqqətini tədqiqat suallarına yönəldir və bir daha verstakin tərkib hissələrini sadalayır və oduncaqla işləmək üçün alət və tərtibatlardan istifadə qaydalarını izah edir. Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən iş yerini təşkiletmə, oduncaqla işləmək üçün lazımlı olan alətləri tanıma və sadalama, oduncaqla işləmək üçün əsas tərtibatları sadalama, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**E**

Müellim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 10-cu mövzu. Oduncaq materialların müşarlanması və təmizlənməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Oduncağı bıçqı ilə müşarlamaq və yeyə ilə təmizləmək üçün müşarlama və yeyələmə texnologiyalarını izah edir (1.1.1.). 2. Oduncağı müşarlamaq və yeyələmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Oduncağı müşarlamaq və yeyələmək üçün iş ardcılığını müəyyənləşdirir (1.2.2.). 4. Oduncağı müşarlamaq və təmizləmək üçün uyğun emal texnologiyası seçir (1.2.3.). 5. Oduncağı müşarladıqda və yeyələdikdə təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 6. Əl müşarlarını və yeyələri təsnif edir və növlərini sadalayır (2.1.1.). 7. Əl müşarlarından və yeyələrdən istifadə edir (2.2.1.).



**A** Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Müxtelif növ müşarlar, oduncaq pəstahlar, yeyələr, sumbata kağızı, dərslik kimi resurslardan istifadə etmək məsləhət bilinir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraaciət edə bilər:

- Necə düşünürsünüz, nişanlamadan sonra məməlatın hazırlanmasında növbəti mərhələ hansı olmalıdır?
- Nə üçün oduncaqdan hazırlanan məmulatlar hamar olur?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

«Oduncağı necə müşarlamak və təmizləmək olar?» – kimi verilə bilər.



**B** Müəllim tərəfinən dərinin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır və onlara iş vərəqləri paylanılır.

### 10-cu mövzu

#### ODUNCAQ MATERIALLARIN MÜŞARLANMASI VƏ TƏMİZLƏNMƏSİ

**Müşarlama nadir!**

**A**

Müşarlama oduncağın emalında ən vacib və məsuliyyətli emalıyyatlardan biridir. Onu düzgün yeyirinə yetirmək bəzək detalının keyfiyyətini yaxşılaşdırır, təmizləmə və rəndləmə üçün emal payını və detalın hazırlanma vaxtını azaldır, oduncağa *Şək. 1. Enizə müşarlama yeri* qənaət edirik.

**Müşarlama** – müşarlama yeri nəzərə alınmaqla oduncağın hissələrinə kəsiləsi prosesidir.


**Müşarla yeri** (*şək. 1*) – kəsmə zamanı müşarın yaratıldığı yarıcıdır.

Oduncağın müşarlanması əl və elektrik müşarları (*şək. 2*) ilə yerinə yetirilir. Texnologiya dərslərində, məktəb emalatxanasında müşarlamاق üçün sız xarrat müşarından istifadə etməli olacaqsınız (*şək. 3*).



*Şək. 2. Müşarların növləri: a - bıçqlar; b - yaylı müşarlar; c - diskli elektrik müşar*

**B**



Karrat müşarının əsas hissəsi – kənarında kəsici dişlər çərtildiçək zolaqdır (*şək. 4*).

Müxtəlif bucaqlar altında pəstahın liflərinin eninə dəqiq müşarlanması üçün **müşarla yutusundan** istifadə edirlər (*şək. 5*). 0, 30°, 45°, 90° bucaq altında müşarlamاق üçün müşarlamaların yerləri olan iki tircidən və temoldan ibarət olan qurğudur. İşin rahatlığı üçün müşarlamacaq yutusunu verstakin sixaclarında bərkitmək olar.

31

İş vərəqlərində:

- Müşarlama nədir və onun düzgün aparılmasının vacibliyi nədədir? – Müşarlama zamanı hansı alətlərdən istifadə edirlər və onlar hansı hissələrdən ibarətdir? – Oduncağın təmizlənməsi üçün əsas hansı alət və təribatlardan istifadə olunur? – Oduncağın müşarlanması və təmizlənməsi

zamanı təhlükəsiz iş qaydaları nədən ibarətdir? – kimi suallar verilə bilər. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Xarrat mişarının əsas hissəsinə nə təşkil edir?
2. Mişarlama qutusu nə üçün nəzerdə tutulur?
3. Oduncağın təmizlənməsi üçün hansı alət və tərtibatlardan istifadə edirlər?
4. Sumbata kağızı haqqında nə bilirsiniz?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

**Sumbata kağızı** – asanlıqla əyilə bilən qalın kağıza və ya parçaya **abraziy\*** toz barkidilmiş cillalayıcıdır.

Sumbata kağızı müxtəlif ölçülü dənəciklərlə istehsal edilir və buna uyğun nömrələndir. İri dənəcikli cillalayıcı sumbata oduncağdan və qalın töbəq çixarır, kiçik dənəcikli – ağartma emalında və pardaxlamada tətbiq olunur.

#### **! TƏHLÜKƏSİZ İŞ QAYDALARI**

1. Nasaz və küt biçqi ilə İsləməyin.
2. Sol elinizi mişarlama yerinə yaxın tutmayın.
3. Verstak üzərinə biçqını düşərək kənarə olmaqla qoynun.
4. Mişarlamani müvəqqəti olaraq dayandırıldıqda biçqını mişarlama yerində saxlamayın.
5. Yonqarı üfürməyin. İş yerindəki yonqarı firça ilə yığışdırın.

#### **SUALLAR**

1. *Valideynləriniz sizə uzununa mişarlama üçün biçqi almağı tapşırısa, mağazada onu hansı əlamətlərinə görə seçərsiniz?*
2. *Mişarlama qutusundan hansı məqsədlər üçün istifadə edirsiniz?*
3. *Oduncaq materiallarının mişarlanması və təmizlənməsi əsas təhlükəsizlik qaydalarını sadalayın.*



#### **PRAKTİK İŞ**

##### **AĞAC PƏSTAHİN MİŞARLANMASI**

###### **İşin yerinə yetirilmə qaydaları:**

1. Taqqidin edəcəyinən mamulatın detallarının mişarlanması üçün ağac pəstahları nişanlayın.
2. Sizə lazıim olacaq mişarı seçin.
3. Pəstahın verstakın sixicisində dayağın və ya mişarlama qutusunun köməyi ilə etibarlı borkidorsk kəsim yeri açın və detali misarlayın.
4. Pəstahı mişarlama qutusunda lazımı bucaq altında mişarlayın.

\* *Abraziv* – tozşəkilli şüşə və ya xurdalanmış sumbata daşıdır.

**B**

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha şagirdlərin diqqətini oduncağın mişarlanması əsas üsul və qaydalarına yönəldir, oduncağın mişarlanması və təmizlənməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən mişarlama və yeyələmə texnologiyalarını izahetmə, iş yeri təşkiletmə, iş ardiciliğini müəyyənləşdirmə, emal texnologiyalarını seçmə, təhlükəsizlik qaydalarına əməletmə, mişar və yeyələrin növünü sadalama, mişar və yeyələrdən istifadə etmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**D**

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 11-ci mövzu. Oduncağın yonulması

**DƏRSİN MƏQSƏDİ:** 1. Oduncağı rəndə ilə yonmaq üçün yonma texnologiyasını izah edir (1.1.1.). 2. Oduncağı yonmaq üçün iş yerini təşkil edir (1.2.1.). 3. Oduncağı yonmaq üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Oduncağı yonmaq üçün emal texnologiyasını seçir (1.2.3.). 5. Qrup tərkibində birgəfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 6. Oduncağı yonduqda təhlükəsizlik və sanitariya qaydalarına əməl edir (1.3.4.). 7. Rəndələri təsnif edir və növlərini sadalayır (2.1.1.). 8. Rəndələrdən istifadə edir (2.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Şerxebel, rəndə, fuqan, oduncaq pəstahlar, dərslik kimi resurslardan istifadə etmək məsləhət edilir. Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər.

1. Məmulatın lazımi forma alması üçün nə etmək lazımdır?
2. Məmulatın səthinin düz və hamar olması üçün nə etmək lazımdır?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

«Oduncağı yonma əməliyyatı necə yerinə yetirilir?» – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:


- Şerxebel, rəndə və fuqan bir-birindən nə ilə fərqlənirlər?
- Hansı emalı şerxebelle, hansını rəndə ilə yerinə yetirirlər?

### 11-ci mövzu

#### ODUNCAĞIN YONULMASI


Məmulatın lazım olan görünüşü alması, düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır.

Pəstahları müxtalif yonucu alətlərə yonmaq olar. Yonucu alətlərinən geniş yayılanı şerxebel\*, rəndə və fuqandır\*\* (şək. 1).



Şək. 1. Yonucu alətlərin növləri: a - şerxebel, b - rəndə, c - fuqan

Bütün yonucu alətlər taxta və ya metal qalıbdən, biçaqdan, pazardan və dəstəkdən ibarətdir (şək. 2).



Şək. 2. Rəndənin quruluşu: 1 – qol, 2 – biçaq, 3 – paz, 4 – dəstək

Şək. 4. Rəndə ilə yonma



Şək. 3. Biçaqlar: a - şerxebel biçağı, b - rəndə və fuqan biçağı, c - yonqarqrəni olan biçaq (1 - biçaq, 2 - yonqarqrən, 3 - bolt, 4 - biçağın kasıcı tiyəsi)

Şerxebelin kasıcı tiyəsi qövsəkilli və qabarıq, rəndə və fuqanda isə düzidir (şək. 3).

Şerxebella səthlərin ilkin, kobud yonulmasını, rəndə ilə – son toميةləmə (hamarlama) işlərini yerinə yetirirler («şerxebel» sözü – alman mənşəlidir və «kobud kəsmə üçün yonucu» deməkdir).

Fuqanlar rondalardan uzundur. Fuqanla yonanda uzun pəstahlarda hamar, yasti səthlər alınır. Pəstahı verstakda dayaq və paz arasından elə borkıldırılar ki, emal olunan səth yuxarıda olsun.

\* Şerxebel – darindən yonmaq üçün ağızı yarımdairə şəklində olan rəndə.  
\*\* Fuqan – uzun rəndə.

34

– Verstak üzərində oduncağın yonulmasını rəndənin köməyi ilə necə yerinə yetirirlər?

– Yonma zamanı təhlükəsiz iş qaydaları hansılardır? – kimi suallar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Yonma alətləri nə üçün lazımdır?
  2. Yonma zamanı kəsilən yonqarın qalınlığı nədən asılıdır?
  3. Şerxəbel fuqandan nə ilə fərqlənir?
  4. Əgər yonulan səthin üzərində liflər qatlanırsa, onu necə yonmaq lazımdır?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.

Sağ el ilə rəndənin arxa dəstəyindən, sol el ilə işsə ön dəstəkden tuturlar (şək. 4).

Rəndəni emal olunan səthin üzərinə qoyur və iralı itəlayırlar. Yonmanın əvvəlində qəlibin ön hissəsini, sonunda işsə arxa hissəsini sıxırlar. Rəndəni öks istiqamətdə hərəkət etdirirdikdə, onu emal olunan səthin üzərinə qaldırırlar. Beləliklə, emal olunan səth düz və hamar şəkil alana və lazımı qalınlıqda olana qədər yonurlar.

Əgər emal edilən səthin üzərində tilişkələr əmələ gəlirsə, onda detali öks istiqamətdə yonmaq lazımdır.

#### **! TƏHLÜKƏSİZ İŞ QAYDALARI**

- Yonma zamanı postahı etibarlı bərkidin;
- Yalnız biçağı yaxşı itilənmiş rəndo ilə işleyin;
- Rəndənin itilişini el ilə yoxlamaq olmaz;
- Yoncu alətləri yonqar qurğularından yalnız taxta pazın köməyi ilə təmizleyin;
- Yoncu alətləri verstanın üzərinə yalnız yan üstə qoymaq olar;
- İstifadə zamanı rəndəni və digər yoncu alətləri düzgün tutun.

#### **SUALLAR**

1. Hansı yoncu alətləri tanıyırsınız və onların təyinatı nədən ibarətdir?
2. Yonma zamanı kəsilən yonqarın qalınlığı nədən asılıdır?
3. Rəndə, şerxəbel və fuqan bir-birindən nə ilə fərqlənir?
4. Rəndəni verstanın üzərinə necə qoymaq lazımdır?

#### **PRAKTİK İŞ**

##### **ŞERXƏBEL VƏ RƏNDƏ İLƏ TAXTA POSTAHIN YONULMASI**

###### **İşin yerinə yetirilmə qaydaları:**

1. Şerxəbel, rəndo və fuqanın quruluşu ilə tamş olun.
2. Postahı verstanın üzərində bərkidin.
3. Postahın səthini və kənarlarını yonun, yonulan səthlərin keyfiyyətini qiymətləndirin.

35

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha yonqar alətlərinin növlərini sadalayır, onların arasındakı fərqli barədə danışır. Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən yonma texnologiyasını izahetmə, iş yerini təşkiletmə, emal texnologiyasını seçmə, qrup tərkibində birləşməliyət bacarıqlarını nümayiş etdirmə, təhlükəsizlik və sanitariya qaydalarına əməl etmə, rəndələri təsnif etmə və növlərini sadalama, rəndədən istifadə etmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilmə haqqında tövsiyələrini verir.

## 12-ci mövzu. Oduncağın əl alətləri ilə burğulanması

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl drellərindən istifadə etməklə burğulama texnologiyasını izah edir (1.1.1.). 2. Oduncağı burğulamaq üçün iş yerini təşkil edir (1.2.1.). 3. Oduncağı burğulamaq üçün iş ardıcılığını müəyyənləşdirir (1.2.2.). 4. Oduncaqda dəlik açmaq üçün emal texnologiyası seçir (1.2.3.). 5. Qrup tərkibində birləşməyət bacarıqları nümayiş etdirir (1.3.3.). 6. Oduncağı burğuladıqda təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 7. Drelləri və burğuları təsnif edir və növlərini sadalayır (2.1.1.). 8. Əl drellərindən istifadə edir (2.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Mexanikləşdirilmiş drel, əl dreli, burğular, pəstahlar, dərslik kimi resurslardan istifadə etmək məsləhət görülür.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Məmulatlarda deşiklər nə üçün lazımdır?
2. Oduncaqda deşikləri hansı alətlə açmaq olar? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

«Məmulatlarda deşikləri necə açmaq olar?» – kimi verilə bilər.

**B**

Müəllim tərəfinən mətnin dərslək üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq onlara iş vərəqləri paylanılır.


- İş vərəqlərində:
- Deşiklər necə cür olur və onlar nə ilə fərqlənir?
  - Burğuların hansı növünü tanıyırsınız?
  - Əl drelinin iş prinsipi nədən ibarətdir?

### 12-ci mövzu

#### ODUNCAĞIN ƏL ALƏTLƏRİ İLƏ BURĞULANMASI


**Burğulama** – burğu vasitəsi ilə bütün materialda silindrik desin açılması prosesidir. Bu zaman burğu yuxarıdan aşağıya doğru hərəkət edir, fırlanaraq yonçarı çıxarır.

**Deşiklər** – iki və ya bir tərəfi açıq olur. İki tərəfi açıq deşiklər dəlit boyu desilir (*şək. 1, a*). Bir tərəfi açıq deşiklər isə müəyyən dorinlikdə açılır (*şək. 1, b*). Adətən, en kosikdəki deşiklər dairəvi olur. Amma en kosikdə istanılan formalı – dairəvi, oval, kvadrat, düzbucaqlı, atlıbucaqlı və s. deşik açmaq olar.



*Şək. 1. Deşiklər: a – iki tərəfi açıq; b – bir tərəfi açıq*

Burğu ilə dairəvi deşikləri asan və olduqca doqquz burğulayırlar. Burğuların on geniş yayılmış növü spiralşəkilli burğulardır (*şək. 2, a*). Onlardan müxtəlif materialların üzərində deşiklər açmaq üçün istifadə edilir. Deşiyin burğullanması üçün hamçinini kosicisi olan mərkəzvari (*şək. 2, b*), şnekvari (*şək. 2, c*), qaşıqvari (*şək. 2, ç*) və s. burğulardan da istifadə olunur. Burğunun diametri (millimetrlərlə) onun milində qeyd olunur.



*Şək. 2. Burğular: a – spiralvari; b – mərkəzvari; c – şnekvari; ç – qaşıqvari (1 – həssən kənarı; 2 – mərkəz; 3 – kosici)*

36

- Burğulama zamanı təhlükəsiz iş qaydaları hansılardır? – kimi suallar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzinə olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Ən geniş yayılmış burğu növləri hansılardır?
  2. Burğunun iş mexanizmi nədən ibarətdir?
  3. Əl drelinin quruluşu nədən ibarətdir?
  4. Burğulamağa başlamazdan əvvəl nə etmək lazımdır?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.

**İki tarofi açıq deşiklərin burğulanması zamanı, burğulmanın sonunda burğunun desikdən çıxardanda oduncağın sıñır qopmaması üçün dayağı təzyiqi azaldırlar.**

Pəstahın altına, adətən, taxta qoyulur və vintli sixac ilə o, verstaka borkidilir. Belə olduqda, deşiklər hamar alıñır və versatkin qapağı zədələnmir.

#### **! TƏHLÜKƏSİZ İŞ QAYDALARI**

1. Pəstahı və taxta altlığı verstakda etibarlı borkidin;
2. Burğunun patronda etibarlı borkidildiyinə əmin olun;
3. Əl və ya mexaniki əl drellərinin möhkəm və düz tutun, das-tayı issa sorbst və çox güc tətbiq etmədən fırladın.
4. Əl və ya mexaniki əl drellərinin burğusunun ucunu versatkin üzərinə özünüzden qabaq qonşu yonəltməklə qoyn.

#### **SUALLAR**

1. Sizə deşiklərin hansı növləri məlumatdır?
2. Detallarda deşiklər nə üçün lazımdır?
3. Burğunun işləmə mexanizmi necədir?
4. Əl və ya mexaniki əl drelləri hansı quruluşa malikdir?
5. Nə üçün burğulama zamanı pəstahın altına taxta qoyulur?



#### **PRAKTİK İŞ**

#### **ODUNCAQ PƏSTAHADA DEŞİKLƏRİN BURĞULANMASI**

##### **İşin yerinə yetirilmə qaydaları:**

1. Burğuların spiralvari, mörkəzvari, qaşıqvari və s. növlərinini nəzərdən keçirin. Kəsici konarlarını tapın.
2. Pəstahı verstakda borkidin, açılacaq deşiklərin mörkəzlərini nişanlayın və bızla deşin.
3. Müəllimin köməyi ilə burğunu əl və ya mexaniki əl drelinə borkidin və onların köməyi ilə pəstahda deşik açın.

38

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha burğuların növlərini sadalayır, drelin quruluşundan, habelə onların iş prinsipi haqqında danışır. İş zamanı təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini qeyd edir. Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən burğulama texnologiyasını izah etmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, emal texnologiyasını seçmə, qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirmə, burğulama zamanı təhlükəsizlik qaydalarına əməl etmə, drelləri və burğuları təsnif etmə, növlərini sadalama, əl drellərindən istifadə etmə ki-mi qiymətləndirmə məyarlarından istifadə etmək tövsiyə olunur.

**B****D****E****E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 13-cü mövzu. Oduncaq detalların birləşdirilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə oduncaq detalların birləşdirilməsi texnologiyalarını izah edir (1.1.1.). 2. Oduncaq detalları birləşdirmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Detalları birləşdirmək üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Əl alətlərindən istifadə etməklə oduncaq detalları birləşdirmək üçün emal texnologiyaları seçir (1.2.3.). 5. Qrup tərkibində işləyərkən bircəfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 6. Oduncaq detallarını birləşdirərkən təhlükəsizlik və sanitariya qaydalarına əməl edir (1.3.4.). 7. Əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.) 8. Çəkic, kəlbətin, vintaçan və s. istifadə edir (2.2.1.).

**A**

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Mismarlar və şuruplar nə üçün lazımdır?
  2. Oduncağı hansı yapışqanla yapışdırmaq olar? Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.
- Tədqiqat suali**  
**«Oduncaq detalları hansı üsullarla birləşdirmək olar?» – kimi verilə bilər.**

**B**

Müəllim tərəfinən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılaraq, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Oduncaq detalların mismarla birləşdirilmə texnologiyasını izah edin;
- Oduncaq detalların şurupla birləşdirilmə texnologiyasını izah edin;
- Oduncaq detalların yapışqanla birləşdirilmə texnologiyasını izah edin;

13-cü mövzu

### ODUNCAQ DETALLARIN BİRLƏŞDİRİLMƏSİ

 Məməlatın detallarını necə birləşdirmək olar?

Oduncaqdan hazırlanan məməlatin detalları **mismar**, **şurup** və **yapışqan** vasitəsilə birləşdirilir.

#### Detalların mismarla birləşdirilməsi

**Mismar** – başlıqdan, milden və uc hissələrdən ibarətdir. Təyinatından asılı olaraq mismarlar diametrlərinə, uzunluqlarına və başlıqlarının formasına görə seçilir.

Mismar vurmamışdan övvəl, onun yerini nişanlayırlar. Mismarla birləşdirilmə zamanı, adəton, nazik detal qalın detala mismarlanır. Mismar vurarkən çəkici elə tutmaq lazımdır ki, ol dəstəyin ucundan aži 20-30 mm məsafədə olsun (*şək. 1*). Ərvələcə mismar sol olna baş və şəhadət barmaqları ilə tutulur, sonra başlığında çəkicə yüngül zərbələr vurulur. Mismarın oduncağa girdiyini hiss etdikdə, sol əyi yüksəndirilir və daha möhkəm zərbələrlə iş tamamlanır.



*Şək. 1. Mismarin vurulması  
(a) və çıxarılması (b, c)*



*Şək. 2. Mismarin əyiləsi  
və vurulması*

Əgər vurma zamanı mismar əyilərsə, onu mütləq kəlbətinə (*şək. 1, b*) və ya çəkicin ağızındakı xüsusi yarığın (*şək. 1, c*) köməyi ilə çıxarmaq lazımdır. Məməlatin söthini zədələməmək üçün kəlbətinin və ya çəkicin başlığının altına taxta parçası qoyulur.

Əgər vurulan mismarın ucu digər toradən çıxıbsa, onu metal siğanaq üzərində ayır və yenidən oduncağa vururlar (*şək. 2*). Bu, görünlərin işin möhkəmləyini artırır.

#### Detalların şuruplarla birləşdirilməsi

Şuruplarla birləşdirme mismarlarla birləşdirmədən daha etibarlıdır. **Şurup** – başlıqdan və vintşökilli milden ibarət olan bərkidici detaldır (*şək. 3*).

Təyinatından asılı olaraq şuruplar uzunluğuna, qalınlığına və başlıqlarının formasına görə seçilir. Şurupların başlığı yarımdairəvi (*şək. 3, a*), gizli (*şək. 3, b*) və yarımgizli (*şək. 3, c*) olur. Yarımgizli başlığı olan şurulpardan istifadə etmək daha maqsadəuyğundur.

39

– Mismarlarla, şuruplarla və yapışqanla işləyərkən təhlükəsiz iş qaydalarını sadalayın və s. bu kimi tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Mismarlarla, şuruplarla, yapışqanla birləşdirilmələrə harada rast gəlmək olar?
2. Şurupların başlıqları hansı formada olur?
3. Şurup birləşmələri ilə mismar birləşmələri nə ilə fərqlənir?
4. Nə üçün yapışqan sürtülmüş detalları yapışdırımdan əvvəl havada müəyyən qədər saxlayırlar?

Suallar şagirdlər tərəfindən cavablandırılır.



#### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

- Başlığı dəstəyinə möhkəm geydirilmiş çəkicə işləyin;
- Çəkicə işləyen yoldaşınızın arxasında dayanmayın;
- Novu yeyilmiş şurupdan istifadə etməyin və şurupun novuna uyğun olan vintaçından istifadə edin;
- Şurupu düz bucaq altında buraraq borkidin;
- Şurupu burduqdan sonra başlığında olan çıxıntıları sumbatka kağızı və ya yeyə ilə tamizlayın;
- Detalları yalnız taxta altlıq üzərində yapışdırın;
- Yapışqanla işləyərkən ollarıınızı gözlərinizi qoruyun;
- İsdənəsənə ollarıınızı sabunla tamiz-tamiz yuyun.

#### SUALLAR



1. *Mismarla, şurupla və yapışqanla birləşdirilməldən nə zaman istifadə olunur?*
2. *Surupla birləşdirilmə mismarla birləşdirilmədən nə ilə fərqlənir?*
3. *Detallarda əvvəlcədən deşiklərin açılmasına, şurupların borkidilməsindən nəyə səbəb olur?*
4. *Nə üçün üzərinə yapışqan çəkilmis detalları yapışdırımadığdan əvvəl 2-3 dəqiqə havada saxlayırlar?*
5. *Detalların mismar və surupla birləşdirilməsi zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?*



#### PRAKTİK İŞ ODUNCAQ DETALLARININ MİSMARLA, ŞURUPLA VƏ YAPIŞQANLA BİRLEŞDIRİLMƏSİ

##### *İşin yerinə yetirilmə qaydaları:*

1. Yararsız mışaq materialı üzərində məsq edin. Müxtəlif qalınlıqlı oduncəq postahları birləşdirir. Məsq zamanı vurdugunuz mismarları kolbotuin və ya başında yarığı olan çəkicə çıxarıın.
2. Məməlatimizin detallarını mismarla birləşdirir. Mismarların arxa tərəfdən çıxmış iti uclarını içəriyə doğru əyin və oduncəq vurun. Birləşmənin möhkəmliyini yoxlayın.
3. Məməlatın birləşdirilməsi üçün lazımi ölçüdə suruplar seçin. Surupların yerini nişanlayın. Detalları suruplarla birləşdirir.
4. Məməlatın detallarını yapışdırmaq üçün iş yerini hazırlayın. Yapışdırılacaq postahların üzərini tamizlayın. Yapışqanı və firçanı hazırlayın. Firça ilə sothların üzərində eyni qalınlıqda yapışqan çəkin, 2-3 dəqiqə saxlayın. Detalları birləşdirin və vintli sixacla mangonadı və ya verstakan sixicisində sixin. Gələn dörsdə yapışdırmanın keyfiyyətini yoxlayın.

41

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha detalların mismar və şuruplarla birləşdirilməsi arasındaki fərqlərə toxunur və təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini xatırladır.

**B****D****E****E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## METALIN EMALI TEKNOLOGİYASI

### 14-cü mövzu. Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil

**DƏRSİN MƏQSƏDİ:** 1. Verilmiş materiallardan (təbəqə metal və ya məftil) sadə bir detaldan ibarət məmulat hazırlayır (1.3.1.) 2. Sadə detaldan ibarət məmulatı hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Nazik təbəqə metal və məftildən hazırlanmış məmulat nümunələrindən, dərslik kimi resurslardan istifadə etmək məsləhət görülür. Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraaciət edə bilər:

1. Qayçılar, qazanlar, dəmir borular nədən hazırlanır?
2. Məişətimizi metal məmulatlar olmadan təsəvvür etmək olarmı?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**  
«Metallar haqqında nə bilirsiniz?» – kimi vermək olar.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

- İş vərəqlərində:
- Metalların xassələri haqqında nə bilirsiniz?
  - Nazik təbəqə metal nədir və onu hansı metal və ərin tilərdən hazırlanırlar?

#### METALIN EMALI TEKNOLOGİYASI

##### 14-cü mövzu

**A**

##### METALLAR HAQQINDA ÜMUMİ MƏLUMAT. NAZIK TƏBƏQƏ METAL VƏ MƏFTİL

Hər gün biz çoxlu sayıda metal əşyadan – məsiət və mətbəx avadanlığından, elektrik cihazlarından və s. istifadə edirik. Velosipedlər, avtomobil kuzovları, mühərriklər, cırbacır dəzgahlar, gəmilər, təyyarələr və s. – bütün bunların osas hissələri metallardan hazırlanır.

Mətlərlərin möhkəmlik, bərklik, istiliyi davamlılıq və s. bu kimi üstün xüsusiyyətləri onları inşaat işlərində, emək alətlərinin və məsiət əşyalarının hazırlanmasında əvəz olunmaz edir. Məhz bu sabobdan metalin alda olunması və emalı bu gün də insan hayatınin vacib keşflərindən biri hesab edilir. Elmin inkişafı və insanların metalla olan ehtiyacı artdıqca metalın texnologiyaları daha da təkmilləşdirildi və bugünkü soviyyəyə çatdı.

Teknologiya dərslərində siz metalların xüsusiyyətləri və növlerini tanyıacaq, onların emal prinsipləri ilə tanış olacaq, sadə, lakin lazımlı metall məmulatları düzəltməyi öyrənəcəksiniz.

Qalınlığı 2 mm-a qədər olan metal vərəqlərə nazik təbəqə metal deyilir. Onlar polad, alüminium, döralüminium, mis, latun və başqa metal ərintilərindən hazırlanır.

**Polad** – bərk və ağlı metaldir. O, dəmir ərintisi ilə karbonun birləşməsindən əmələ gəlir.

**Alüminium** – gümüşü rəngdə yumşaq və yüngül metaldir.

**Döralüminium** – alüminiumla misin ərintisindən yaranır.

**Mis** – qırmızı rəngli, ağlı metaldir.

**Latun** – misin sinklo və başqa metallarla birləşməsindən yaranır. Latun sarı rəngli metaldir.

Qalınlığı 0,2 mm-dən 0,5 mm-a qədər olan nazik təbəqəli polada **tanaka** deyilir. Nazik qalay təbəqə ilə örtülmüş tanakaya **ağ tanaka**, örtülməyən tanakaya isə **qara tanaka** deyilir. Ağ tanakadan an cox konserv bankalarının hazırlanmasında istifadə edilir. Nazik sink təbəqəsi ilə örtülmüş nazik təbəqəli polada **sinklənmiş tanaka** deyilir.

Nazik təbəqəli poladdan müxtəlif məsiət, sənaye və kənd təsərrüfatı alətləri hazırlanır.

Nazik təbəqə metal prokat dəzgahlarının köməyi ilə alırm. Bu zaman metal parçası şəklində olan postah fırlanan vallar (*şək. 1*) arasından lazım qalınlıq alınana qədər təkrar keçirilir.

42

– Hansı nazik təbəqə metal tənəkə, hansı sinklənmiş tənəkə adlanır?

– Məftil nədir və onu necə hazırlanırlar? – kimi sualların verilməsi məsləhət bilinir. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalıdır, lazım gələrsə, kömək etməlidir.


**C**

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Təbəqə metalin hansı növlərini tanıyırsınız?
  2. Nazik təbəqə metali nədən hazırlanırlar?
  3. Məftil nəyə deyilir?
  4. Nazik təbəqə metal və məftildən harada istifadə olunur?
- Suallar şagirdlər tərəfindən cavablandırılır.



*Şək. 1. Təbəqə metalin alınması sxemi: 1 – pəstah; 2 – vallar; 3 – diyircəklər*



*Şək. 2. Məftiliin alınma sxemi  
a – prokat üsulu;  
b – çəkme üsulu*

**Məftil** – en kəsiyi dairə, kvadrat və ya üçbucaq şəklində olan nazik metal saplara deyilir. Məftil polad, alumin, mis və latun postahlardan prokat va ya çəkme üsulu ilə hazırlanır (*şək. 2*).

Prokat üsulu ilə prokat dəzgahlarında firlanan vallar arasında uzun postahı sıxmaqla alınan məftil **katanka** adlanır. Katankanın en kəsiyinin diametri 5 mm-dən artıq olur.

Daha nazik məftil isə çökici dəzgahlarda katankadan çəkme üsulu ilə alınır. Bu zaman katanka müəyyən formalı və ölçülü desikdən keçirilir.

Məftildən elektrik nailləri, mismar, vint, şurup, pərçim, yay və bir çox başqa məmulatlar hazırlanır.

#### **SUALLAR**

1. Nazik təbəqə metal nəyə deyilir?
2. Nazik təbəqə poladın hansı növlərini tanıyırsınız?
3. Nazik təbəqə metal necə alınır?
4. Məftiliin nəçə növü var və onlar hansılardır?
5. Nazik təbəqə metal və məftil hansı məqsədlərlə istifadə olunur?



#### **PRAKTİK İŞ**

##### **NAZIK TƏBƏQƏ METALLA VƏ MƏFTİLLƏ TANIŞLIQ**

###### **İşin yerinə yetirilmə qaydaları:**

1. Nazik təbəqə metalların və orıntıların nümunələrinə baxın və onları adını və növünü müəyyən edin.
2. Məftili nümunələrinə baxın. Onların hansı metaldan hazırlanmış olduğunu müəyyən edin.
3. Nümunələri oymaya çalışın.
4. Metalın qalınlığı və növündən asılı olaraq nümunələrin necə ayıldızlığını dəftərinizə yazın.

43

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha nazik təbəqə metalin və məftiliin hazırlanma üsulları üzərində dayanır, onların tətbiq sahələrini sadalayır.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən təbəqə metal və məftildən məmulat hazırlama, tərtibat bacarıqları nümayiş etdirmə, təbəqə metalin növlərini fərqləndirmə, məftiliin hazırlanma texnologiyasını izahetmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 15-ci mövzu. Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətləri ilə metal üzərində işləyərkən emal texnologiyasını izah edir (1.1.1.). 2. Metal ilə işləmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Metaldan məmulat hazırlamaq üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Əl alətlərindən istifadə etməklə metaldan məmulat hazırlamaq üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 5. Metal ilə işləmək üçün əl alətlərini təsnif edir və sadalayır (2.1.1.). 6. Metal üzərində əl alətlərindən istifadə edir (2.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Çilingər verkəsti, məngənənin sxemi, metal üzrə alətlər, dəftər, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Metalları nə üçün emal etmək lazımdır?
2. Necə düşünürsünüz, metali harada emal etmək daha yaxşı olar?
3. Metalları emal etmək üçün hansı alətlərdən istifadə edilir?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat suali

«Metalları harada və hansı alətlərlə emal edirlər?» – kimi verilə bilər.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Çilingər verkəstikin quruluşuna baxın, hissələrinin adını və təyinatını izah edin;
- Çilingər məngənəsinin quruluşuna baxın, onun hissələrinin adını deyin və nə üçün işləndiyini izah edin;

### 15-ci mövzu

#### METAL İLƏ İŞLƏMƏK ÜÇÜN İŞ YERİ, ALƏT VƏ TƏRTIBATLAR

Metalda işləmək üçün xüsusi təchiz edilmiş iş yeri lazımdır. Metalin əl emalı üçün iş yeri çilingər verkəsti (*şək. 1, a*) və ya kombinədilmiş verkəstdür (*şək. 1, b*).

Çilingər verkəsti və kombinədilmiş verkəstin quruluşu 1-ci şəkilde göstərilmişdir:



*Şək. 1. Verstärklər: a - çilingər verkəsti; b - kombinədilmiş verkəst.  
1 - metal hərkətçi; 2 - stolüstü (qapaq); 3 - qoruyucu tor (ekran);  
4 - məngənə; 5 - alətlər üçün yesiklər; 6 - oturacaq*

Verstärkədə emal zamanı postah bərkitmək üçün çilingər məngənəsindən istifadə edilir (*şək. 2, a*).



*Şək. 2. Məngənə: a - məngənənin quruluşu (1 - vint;  
2 - hərəkətsiz dədəq; 3 - hərəkətli dədəq; 4 - dayaq çatısı;  
5 - dəstək (ling)); b - məngənənin sxemi*

Məngənənin iş prinsipi belədir: postah məngənənin «dədəqləri»

arasında yerləşdirilir. Dəstəyi saat əqrəbi istiqamətində fırlatıldıqda

ışık vint postah hərəkət edən dədəqlər arasında sıxır. Etibarlı

ışıkildıldiyinə əmin olandan sonra postah emal edilir. Dəstəyi saat

əqrəbinin əksinə fırlatmaqla emal edilmiş postah məngənədən çıxardılır.

Məngənənin sxemində (*şək. 2, b*) hərəkətin bir halqadan digərindən – dəstək vintdən hərəkəti dədəqə ötürülməsi göstərilir.

Metalin emalı üçün verkəstikdən başqa digər alət və tərtibatlardan da istifadə edilir (*şək. 3*).

44

– Xarrat və çilingər verstaklarının oxşar və fərqli cəhətlərini izah edin;

– Metalın emalı üçün lazım olan alətləri sadalayın – kimi tapşırıqların verilməsi məsləhət bilinir.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.



Şək. 3. Metalin emali üçün alət və tərtibatlar

#### SUALLAR

1. Çilingər verstakı hansı hissələrdən ibarətdir?
2. Çilingər verstakının xarrat verstakı ilə oxşar və fərqli chəhərləri hansılardır?
3. Çilingər məngənələri hansı əsas hissələrdən ibarətdir?
4. Metalin emali üçün hansı alət və tərtibatları tanıyırsınız?



#### PRAKTİK İŞ

##### ÇILINGƏR VERSTAKININ QURULUŞUNUN ÖYRƏNİLMƏSİ

*İşin yerinə yetirilmə qaydaları:*

1. Çilingər verstakının kuruluşunu növərdən keçirin. Dəftərinizdə çəkdiyiniz cədvəli doldurun.

##### Verstakın tərkib hissələri

Nö	Adı	Təyinatı

2. Çilingər məngənəsinin kuruluşunu öyrənin və onun hissələrinin adını və təyinatını yeni cədvələ yazın.

45

C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Çilingər verstakı hansı hissələrdən ibarətdir?

2. Çilingər məngənəsi nə üçündür?

3. Çilingər məngənəsi hansı əsas hissələrdən ibarətdir?

4. Metal emalı üçün sizə hansı alət və yardımçı vəsitələr lazımdır?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

B

D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha çilingər verstakının və məngənələrinin əsas hissələrini göstərir, metal emalı üçün alət və tərtibatları sadalayırlar.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılılığını müəyyən etmə, emal texnologiyasını seçmə, əl alətlərini təsnif etmə və sadalama, əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

E

E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 16-ci mövzu. Təbəqə metalin və məftilin düzəldilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə təbəqə metalin və məftiliin düzəldilməsi texnologiyalarını izah edir (1.1.1.). 2. Təbəqə metali və məftili düzəltmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Təbəqə metali və məftili düzəltmək üçün iş ardıcılığım müəyyənləşdirir (1.2.2.). 4. Təbəqə metali və məftili düzəltmək üçün uyğun emal texnologiyasını seçir (1.2.3.). 5. Verilmiş metaldan sadə bir detaldan ibarət məmulat hazırlayır (1.3.1.). 6. Təbəqə metaldan və məftildən məmulat hazırlayarkən tərtibat bacarığı nümayiş etdirir (1.3.2.). 7. Qrup tərkibində birləşfəaliyyət bacarığını nümayiş etdirir (1.3.3.). 8. Tehlükəsiz iş qaydalarına əməl edir (1.3.4.). 9. Əl alətlərindən istifadə edir (2.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Taxta çəkic, altlıq lövhə, çilingər verstaki, təbəqə metaldan və məftildən pəstahlar, metalkəsən qayçı, yastıağız və itiağız kəlbətinlər, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Əyri metal təbəqədən məmulat hazırlamaq olarmı?
2. Düz olmayan məftiliin məmulat hazırlamaq olarmı?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat suali**

«Təbəqə metali və məftili necə düzəltmək olar?»

- kimi verilə bilər.

**A**

### 16-ci mövzu

#### TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN DÜZƏLDİLMƏSİ

 Metalin ayrılığını necə düzəltmək olar?

**Düzəldilme** – təbəqə metalin taxta və ya əlvan metaldan olan çəkic və taxta tirciçin köməyi ilə düzəltmə lövhəsi üzərində hazırlanmışdır (*şək. 1*).

Metal təbəqəni düzəltmə lövhəsinin üzərinə qoyur və əlcək geyimli sol əl ilə tuturlar. Sağ əl ilə isə çəkic ilə zərbələr vururlar.



*Şək. 1. Metal təbəqənin düzəldilməsi:  
a – taxta çəkic; b – taxta tircik*

**B**

Metal təbəqə qabarlıq hissələri üstdə olmaqla yerləşdirilir və təbəqənin konarından qabarlıq hissənin morkazına doğru döyəclənir. Nəzik, yumşaq təbəqələr, adəton, taxta çəkiclə döyəclənir və ya taxta tirciçilə hamarlanır.

Nəzik yumşaq məftili taxtaya cərgə ilə vurulmuş bir neçə mismarın (*şək. 2, a*) və ya məngənədə sıxlıq tirciklərin arasından keçirdib gökməkla (*şək. 2, b*) və yaxud da silindrik sığanağın çevrəsi boyu dartmagla (*şək. 2, c*) düzəltmək olar.

Qalan məftili issa düzəltmə lövhəsi üzərində (*şək. 2, ç*) çəkicilə döyclənmək, yaxud da yastıağız kəlbətinə sıxmaqla düzəldilir.



*Şək. 2. Məftiliin düzəldilməsi*

Düzəldilmənin keyfiyyətini düzəltmə lövhəsi üzərindəki metal təbəqənin və ya məftiliin səthinə xatkeşin titili qoyub, qabarlıq aralıqlardan sızan işıq zolağının ölçüsünü görə yoxlayırlar (*şək. 3*).

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır və onlara iş vərəqləri paylanır.

**İş vərəqlərində:**

- Metal və məftili düzəltmək olarmı?

– Nazik və qalın məftilin düzəldilməsi necə həyata keçirilir?

– Düzəldilmiş məftilin və metalin keyfiyyətini necə yoxlayırlar?

– Metalin və məftilin düzəldilməsi zamanı təhlükəsizlik qaydalarını sadalayın – kimi sual və tapşırıqlar verilir.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.



Düzəldildən sonra postahın üzərində gələcək mammulatın konturları nişanlanır. Nişanlama cızırıldır, nişanlayıcı pörgər, kerner, metal xətkəş və ya bucaqlıq kimi nişanlama alətləri ilə yerinə yetirilir.

#### ! TƏHLÜKƏSİZ İŞ QAYDALARI

- Əllorinizi metal tabaqoların və məftillərin iti konarları ilə zədələnmədən qoruyun;
- Gözlorınızı məftilin iti ucları ilə zədələnmədən qoruyun;
- Yalnız əlcəklə işləyin;
- Barmaqlarınızı çökic və ya taxta çəkicin zərbələrindən qoruyun.

#### SUALLAR



1. «Metalin düzəldilməsi» nəyə deyilir və hansı metal düzəldilmə üçün daha uyğundur?
2. Düzəldilmə üçün hansı alət və tərtibatlardan istifadə edilir?
3. Tabaqaları prohbat vallar arasında düzəltmək olar mı?
4. Yumşaq metallardan olan nazik təbəqələrin düzəldilmə texnologiyası necədir?



#### PRAKTİK İŞ

##### NAZIK TƏBƏQQƏ METALIN VƏ MƏFTİLİN DÜZƏLDİLMƏSİ

###### İşin yerinə yetirilməsi qaydaları:

1. Nazik metal tabaqoların və məftilin düzəldilməsi üçün iş yerini və alətləri hazırlayın.
2. Nazik tabaqə metallardan və məftildən olan postahları düzəldin.
3. Düzəldilmənin keyfiyyətini yoxlayın.

47

C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Əyri metalin düzəldilməsi nə deməkdir?

2. Düzəltmə zamanı hansı alət və tərtibatlardan istifadə olunur?

3. Yumşaq metallardan ibarət nazik təbəqələrin düzəldilmə texnologiyası necə olur?

4. Nazik məftili necə düzəldirilər?

Suallar şagirdlər tərəfindən cavablandırılır.

B

D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha metal və məftilin düzəldilmə üsullarını sadalayır, metalin və məftilin düzəldilməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən metalin və məftilin düzəldilməsi texnologiyalarını izahetmə, iş ardıcılığını müəyyənləşdirmə, emal texnologiyalarını seçmə, bir detaldan ibarət məmulat hazırlama, tərtibat bacarıqları nümayiş etdirmə, birləşfəaliyyət bacarıqları nümayiş etdirmə, təhlükəsiz iş qaydalarına əməl etmə və əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

D

E

E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqda tövsiyələrini verir.

## 17-ci mövzu. Nazik təbəqə metal və məftilin kəsilmə üsulları

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl çilingər qayçısından istifadə etməklə metalı kəsmə texnologiyalarını izah edir (1.1.1.). 2. Metalı kəsmək üçün iş yerini təşkil edir (1.2.1.). 3. Metalı kəsmək üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Əl çilingər qayçısından istifadə etməklə kəsmə texnologiyası seçir (1.2.3.). 5. Verilmiş pəstahdan sadə bir detaldan ibarət məmulat hazırlayıır (1.3.1.). 6. Sadə bir detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarığını nümayiş etdirir (1.3.2.). 7. Qrup tərkibində birləşfəaliyyət bacarığını nümayiş etdirir (1.3.3.). 8. Metalın kəsilməsi prosesində təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 9. Metalı kəsmək üçün əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 10. Çilingər qayçısından istifadə edir (2.1.2.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Cilingər qayçısı, təbəqə metal və məftil pəstahlar, çilingər verstəki, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Metalı nə üçün kəsmək lazımdır?
2. Metalın necə kəsilməsini görmüsünüz mü?
3. Təbəqə metal və məftil hansı alətlərlə kəsilir?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat sualı

«Nazik təbəqə metal və məftili necə kəsmək olar?» – kimi vermək olar.

**A**

1. Metalı nə üçün kəsmək lazımdır?

2. Metalın necə kəsilməsini görmüsünüz mü?

3. Təbəqə metal və məftil hansı alətlərlə kəsilir?

Sağirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat sualı

«Nazik təbəqə metal və məftili necə kəsmək olar?» – kimi vermək olar.

**B**

### 17-ci mövzu

#### NAZIK TƏBƏQƏ METAL VƏ MƏFTİLİN KƏSİLMƏ ÜSULLARI



Nazik təbəqə metali və məftili metal kəsmək üçün nəzərdə tutulmuş xüsusi qayçılardır. Qayçalar bolt və ya pərcimle birləşdirilmiş iki dəstəkli biçaqdan ibarətdir (şək. 1).



Şək. 1. Metal kəsmək üçün əl çilingər qayçuları

Metal tabaqaları və ya məftili nişanlama cızıqları üzrə kəsirlər. Qayçının bir dəstəyini məngənədə bərkidib, digər dəstəyini hərəkət etdirməklə tabeqə metalı və məftili kəsmək daha rahat olur (şək. 2, a).



Şək. 2. Metalın qayçı ilə kəsilməsi



Şək. 3. «Sol» və «sağ» qayçılarda tiyoların yerləşməsi

Kəsilən hissə qayçının irəliləməsinə mane olduğundan ayrı xətt üzrə enli tabeqalarının kəsilməsi çətinləşir. Bunun üçün dairəvi detali kəsməmişdən əvvəl düzbucaqlı pəstahın bucaqları kəsilib götürülür (şək. 2, b).

Qayçalar detali sağ və sol tərəfdən kəsmək üçün iki cür istehsal edilir. «Sol» qayçılarda yuxarı biçaq sol, «sağ» qayçılarda isə sağ tərəfdə yerləşir (şək. 3).

«Sağ» qayçılarda tabeqaları sağ tərəfdən, «sol» qayçılarda isə sol tərəfdən kəsmək daha asandır. Hər iki halda kəsən ist biçaq detalları kəsilən torafina düşür və kəsmə zamanı kəsilmiş metalı aşağı əyir.

**B**

Müəllim tərefindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Metalı kəsmək üçün alətləri sadalayın?
- Məftilin kəsilmə texnologiyasını izah edin və bu zaman istifadə edilən alətləri sadalayın;
- Mexaniki qayçılarnın növlərini və onların iş prinsipini təsvir edin;
- Metalın və məftilin kəsilməsi zamanı təhlükəsiz iş qaydalarını sadalayın kimi sual və tapşırıqların verilməsi tövsiyə olunur. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mər-

Gilyotinli qayçılara kəsmə prosesi əl qayçılarda olduğu kimidir. Diskli qayçılara isə təbaqə metalı iti kənarları fırlanan diskların köməyi ilə kəsir.

Məftili yeyə və ya metalkəsən bıçğı ilə də kəsmək olar. Bu zaman məftili elə bərkidirər ki, kəsmə yeri düz mangona dodaqlarının kənarında qalsın. Sonra məftili nişanlama xattı üzrə yeyənin iti tili və ya bıçğı ilə kəsir və əl ilə əyib qopardırlar.

#### **TƏHLÜKƏSİZ İŞ QAYDALARI**

- Metal təbaqları yalmız xüsusi aləck geyəndən sonra kəsin;
- Kəsilmiş məftili sıçramasın və qələmin tiyisi ləvhəyə doymasın deyə, məftili qələm ilə axıra qədər kəsməyin. Çapılmış pəstahı aləck geyilmiş əl ilə əyib sindirin;
- Elastik məftilli ehtiyatlı davranışın, gözlərinizi qoruyun. Yalmız işə yararlı alətlərə işləyin.

#### **SUALLAR**

1. Qayçuların quruluğu necədir? Qayçuların dəstəklərinin ucu nə üçün işarə işülmüşdür?
2. Pəstahların ayrı konturlarını qayçı ilə necə kəsirlər?
3. Metalı kəsərkən sərf etdiyiniz güc necə azaltmaq olar?
4. Kəsmə kənarlarını yastılatmadan məftili necə kəsmək olar?



#### **PRAKTİK İŞ**

##### **NAZIK TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN KƏSİLMƏSİ**

###### **İşin yerinə yetirilmə qaydaları:**

1. İş yerini, alətləri və nişanlama üçün pəstahları hazırlayıın.
2. Nazik təbaqə metalda və ya məftildən momkul variantını seçin. Pəstahı nişanlayın.
3. Pəstahı kəsin.

50

kəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərefində təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur.

1. Qayçilar quruluşca necə olur?
  2. Qayçı ilə pəstahın oyri konturlarını necə kəsirlər?
  3. Metalın kəsilməsi zamanı gücü necə azaltmaq olar?
  4. Kənarları yastılatmadan məftili necə kəsmək olar?
- Suallar şagirdlər tərefindən cavablandırılır.

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat suallına yönəldir və bir daha metal və məftilin kəsilmə üsullarını təsvir edir, kəsmə zamanı təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyasını seçmə, metal-kəsən qayçılırı fərqləndirmə, metalin kəsilmə üsullarını sadalama, təhlükəsizlik qaydalarına riayət etmə, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarına istinad etmək tövsiyə olunur.

**E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 18-ci mövzu. Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Nazik təbəqə metal və məftilin təmizlənməsi və əyilməsi texnologiyalarını izah edir (1.1.1.). 2. Metal və məftilin təmizlənməsi və əyilməsi üçün iş yeriini təşkil edir (1.2.1.). 3. Əl alətlərindən (yeyə, kəlbətin, çəkic) istifadə etməklə təmizləmə və əyməni yerinə yetirmək üçün iş ardcılığının müəyyənləşdirir (1.2.2.). 4. Metal və məftilin təmizlənməsi və əyilməsi üçün uyğun emal texnologiyaları seçilir (1.2.3.). 5. Verilmiş pəstahdan (təbəqə metal və ya məftil) bir sədə detaldan ibarət momulat hazırlayır (1.3.1.). 6. Tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 7. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 8. Metalin təmizlənməsi və əyilməsi prosesində təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 9. Metalı təmizləmək üçün əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 10. Yeyə, çəkic və kəlbətindən istifadə edir (2.2.1.).

### A

Beyin həmləsi, müzakirə kimi iş üssülərindən istifadə etmək tövsiyə olunur.

Taxta çəkic, çilingər məngənəsi, sağanaqlar, yumrudodaq kəlbətin, əymə tərtibatları, yastıağız kəlbətin, metal pəstahlar, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Paslanmış metal məmulatlardan necə istifadə etmək olar?

2. Metalı nə üçün əymək lazımlı gəlir?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat sualını

«Nazik təbəqə metal və məftili necə təmizləmək və əymək olar?» – kimi vermək olar.

### B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

### 18-ci mövzu

#### NAZIK TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN TƏMİZLƏNMƏSİ, ƏYİLMƏSİ



Metal lövhələrin və məftilin səthi necə təmizlənir?

Metal lövhələrin və məftilin səthi çıraqdan, rongdən, pasdan və s. sumbata kağızı və ya cilalayıcı qalıblı təmizlənir.

Metal lövhə və ya məftil əvvəlcədən məngənədə borkidilir, sonra onların iti kənarları xırda kartiki yeyə ilə təmizlənir (şək. 1).

Təmizlənən səth məngənənin dodaqlarından 5–8 mm hündürlərə qıxmalıdır.

### A

Metal təbəqənin iti kənarlarını işa sumbata kağızı və ya cilalayıcı qalıblı təmizləmək olar. Bunun üçün postah məngənənin dodaqları arasında borkidilir və hər iki tərəf sumbata kağızı ilə iti kənarlarda doğru təmizlənir. Təmizləmə eyni üssülla cilalayıcı qalıblı da aparla bilər.



Bəs metal lövhəti və məftili necə əymək olar?

Pəstah müxtəlif alətlərdən (çəkic və s.) istifadə edərək və ya xüsusi tərtibatların köməyi ilə əymək olar.

Bunun üçün metal lövhə və ya məftil nisanlama xətti boyunca dodaqlar sahəsində məngənədə borkidilir və taxta tirciyə çəkicikə zırbaqlar vurularaq əylir (şək. 2, a). Düzbucaqlı, üçbucaqlı, dairə və digər formallı momulatları müvafiq formali siğanaqlarda əymək olar (şək. 2, b).

Ensiz metal zolaqları və məftili yastıağız və ya yumruağız kəlbətinlərindən ayrırlar (şək. 2, c). Yumruağız kəlbətinlərdən məftili əyərək halqa şəklinə salmaq üçün da istifadə edilir. Bunun üçün onu və məftili sağ elda tutub saxlayır, sol el ilə onu ayırlar.

Elastik polad məftili və lövhələr əyilüb buraxıldığda təkrar azacıq açılır. Buna görə də postahlar bilerək dən böyük bucaq altında ayırlar.



Şək. 2. Pəstahın əyilməsi: a - məngənədə; b - siğanaqda; c - yumruağız kəlbətinlə; ç - əymə tərtibatında

51

## İş vərəqlərində:

– Hansı alətlərlə nazik təbəqə metalin və məftilin səthləri ni təmizləmək olar?

– Metal və məftili hansı alətlərlə və necə əyirlər?

– Əymədən sonra ölçülərə necə nəzarət edirlər?

Metal təbəqənin, məftilin təmizlənməsi və əyilməsi zamanı təhlükəsiz iş qaydalarını sadalayın – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

Pəstahların müəyyən radiuslu və 90°-lik bucaq əyiləsmini dairəvi sügənaqlarda həyata keçirirlər. Əydikdən sonra ölçülərə şablonla nəzarət edirlər. Müəyyən radiuslu şablonları porgar ilə qalın kağız, karton və ya plastik kütlə üzərində çəkir və qayçı ilə kəsirlər. Çevrəni dördə bərabər hissəyə kəsək, müəyyən radiuslu 90°-lik əyiləs bucağına nəzarət üçün şablon alınar.

Həncarla və cafta kimi detalları xüsusi **əymə** tərtibatlarında daha tez və doqquq əymək olar (səh. 2, c). Bumun üçün pəstahı tərtibata sahə, əkiciə döyəcəyib lazımlı formaya qədər əyirər.

### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

- Metal təbəqələri yalnız əllik geyib temizləyin, sonra əyin;
- Əyləcək pəstahları etibarlı bərkidin;
- Təbəqələrin və məftillərin iti uclarına əllə toxunmayın;
- Barmağınızı kəsilməkdən və çəkicin zərbələrindən qoruyun.

### SUALLAR

1. Metalin iti konarlarını nə ilə və necə təmizləmək olar?
2. Nə üçün lövhələri sumbata kağızı və cütləyici qılıb ilə iti konarları boyu təmizləmək olmaz?
3. Əyləcək pəstahların bucaq dördəsərinin və radiusunun düz olub-olmadığını necə yoxlamaq olar?
4. Məftildən güləqçiqli çəftəni necə əymək olar? Bu zaman hansı sügənaqlar təsəb olunur?



### PRAKTİK İŞ

#### NAZIK TƏBƏQƏ METALIN VƏ MƏFTİLİN TƏMİZLƏNMƏSİ, ƏYILMƏSİ

##### İşin yerinə yetirilmə qaydaları:

1. Fikirləşin və metal pəstahları təmizlənməsi üçün on doğru üsul və alətləri seçin.
2. Təhlükəsiz iş qaydalarına riayət edərək lövhələrin və məftilin iti konarlarını təmizləyin.
3. Müəllimin tapşırığı ilə və ya layihə üzrə bir məmulatı hazırlamaq üçün təbəqə metaldan və məftildən pəstahları nişanlayın və əyin.
4. Yumruağız kolbatının məftildən halqlar dizişdirin.

52

### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

### C

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Metalin iti konarlarını nə ilə və necə təmizləmək olar?

2. Metal təbəqələrin iti konarlarını sumbata kağızı ilə necə təmizləyirlər?

3. Nə üçün təbəqə və məftilləri 90°-lik bucaq altında əyəndə çevrə alırmış?

4. Düzbucaqlı, üçbucaq, dairəvi və başqa formalı məmulatların əyilməsini necə yerinə yetirirlər?

Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

### D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha nazik təbəqə metalin və məftilin təmizlənmə və əyilmə üsullarını təsvir edir, təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən metalin təmizlənməsi və əyilməsi texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılılığını müəyyənləşdirmə, emal texnologiyalarını seçmə, bir sədə detaldan məmulat hazırlama, tərtibat bacarıqları nümayiş etdirmə, və s. kimi qiymətləndirmə meyarlarından istifadə etmək məsləhət bilinir.

## 19-cu mövzu. Nazik təbəqə metalin birləşdirilməsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə edərək qatlama və pərçimləmə texnologiyalarını izah edir (1.1.1.). 2. Metalları birləşdirmək üçün iş ardıcılığını müəyyənləşdirir (1.2.1.). 3. Metalları birləşdirmək üçün iş ardıcılığını müəyyənləşdirir (1.2.2.). 4. Metalları birləşdirmək üçün uyğun emal texnologiyalarını seçilir (1.2.3.). 5. Verilmiş materialdan bir sadə detaldan ibarət məmulat hazırlayır (1.3.1.). 6. Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 7. Qrup tərkibində birləşdirmə bacarıqları nümayiş etdirir (1.3.3.). 8. Metalları birləşdiridikdə əl alətlərindən istifadə edir (2.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Çilingər alətləri, pərçimlər, pəstah nümunələri, taxta çəkic, kipləşdirici, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Metal təbəqələri nə üçün birləşdirməyi bacarmaq lazımdır?

2. İnsanlar metal təbəqələri birləşdirə bilməsəydi, nə olardı?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını «Nazik təbəqə metalini necə birləşdirmək olar?» – kimi vermək olar.**

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Qatlama tikişi ilə metalların birləşdirilmə texnologiyasını izah edin;
- Pərçimlərin köməyi ilə metal təbəqələrin birləşdirilmə texnologiyasını izah edin;


**19-cu mövzu**

### NAZIK TƏBƏQƏ METALIN BİRLƏŞDİRİLMƏSİ

Metal lövhələri necə birləşdirmək olar?

Nazik metal lövhələri müxtəlif üsullarla birləşdirirlər. On geniş yayılmış birləşdirilmə üsulu **qatlama tikişidir**, yəni lövhələrin konarlarından qatlanmasıdır. Qatlama tikişinin yerinə yetirilmə ardıcılığı 1-ci şəkildə verilmişdir.

**A**



Şək. 1. Qatlama birləşdirilməsinin alınma ardıcılığı

Əvvəlcə tabaqları  $90^{\circ}$  bucaq altında konarlardan 6–8 mm ayırlar (*şək. 1, a*). Sonra tabaqonu çevirir və sıyrılmış konarları 2–3 mm aralıq qoymaqla qatlayırlar (*şək. 1, b*). Tabaqların qatlanmış konarları bir-birinə keçirdib qıflı sahrlar (*şək. 1, c*) və taxta çəkicə pilləli tirciyyə zarbələr vurmaqla etibarlı bərkidirlər (*şək. 1, ç*). Bir-ləşmə zamanında olan cixıntı tabaqlarə aralanmaq imkanı vermir.


Bələ üsulla binaların dam örtüyündəki polad tabaqları, ventilyasiya və su töküncü borularını birləşdirirler.

Tabaqə metalindən olan detalları birləşdirmənin digər üsulu **perçimləmədir**.

**Pərçimlər** – başlıq və mildən ibarət olan bərkidici detallardır. Onlar yumşaq poladdan, misdon, alüminium, latundan hazırlanır. Pərçimlər yarımgirdə (*a*), yastı (*b*), gizli (*c*), yarımgizli (*ç*) başlıqlı olur (*şək. 2*).

Bu üsulla birləşdirmədə əvvəlcə pərçimlər üçün desiklərin mərkəzi nişanlarıdır. Sonra desikanan və ya burğu ilə desiklər açılır.

Cox vaxt birləşdirilən iki postahı eyni vaxtda sixcadə və ya məngənədə sixaraq burğulayırlar. Desiyin diametri (*D*) pərçimin diametrindən (*d*) böyük olmalıdır (*şək. 3, a*)



Şək. 2. Pərçimlər

53

– Harada qatlama tikişi üsulu ilə birləşdirmədən, harada pərçimlərlə birləşmələrdən istifadə edilir?

– Sənayedə pərçim birləşməsi hansı maşınların köməyi ilə həyata keçirilir? – kimi sual və tapşırıqlar verilə bilər. Təlimdə çətinlikləri olan şagirdlər ister qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

Pərçimi deşıya salırlar (*şək. 3, b*). Başlığı saxlayıcının oyuğuna yerləşdirir və dərtılma p boyunca birləşdirilən detalları çəkic zərbələri ilə bir-birinə yaxınlaşdırırlar. Sonra dairavi çəkic zərbələri ilə qapayıcı başlığı (*şək. 3, c, ç*) pərcimləyir və sixacein köməyi ilə ona düzgün forma verirlər (*şək. 3, d*).

Pərçim birləşdirmələrindən təyyara və gəmiqayırmada, körpü-salma, metal möşət avadanlığının hazırlanmasında geniş istifadə olunur.

Sənayedə pərcimləmə işlərinin pnevmatik pərcimləmə çəkiclərinin köməyi ilə ya xüsusi pərcimləmə maşınlarında yerinə yetirilir.

#### SUALLAR

1. Qatlama tikişi ilə birləşmələrə harada rast gəlinir və onlar nə üçün nəzərdən alınır?
2. Nə üçün lövhələri tədrisən, bir neçə mərhələyə ayırlar?
3. Qışıl nəşrin hesabına lövhələri borkidir və onlar aralanır mı?
4. Pərçim birləşmələrə harada rast gəlinir?
5. Pərcimlər hansı metallardan hazırlanır?



#### PRAKTİK İŞ

##### DETALLARIN QATLAMA TIKİSİ VƏ PƏRÇİMİN KÖMƏYİ İLƏ BİRLƏŞDİRİLMƏSİ

###### İşin yerinə yetirilmə qaydaları:

1. Qatlama tikişi ilə birləşdirmək üçün tənsək üzərində postashı nişanlayın və qayçı ilə kosıb çıxarıın.
2. Konarlıda qatlama tikişi üçün asymo xatılırını nişanlayın.
3. Xüsusi təchiz olunmuş masada (verstakda) əməliyyatın ardıcılılığına riayət edərək qatlama tikişini yerinə yetirin.
4. Pərcimlərə birləşdirmək üçün lövhələri hazırlayıın və nişanlayın.
5. Pərcimləri və lazımlı aksesuarları seçin.
6. Tabşəqləri borkidin, desıklar açın.
7. Texnoloji ardıcılığına riayət edərək pərçim birləşməsini yerinə yetirin.

54

#### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

#### C

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Qatlama tikişi ilə birləşmələrə harada rast gəlinir?
  2. Pərçimlərlə birləşmələrə harada rast gəlinir?
  3. Pərçimlər necə olur?
- Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

#### D

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha nazik təbəqə metalin və məftilin birləşdirilmə üsullarına fikir verir, təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən qatlama və pərçimləmə texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, emal texnologiyaları seçmə, tərtibat bacarıqları nümayiş etdirmə, birləşmələrə bərabər bacarıqları nümayiş etdirmə, əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə olunması tövsiyə olunur.

## 20-ci mövzu. Elektrik enerjisi və sadə elektrik dövrəsi

**DƏRSİN MƏQSƏDİ:** 1. Elektrik enerjisinin mahiyyətini, alınma yollarını izah edir (2.1.2.). 2. Sadə elektrik mənbələrindən istifadə edərək elektrik dövrəsi qurur (2.2.2.).

### A

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Müxtəlif batareyalar, akkumulyator, elektrolit, sink zolağı, qalvanik element, kömür mil, naqillər, elektrik lampası, açar, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Evinizdəki məişət avadanlığı nəyin hesabına işə düşür?
2. Bəs avtomobil mühərriki nəyin hesabına işə düşür?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualını**  
«Elektrik enerjisi necə alınır və sadə elektrik dövrəsinə nələr daxildir?» – kimi vermək olar.

### B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Hansı elektrik enerjisi mənbələrini tanıyırsınız?
- Elektrik enerjisi harada istehsal edilir?
- Sadə elektrik dövrəsi nədən ibarətdir?
- Elektrik cərəyanının tərifini verin – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışın zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

### 20-ci mövzu

#### ELEKTRİK ENERJİSİ VƏ SADƏ ELEKTRİK DÖVRƏSİ



Elektrik enerjisi haqqında nə bilirsiniz?

Bu gün elektrik enerjisi ən rahat və ucuz enerji növüdür. Müasir dövrədə həm məşətdə, həm sanayeda, həm də xalq təsarrüfatında elektrik enerjisindən istifadə edilir.

Müasir sanaye və məişət məşələrinin işləməsi üçün elektrik enerjisi manboylu lazımdır. Generator, qalvanik element, qalvanik elementlər batareyası, akkumulyator elektrik enerjisi mənbələridir (şək. 1).




Şək. 1. Elektrik enerjisi mənbələri: a – qalvanik element; b – qalvanik elementlər batareyası; c – akkumulyator; ç – elektrik generatoru

Yüklənmiş hissəciklərin, yanı elektronların istiqaməti hərəkəti – elektrik cərəyanı, elektrik enerjisinin manboyu isə – cərəyan manboyu adlanır. İstifadə etdiyimiz elektrik enerjisinin əksər hissəsi elektrik stansiyalarında xüsusi elektrik generatorları ilə istehsal edilir.

Yanacaqdən və axar suyun gücündən əmələ gələn enerjini istehsalatda və məişətdə geniş ehtiyac duyulan elektrika əvirlər yaradılır. Yanacaqdən və axar suyun gücündən əmələ gələn enerjini istehsalatda və məişətdə geniş ehtiyac duyulan elektrika əvirlər yaradılır.

Zərbəcanda Mingəçevir Su Elektrik Stansiyası, Şirvan İstilik Elektrik Stansiyası və s. stansiyalar mövcuddur.



Şək. 2. Elektrik enerjisinin alınması

55

**C**


Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur.

1. Motosikletdə, avtomobildə, traktorda hansı elektrik cərəyanı mənbəyi istifadə olunur?

- Batareyanın akkumulyatordan fərqini nədədir?
- Quru qalvanik elementləmeye elektrolitli elementlərin fərqi izah edin.
- Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

Elektrik sxemleri – **prinsipial və montajlı** olur. Əgər sxemə dövrə elementlərinin birləşmə prinsipini göstərmək lazımdırsa, onun prinsipial sxemi çəkilir (*şək. 5, a*).

*Şək. 5. Elektrik sxemi:*  
a – prinsipial; b – montajlı

**B**

Elektrik dövrəsinin yığılma sxemini onun montajlı sxemi adlanır (*şək. 5, b*). Bu sxemədə elementlərin bir-birinə nisbatan daşıq yerləşməsi və onların dövrədə birləşmə qaydası göstərilir. Elektrik dövrəsinin bəzi elementləri montaj sxemində təsvir kimi verilir.

Tədrisən siz elektrik dövrəsində bir çox geniş yayılmış elementlərin şərti işarələri ilə tanış olacaq, sədə elektrik sxemlərini oxumağı və tərtib etməyi öyrənəcəksiniz.

! Yادınızda saxlayın! Elektrik cərəyanı insan hayatı üçün çox təhlükəlidir. Elektrik dövrəsinin elementləri, xüsusilə də elektrik enerjisinin mənbəyi ilə işləyində ehtiyatlı və diqqətlə olun!

#### SUALLAR

- Elektrik dövrəsinin *səas elementlərini sadalayın*.
- Hansı elektrik stansiyaları sizə məlumdur?
- Nə üçün elektrik açarı idarəetmə qurğusu adlandırılır?
- Elektrik dövrəsinin işləməsi üçün hansı şərtlər vacibdir?
- Elektrik sxemlərində elementlərin şərti işarələri nə üçün tətbiq edilib?
- Prinsipial və montajlı elektrik sxemlərinin oxşarlığı və fərgi nədədir?



#### PRAKTİK İŞ

##### ELEKTRİK DÖVRƏSİNİN QURULUŞU

###### İşin yerinə yetirilmə qaydaları:

- Lampanın, acların, naqılıñ, batareyanın şərti işarələrini çəkin.

58

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha elektrik enerjisinin alınma üsullarına diqqət yetirir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən elektrik enerjisinin mahiyyətini, alınma yollarını izahetmə, sadə elektrik mənbələrindən istifadə edərək elektrik dövrəsi qurma, elektrik sxemi elementlərinin şərti işarələrini tanıma və əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə olunması məsləhət bilinir.

**D****E****E**

Müəllim dərslikdə olan praktik işin yerinə yetiril-məsi haqqında tövsiyələrini verir.

## ƏRZAQ MƏHSULLARININ EMALI TEXNOLOGİYASI

### 21-ci mövzu. Mətbəx qab-qacağı və onlara qulluq

**DƏRSİN MƏQSƏDİ:** 1. Mətbəxdə istifadə edilən əl alətlərinə uyğun emal texnologalarını izah edir (1.1.1.). 2. Qrup tərkibində işləyərkən birləşməliliyət bacarığını nümayiş etdirir (1.3.3.). 3. Mətbəxdə işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əmləl edir (1.3.4.). 4. Mətbəxdə işlədilən alətləri təsnif edir və növlərini sadalayır (2.1.1.). 5. Əl alətlərindən istifadə edir (2.2.1.).

A

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Qab-qacağa və mətbəx ləvazimatına qulluq etmək üçün təmizləyici və yuyucu vasitələrin nümunələri, qab-qacaq və ləvazimat nümunələri, dərslik kimi resurslardan istifadə edilməsi məsləhət görülür.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraaciət edə bilər:

1. Biz yeməyi harada hazırlanırıq?

2. Yeməyi hazırlanmaq üçün hansı ləvazimatlardan istifadə olunur?

Şagirdlər suallara cavab verirlər.

**Tədqiqat sualını**

«Mətbəxdə hansı qab-qacaqdan istifadə olunur və onlara qulluq deyəndə nə başa düşülür?» – kimi vermək olar.

#### ƏRZAQ MƏHSULLARININ EMALI TEXNOLOGİYASI

##### 21-ci mövzu



Siz Kulinariya və mətbəx sözləri ilə tanışsınız?

Kulinariya qida hazırlama mədəniyyətidir. Mətbəx qidanın hazırlanması üçün xüsusi avadanlıq və məbəlla təchiz olunmuş məkandır. Miasin mətbəxdə pilətə, qabları yumaq üçün çanaq, iş məsasi, soyuducu, mətbəx ləvazimatı, qab-qacağın və quru ərzaq növlərinin saxlanması üçün şkaflar olur.

Mətbəxdə arzاقların kulinar emalından əvvəl və sonra qidanın hazırlanıb masaya verilməsi və homçının müxtəlif təsərrüfat məqsədləri üçün çeşidli qab-qacaqdan istifadə olunur (şək. 1).

Başa düşən qab-qacaq metal, keramika, şüşə və mətbəx avadanlığı üçün nəzərdə tutulmuş zərərsiz plastik kütlədən hazırlanır.



Şək. 1. Mətbəxdə istifadə olunan ləvazimat və qab-qacaq

59

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Mətbəxdə istifadə edilən ləvazimat və qab-qacağı sadalayın;
- Qab-qacağın yuyulma texnikasını izah edin;
- Mətbəxdə işləyərkən sanitariya və gigiyena qaydalarını sadalayın;
- Mətbəxdə işləyərkən təhlükəsiz iş qaydalarını sadalayın – kimi tapşırıqlar vermək olar.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

#### **! SANITARIYA VƏ GİGİYENA QAYDALARı**

- İşə başlamazdan əvvəl önlük geyinin;
- Dırnaqlarınızı tutun və əllrinizi sabunlayın;
- Xörək hazırladıqda yalnız temiz qab-qacaqdan və alətlərdən istifadə edin;
- Ərzəqlərə uyğun doğrama taxtalarından və alətlərdən istifadə edin (tarəvazlar, ot, balqı, çörək üçün);
- Xörək hazırlanan müddətdə və ondan sonra iş yerinin və xörək hazırlanan otağın tömizliyinə diqqət yetirin.

#### **TƏHLÜKƏSİZ İŞ QAYDALARı**

*Bu işləri yalnız müəllimin icazəsi ilə icra edin.*

1. Elektrik pilətoları və elektrik qızdırıcı cihazlarından istifadədə:
  - cihazın və onun izolyasiyasının işlek vəziyyətdə olmasına əmin olun;
  - cihazın şabakaya qoşulma və söndürüləsinin yalnız quru əllərlə, elektrik cihazının çəngəldindən tutaraq yerinə yetirin;
  - qızdırıcı cihazları yağı damcısı və şəkərdən qoruyun. Çünkü onlar alovlanır bilərlər.
2. Qaz pilətolarının istifadəsi zamanı:
  - qaz sizmasına yol verməmək üçün odluğun və dəstəklərin işə yararlı olmasına əmin olun.
3. Xörək hazırlayarkən otığın havasını dayışın.
4. Ərzəqləri yalnız doğrama taxtasının üzərində doğrayın.
5. Biçaqla işləyarkən sol elin barmaqlarını elə tutun ki, dırnaqlar gabağında çıxmاسın.
6. Biçaq və çəngəlləri, yalnız dəstəyi qabağı olmaqla örtürün.
7. İş zamanı kəsiciliyi tətbiq etmək zamanı tətqiqin köməyi ilə götürün.
8. İsti qab-qacağı pilətonun üstündən yalnız tiyəsi aşağıda tutun.
9. İşiniz bitirdikdən sonra alətləri yuxarı və yerinə qoyun, qızdırıcı cihazları söndürün, masa və pilətoni silin.

#### **SUALLAR**

- 
1. Mətbəxdə hansı növ işlər görülür?
  2. Mətbəxdə işləmək üçün hansı avadanlıq lazımdır?
  3. Mətbəxdə hansı sanitariya və gigiyena qaydalarına əmlə edilməlidir?
  4. Qab-qacağı hansı ardıcılılıqda yumaq lazımdır?

61

**C**

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Kulinariya haqqında nə deyə bilərsiniz?
2. Əl ətçəkən maşını hansı hissələrdən ibarətdir?
3. Mətbəxdə işləyərkən hansı təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək lazımdır? Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

**D**

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və bir daha mətbəxdə istifadə olunan qab-qacaq və ləvazimati sadalayır, onlara düzgün qulluq etmə və mətbəxdə işləyərkən təhlükəsizlik qaydalarına riayət etmənin vacibliyini yadlarına salır. Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, birləşəliyyət bacarıqlarını nümayiş etdirmə, mətbəxdə təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etmə, mətbəxdə işlədilən alətləri, qab-qacağı təsnif etmə və növlərini sadalama, əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə edilməsi tövsiyə olunur.

## 22-ci mövzu. Buterbrodların və isti içkilərin hazırlanması texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə buterbrod və isti içkiləri hazırlamaq üçün emal texnologiyalarını izah edir (1.1.1.). 2. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir (1.2.1.). 3. Hazırlanacaq məmulata görə iş ardıcılığını müəyyənləşdirir (1.2.2.). 4. Məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçilir (1.2.3.). 5. Məmulati hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 6. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 7. Buterbrod hazırlamaq üçün bıçaqları təsnif edir və növlərini sadalayır (2.1.1.). 8. Buterbrod hazırlamaq üçün müxtəlif bıçaqlardan istifadə edir (2.2.1.).



**A** Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Müxtəlif növ buterbrodların təsvirləri və ya slaydlar, çay, qəhvə nümunələri, isti içkilərin hazırlanması üçün ləvazimat, qab-qacaq və dərslik kimi resurslardan istifadə etmək məsləhət görülür.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Adətən, səhər yeməyində və ya harasa çox tələssəndə nə yeyirik?
2. Siz hansı buterbrod növlərini tanıyırsınız?
3. Hansı isti içkiləri tanıyırsınız?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**  
«Müxtəlif buterbrodlar və isti içkilər necə hazırlanır?» – kimi vermək olar.



Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Açıq buterbrodların hazırlanma texnologiyasını izah edin;

### 22-ci mövzu

#### BUTERBRODLARIN VƏ İSTİ İÇKİLƏRİN HAZIRLANMASI TEXNOLOGİYASI

Siz yazıştı molum olan «buterbrod» sözünün mənasını bilirsinizmi?

Bu gün, hətta kiçikyashlı məktəblilər da buterbrodun nə olduğunu bilir. Amma, belkə da, coxları bilmir ki, bu söz bizə alman dilindən gəlib, «yağla cörək» deməkdir. Artıq bu söz bizim üçün dəha geniş məna daşıyır – buterbrod dedikdə bizi yalnız yağla cörəyi nazorda tutmurur. Buterbrod kolbası, ət, pendir və başqa ərzaqlarla da hazırlanır.

Buterbrodların hazırlanması çox sadədir. Onlar dadlı, tez doydurandırlar və istanlasmasa bəzəyə bilərlər (şək. 1). Buterbrodların qida dayarı seçilən ərzaqların keyfiyyətindən asılıdır.

Buterbrodların hazırlanmasında müxtəlif növ bıçaqlardan istifadə edilir (şək. 2).



Şək. 1. Buterbrodların növləri:  
a – sədə açıq; b, c – mürəkkəb açıq,  
ç – bağlı; d, e – qidalanaltı (kanape)



Şək. 2. Bıçaqlar:  
a – çörək üçün; b – kolbasa üçün;  
c – yağ üçün; ç – pendir üçün

Buterbrod üçün, adətən, bugda və ya çövdar cörayından, ət, balıq, süd mahsullarından, meyvə və tərəvəzdən istifadə edilir.

Buterbrodları süfraya boşqabda verirler.

Buterbrodların aşağıdakı növləri var – açıq, bağlı (sendviç) və qızarmış cörəkdan olan balaca buterbrodlar (kanape, tartın).

**Açıq** buterbrodlar üçün (şək. 1, a, b, c) qalınlığı, toxmının, 1–1,5 sm olan cörək dilimi götürülür. Cörək diliminin üstüne kara yağı sırtılır, pendir, vətçina, kolbasa, balıq və s. da qoyulur. Buterbrodu göyərti, pomidor, xiyar və ya limon dilimi ilə bəzəmək olar. Üzərinə qoylan ərzağa görə buterbrodlar **sadə** (bir növ ərzaqdan hazırlanmış) və **mürəkkəb** (bir neçə ərzaqdan hazırlanmış) olur.

- Bağlı buterbrodarın hazırlanma texnologiyasını izah edin;
- Çayın hazırlanma texnologiyasını izah edin;
- Qəhvənin hazırlanma texnologiyasını izah edin – kimi tapşırıqların verilməsi tövsiyə olunur.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.



Şək. 6. Çayın hazırlanma ardıcılığı

Suyu qaynadın. Dəm çaynikini qaynar su ilə yaxalayın, ölçüsündən asılı olaraq içina quru çay töküñ və 2/3 hissesinə qədar qaynar su ilə doldurun. Çaynikin qapığını bağlayın, üstünü matbox dəsməli ilə örtün və 10—15 daqıqa dəma qoyn. Sonra çaynik qaynar su ilə axıra qədar doldurun və fincanlara süzün. Süfraya çayla içməyə zövqə uyğun qand, limon, mürəbbə, şirniyat və s. qoymaq olar.

**Qəhvə** tropik bitki olan qəhvə ağacının toxumalarıdır. Bu toxumlardan hazırlanan içki xoş atıra və dada malikdir. Qəhvə ağacının vətonu Afrikadır. İlk dəfə qəhvədan içki hazırlanıyanlar da elə Afrika tayfaları olub. Qəhvə da çay kimi hayat fəaliyyətini yüksəltdiyinə və iş qabiliyyətini artırduğuna görə gündəlik hayatda ondan daima istifadə edilir. Qəhvə toxum şəklində və üyüdülmüş haldə satılır.

**Kakao** tozunu kakao ağacının toxumlarından alırlar. Kakao nu Cənubi Amerikanın Avropana ilk dəfə 1492-ci ildə müşhur sayətçi Kolumb gətirib. Kakao çox kalorili içkidir, yorgunluğunu və stresi götürür.

Qəhvə və kakao hazırlamaq çox asandır. Onları sadəcə qaynar su ilə damləmek kifayət edir. Çay, qəhvəni və kakaounu, adətən, masaya isti halda verirlər. Amma bu, heç də onların həmişə isti içildiyinin səbti deyil. Yayın istisində buzlu qəhvə, limonlu və buzlu soyuq çay və soyuq kakao da çox lazzatlı olur.

#### SUALLAR

1. Siz hansı növ buterbrodarları tanıyırsınız?
2. Buterbrodun hazırlanma ardıcılığı necədir?
3. Müxtəlif çay növləri bir-birindən nə ilə fərqlənir?
4. Çayı hazırlamaq üçün hansı avadanlıq və qab-qacaq lazımdır?
5. Çay dəmləmə texnologiyası necədir?

65

C

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Siz buterbrodun hansı növlərini tanıyırsınız?
  2. Müxtəlif çay növlərinin fərqi nədədir?
  3. Çayın hazırlanması üçün ləvazimat və qab-qacaqları sadalayın.
  4. Qəhvə və kakaonun dəmlənmə texnologiyasını izah edin.
- Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

D

Müəllim şagirdlərin diqqətini tədqiqat suallına yönəldir və bir daha buterbrodarın hazırlanma texnologiyasını və həmçinin çay və qəhvənin dəmlənmə texnologiyalarını izah edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, məmulata uyğun emal texnologiyası seçmə, tərtibat bacarıqları nümayiş etdirmə, bıçaqları təsnif etmə və növlərini sadalama, əl alətlərindən istifadə etmə və əməkdaşlıq kimi qiymətləndirmə məyarlarından istifadə etmək tövsiyə olunur.

## 23-cü mövzu. Yumurtadan yeməklərin hazırlanma texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir (1.1.1.). 2. Hazırlanacaq yemək növünə görə iş yerini təşkil edir (1.2.1.). 3. Yeməklərin hazırlanması üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Növündən asılı olaraq uyğun emal texnologiyası seçilir (1.2.3.). 5. Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır (1.3.1.). 6. Yumurtadan yemək hazırlamaqdə tərtibat bacarıqları nümayiş etdirir (1.3.2.). 7. Qrup tərkibində birləşfəaliyyət bacarıqları nümayiş etdirir (1.3.3.). 8. Əl alətlərindən istifadə edir (2.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək olar.

Yumurtadan hazırlanmış yeməklərin təsviri və ya slaydlar, müxtəlif növ yumurtalar (toyuq, qaz, bildirçin), dərslik kimi resurlardan istifadə etmək tövsiyə edilir.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək, aşağıdakı suallarla müraciət edə bilər:

1. Siz hansı növ yumurtaların tanıyırsınız?

2. Bəs yumurtadan hazırlanın hansı yeməkləri tanıyırsınız?

Sağirdlər suallara cavab verirlər.

**Tədqiqat sualı**  
«Yumurtadan hansı yeməkləri hazırlanmaq olar?» – kimi vermək olar.

### 23-cü mövzu YUMURTADAN YEMƏKLƏRİN HAZIRLANMA TEXNOLOGİYASI

**A**



Yumurtadan hazırlanmış hansı yeməkləri tanıyırsınız?

**Yumurta** – zərif, ləzzətli dada malik, yüksək kalorili qida məhsuludur.

Yumurtanın tərkibində çox sayıda xeyirli qida maddəsi – zülalalar, yağlar, kalsium, fosfor, dəmir duzları və həmçinin A, D və B qrupu vitaminləri var.

Qida mahsulu kimi toyuq, qaz, hinduşka, ördək yumurtasından istifadə edilir. Amma yeyinti sonayesində, əsasən, toyuq yumurtasına üstünlük verilir, çünki su quşlarının yumurtası zərərlə mikroorganizmlərə yoluxmağa daha çox möyilliidir.

Təzə yumurta organızm üçün çox xeyrliidir. Yumurtaları iki qrupa böölür – **pöhriz** (saxlama müddəti 5 günə qədər) və **mətbəx** (saxlama müddəti 30 günə qədər).

Qonnadı mamulatların hazırlanması üçün yalnız təzə yumurtadan istifadə edilir. Yumurtanın keyfiyyətini bir neçə üsulla təyin etmək olar.

**1-ci üsul:** 1 stekan suda 1 xörək qasığı xörək duzunu hall edir və yumurtanı suyun içine salır. Təzə yumurta suyun dibinə düşür. Uzun müddət saxlanılan yumurta duzu möhüllülün içində üzür. İstifadəyə yararlı olmayan yumurta isə suyun üzünə çıxır (*şək. 1*).



*Şək. 1. Yumurtanın keyfiyyətinin müəyyənləşdirilməsi*

**2-ci üsul:** İşıqatutma. Əgər yumurta təzədirse, işığa tutub baxdıqda onun ağı aydın, sarısı isə qatınılıqla görünür. Keyfiyyətsiz yumurtanın isə daxili görünümü, qaranlıq olur.

Qaynadılmış və yağda bisirilmiş yumurta süfrəmizin sevimli xörrayı kimi hər zaman arzuulandır. Yumurtadan qonnadı mamulatların (tortuların, sıriyyatların), soyuq qalyanaltıların (salatların, omletlərin) hazırlanmasında istifadə edilir. Xörəyə oləvə edilməmiş vəvvəl yumurtanın mütləq yumaq lazındır (yaxşı olar ki, çay soda-su möhüllündə: 1 litr suya 2 xörək qasığı).

**Qaynadılmış yumurtadan hazırlanma texnologiyası:**

Yumurtanın ilqi, yarıılıq-yarıırbək, bark bışirmak olar. Yumurdadan bəzi xörəklərin hazırlanma texnologiyalarına baxaqq.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanır.

İş vərəqlərində:

– Yumurtanın təzəliyini müəyyənetmə üsullarını izah edin;

- Qaynanmış yumurtanın hazırlanma texnologiyasını izah edin;
- Qayğınağın hazırlanma texnologiyasını izah edin;
- Omletin hazırlanma texnologiyasını izah edin – kimi tapşırıqların verilməsi tövsiyə olunur. Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə məraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.



Şək. 2. Yumurtadan xörəklərin hazırlanması üçün qab-qacaq

1. Yumurtanı fırça ilə axar suyun altında yuyun (şək. 3, a).



Şək. 3. Qaynadılmış yumurtanın hazırlanma ardıcılığı

2. Qazanda suyu qaynadın və yuyulmuş yumurtaları qasığın köməyi ilə ehtiyatlı qaynar suya salın (şək. 3, b). Yumurtanın bişmə müdaddətini belə sıralayın: ilıq – 3 dəq., yarıılıq-yarıbərk – 4–5 dəq., bork – 8–10 dəqiqə.

3. Yumurtanın qabığı yaxşı temizləşsin deyə onu bir neçə dəqiqə soyuq suda saxlayın (şək. 3, c).

4. Yumurtanı qurulayın, boşqaba qoyun və ya xüsusi alıtgıa – qadahçıklara yerləşdirin (şək. 3, c).

Qaynatma zamanı yumurta çatlaşmasın deyə suya 1 çay qaşığı duz töküñ.

#### Qayğınağın hazırlanma texnologiyası:

Adambığına 2 yumurta və 10 q kərə yağı götürmək lazımdır.

1. Yumurtaları axar suyun altında fırça ilə yuyun (şək. 3, a).



Şək. 4. Qayğınağın hazırlanma ardıcılığı

68

#### C

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Yumurta hansı hissələrdən ibarətdir?
2. Pəhriz yumurtaları mətbəx yumurtalarından nə ilə fərqlənir?

3. Hansı yemək növlərinin hazırlanmasında yumurtadan istifadə edilir?

4. Qaynama zamanı yumurtanın çatlaşması üçün nə etmək lazımdır?

Suallar şagirdlər tərəfin-dən cavablandırırlar.

#### D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diq-qətinə yumurtadan hazırlanan xörəklərin hazırlanma texnologiyasına və onların keyfiyyətinə verilən tələb-lərə yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardiçiliğini müəyyənləşdirmə, emal texnologiyası seçmə, bir sadə detaldan ibarət məmulat hazırlama, tərtibat bacarıqları nümayiş etdirmə, birləşməliyyət bacarıqları nümayiş etdirmə, əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

#### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## PARÇANIN EMALI TEKNOLOGİYASI

### 24-cü mövzu. Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə parça emalı texnologiyalarını izah edir (1.1.1.). 2. Parçadan hazırlanacaq məmulata görə iş yerini təşkil edir (1.2.1.). 3. Qrup tərkibində birləşməlilik bacarıqları nümayiş etdirir (1.3.3.). 4. Parçadan məmulatın hazırlanması prosesində təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 5. Parça ilə işləmək üçün əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 6. Parça emali üçün əl alətlərindən istifadə edir (2.2.1.).

A

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur. Parça nümunələri, tikis işləri üçün ələtlər (müxtəlif növ qayçilar, iynələr, santi-metrlə lent və s.) tərtibatlar (oymaq, sancıqlar və s.), dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müra-ciet edə bilər:

1. Tıkmə prosesində istifadə olunan əlet və tərtibatları sadalaya bilərsinizmi?
2. Parçadan məmulat hazırladıqda hansı emal texnologiyalarından istifadə olunur?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**  
«Parça ilə işlədikdə hansı ələt və tərtibatlar-dan istifadə edilir?» – kimi vermək olar.

B

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:  
– «Parça ilə işləmək üçün iş yeri» dedikdə nə nəzərdə tutulur və orada hansı ələt və tərtibatlar yerləşdirilməlidir?

### PARÇANIN EMALI TEKNOLOGİYASI

#### 24-cü mövzu


##### PARÇADAN MƏMULAT HAZIRLAMAQ ÜÇÜN İŞ YERİ, ALƏTLƏR VƏ TƏRTIBATLAR

Əl ilə yerinə yetirilən əməliyyatlar üçün üzərinə ələtlər və tərtibatlar qoyulan iş masası lazımdır.

İş yerində yalnız emal edilən detallar, bu işin icrası üçün lazımlı olan əlat və tərtibatlar olmalıdır. Bütün işi emal edilən detalı qarşısında tutmaqla masanın üzərində yerinə yetirmək lazımdır. Əl işlərinin icrası zamanı düzgün oturuşa diqqət yetirmək lazımdır. Gövdənin (bodenin) düzgün olmayan vəziyyəti yorğunluğa səbəb olur, iş qabiliyyətini aşağı salır və həmcinin belin bü-külməsinə, onurğa sıtununun əyilməsinə, görmə qabiliyyətinin zəifləməsinə, baş ağrılığına və s. gətirib çıxardır.

**İş zamanı düzgün oturmuş qaydaları (şək. I).**

1. Qan dövrəni pozulmasın deyə ayaqlar bütün pəncə boyu dəşəməyə diironmalıdır.
2. Gövdəni düz və ya bir az irəli əyərək oturmaq lazımdır.



Şək. 1. Əl işləri zamanı düzgün oturüş

3. Baş bir az qabağa əyilməlidir.
4. Sınanı masaya diromak olmaz.
5. Əllər dirsəklərdə bükülü olmalıdır.
6. İş zamanı dirsəkləri masanın üzərinə qoymaqla lazımdır.
7. Gözlərdən məmulata və ya detala qədar masafə, təxminən, 30 sm olmalıdır.

- İş zamanı düzgün oturuş qaydalarını sadalayın;
- Parçanın emali üçün hansı alət və tərtibatlar lazımdır?
- Tikiş zamanı təhlükəsiz iş qaydalarını sadalayın – kimi sual və tapşırıqlar verilə bilər.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək etməlidir.

**8. İş prosesi zamanı gövdənin vəziyyətini vaxtaşırı dəyişmək lazımdır (bir az əyilmiş vəziyyətdən düzüne və əksinə).**

**9. İşq emal olunan detalların üzərinə sol tərəfdən və ya düz düşməlidir.**



**Şək. 2. Əl işləri üçün tərtibat və alətlər**

**Santimetri lənt (metrə) (şək. 2, a)** yumşaq və elastik olmalıdır, amma dərtilməməlidir. Metrənən ölçülərin götürülməsi və həmçinin parçanın uzununu, enini ölçmək üçün istifadə edilir.

**Şəffaf kağız (kalka) (şək. 2, b)** ülgülərin köçürülməsi üçün istifadə olunur. Onu ayrı şəffaf materialla əvəz etmək olar (məsələn, polietilen plynkayla).

**Xotkeş (şək. 2, c)** tikilən məmulatın qertyojunu qurmaq, ülgünün üzərinə qısa kasıkları ölçmək, ilmələrin və tikişlərin emal pay-larının nişanlanması üçün istifadə edilir.

**Kağız üçün qayçı (şək. 2, d)** ülgünün detallarını kəsib çıxarmaq üçün lazımdır.

**Parça üçün qayçı (dərzi qayçısı) (şək. 2, d)** parçadan tikiş məmulatının bigimləsi üçün nəzərdə tutulub.

**Sancaqlarla (şək. 2, e)** ülgünün parçaya bərkidir, parça qatlarını və tikiş detallarını sancaqlayırlar.

**Dərzi tabasıri ilə (şək. 2, a)** biçmə zamanı ülgünün detallarını kontur boyuncu nişanlayırlar.

**Əl tikiş iynəleri (şək. 2, f)** ilə tikmə və kökləmə aparılır. Bu iynələr müxtəlif uzunluq və qalınlıqda olur.

Tikdiyiniz parça nə qədər nazik olarsa, bir o qədər də nazik iynə lazımdır. Qısa tikiş addımı ilə tikmək üçün qısa iynələrdən istifadə

**71**

## C

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. İş yerinin tərifini deyə bilərsinizmi?
2. Parça emali üçün lazım olan alətləri sadalayın.
3. Parça emali üçün tərtibatları sadalayın.
4. Oymaq necə seçilir? Suallar şagirdlər tərəfin-dən cavablandırılın.

## D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini iş zamanı düzgün oturuşun vacibliyinə yönəldir, materialın emali üçün lazım olan alət və tərtibatları sadalayır, təhlükəsiz iş qaydalarına riayət etməyin vacibliyini qeyd edir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən parça emalı texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, birləşfəaliyyət bacarıqları nümayiş etdirmə, təhlükəsizlik qaydalarına əməl etmə, əl alətlərini təsnif etmə və növlərini sadalama və əl alətlərindən istifadə etmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

## 25-ci mövzu. Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən (ölçmə, nişanlama, kəsmə) istifadə etməklə emal texnologiyalarını izah edir (1.1.1.). 2. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir (1.2.1.). 3. Məmulatın hazırlanması üçün iş ardıcılılığını müəyyənləşdirir (1.2.2.). 4. Məmulatın hazırlanması üçün uyğun emal texnologiyaları seçir (1.2.3.). 5. Əl alətlərindən istifadə edir (2.2.1.). 6. Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, certyojunu çəkir və oxuyur (4.2.1.).

**A**

Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Millimetrik kağız, xətkeş, karandaş, qayçı, təbaşir, dərslik kimi resurslardan istifadə etmək olar. Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraaciət edə bilər:

1. Paltarın necə tikildiyini görmüsünüz mü?
2. Parçanı biçməmişdən əvvəl nə etmək lazımdır?
3. Ülgünü hazırlayarkən hansı əl alətlərindən istifade edirlər?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

**Tədqiqat sualı**

«Ülgünün hazırlanma və parçanın biçilmə texnologiyası nədən ibarətdir?»— kimi vermək olar.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır. İş vərəqlərində:

- Ülgünü necə hazırlayırlar?
- Parçanın kəsiklərini necə düzəldirlər və əyriliyini necə aradan qaldırırlar?

25-ci mövzu

### ÜLGÜNÜN HAZIRLANMASI VƏ PARÇANIN BİÇİLMƏSİ TEXNOLΟGIYALARI




Ülgünün hazırlanma texnologiyası necədir?

Məmulatı tikməsindən əvvəl onun bütün detallarının ülgüsünü hazırlayırlar. Kağız ülgüleri müxtəlif üsullarla hazırlamaq olar. Ülgünün hazırlanmasının iki təsulüna baxaq.

1. Düzbucaqlı və ya başqa sədə quruluşlu detalları, damalı kağızda xətkəs və sadə karandaşın köməyi ilə, əvvəlcədən götürülmüş ölçülər üzrə çəkirlər.

2. Moda jurnallarında ülgülər öz haqqıqlı ölçülərindən alavə vərəqlərindən hazırlanır. Belə ülgüllerin surətini çıxarır, yəni şəffaf kağıza karandaş ilə köçürür və yalnız bundan sonra kəsirlər (şək. 1).



Şək. 1.  
Ülgünün  
surətinin çıxarılması



Şək. 2.  
Parçanın  
kəsik yeriinin  
düzəldilməsi



Şək. 3.  
Parçanın  
əyriliyinin  
aradan qaldırılması



Bəs parçanı necə biçirlər?

**Buğaverme** — parçanın biçmədən əvvəl aparılan nəm-isti emalıdır. Hazır məmulat birinci yumadan sonra kiciləşməsin deyə pambıq və kətan parçaları biçmədən əvvəl yuyur, qurudur və yaxşı ütülayırlar.

**Kəsiklərin düzəldilməsi.** Əgər parça əyri kəsikləsə, biçmədən qabaq kəsikləri düzəltmək lazımdır. Bunun üçün parçanın qisa torəfindən 3 sm darılınca kosmək və qarşılıq tərəfə qədər əyri parça hissəsini qoparmaq lazımdır. Parçanın əyri torəfindən kəsik boyu saplarının birini çıxartmaq və onun izi ilə parça zolağını kosmok olar (şək. 2).

**Əyriliyin aradan qaldırılması.** Kəsikləri düzəldilmiş parçanı üz torəfi içəri olmaqla, konarlarını üst-üstə qoyub ikiqat qatlayırlar (şək. 3, a). Sonra uclarından tutub, diaqonallar üzrə dərtlərlər (şək. 3, b).

73

- Ülgünü necə yerləşdirmək lazımdır?
  - Təbaşirlə nişanlamamı necə aparırlar və emal payının ölçüsü nədən asılıdır? – kimi suallar verilə bilər.
- Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**Kənarların kəsilməsi.** Parçanın kənarları bəzən çox cod olur. Ona görə də biçmədən avval onları kəsirlər.

**Qüsurların aşkar edilməsi.** Biçməmişdən avval deskiklärin, ləkələrin, qeyri-bərabər olan rənglənmənin, qalın sapların aşkar edilməsi məqsədi ilə parçaya diqqətlə baxırlar. Qüsurlu yeri təbaşir və ya röngli sapla qeyd edirlər ki, biçmə zamanı onları detalların kənarlarına salsınlar (parçanın tullanıtlarına).

**Parçanın sarılması.** Hazırlanmış parçanı biçilmək üçün iş masasının üzərinə sarırlar. Əvvəlcə parçanı masanın üzərində, üz tərəfi içəri olmaqla uzununa sapı boyunca tən yaridan qatlayırlar. Sonra parçanın kənarlarını düzəldir və qatları ilə hamarlayırlar.

#### ÜLGÜLƏRİN YERLƏŞDİRİLMƏSİ

Geylərkən məmulatın dərtilməməsi və formasının itirilməməsi üçün ülgünü parçaya yerləşdiridikdə fikir vermək lazımdır ki, parçanın üzünü boyu sapının istiqaməti ilə ülgündə olan oxların istiqaməti üst-üstü düşsün. Ülgünün detallarını parçanın üzərinə sancaqlarla bərkidirlər (şək. 4).



Şək. 4. Ülgülərin yerləşdirilməsi

#### ÜLGÜLƏRİN TƏBAŞIRLƏ NIŞANLANMASI. TIKİŞLƏR ÜÇÜN EMAL PAYI

Biçmə zamanı, ülgü detallarının konturlarının və tikişlərin emal payını xətkəs və darzi təbaşiri ilə daqiq nişanlamaq lazımdır. (şək. 5). Detalların kəsiklərini uyğunlaşdırıldıqdan sonra tikiş xətkərinin üst-üstü düşəcəyinə əmin olmaq olar.



Şək. 5. Ülgülərin təbaşirlə nişanlanması



Şək. 6. Detalların biçilməsi

74

#### C

Müəllim tərəfindən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Ülgünün hazırlanmasının hansı üsullarını bilirsiniz?

2. Ülgünün detalları parça-nın üzərində onun uzunu-na olan istiqaməti nəzərə alaraq yerləşdirilir. Niyə?

3. Emal payı nə üçün la-zımdır?

4. Tikiş məmulatları de-tallarının biçilməsi nə de-məkdir?

Suallar şagirdlər tərəfin-dən cavablandırılır.

#### D

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini ülgülərin hazırlanma texnologiyasına və parçanın biçilmə texnolojiyasına yönəldir.

Qiymətləndirmə peda-qoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin ca-vablari qiymətləndirilər-kən emal texnologiyalarını izahetmə, iş yerini təşkiletmə, iş ardıcılığını müəyyənləşdirmə, emal texnologiyaları seçmə, əl alətlərindən istifadə etmə, məmulatların qrafik təsvirini, çertyojunu çəkmə və oxuma, əməkdaşlıq kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

#### E

Müəllim dərslikdə olan praktik işin yerinə yetirilməsi haqqında tövsiyələrini verir.

## 26-ci mövzu. Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası

**DƏRSİN MƏQSƏDİ:** 1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını seçir (1.1.1.). 2. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir (1.2.1.). 3. Məmulatın hazırlanması üçün iş ardıcılığını müəyyənləşdirir (1.2.2.). 4. Məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir (1.2.3.). 5. Məmulat hazırlanarkən tərtibat bacarığını nümayiş etdirir (1.3.2.). 6. Məmulatın hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik qaydalarına əməl edir (1.3.4.). 7. Əl alətlərini təsnif edir və növlərini sadalayır (2.1.1.). 8. Əl alətlərindən istifadə edir (2.2.1.). 9. Düzbucaklı detalları olan tutqacın qrafik təsvirini çəkir (4.2.1.).



**A**  
Beyin həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur.

Su püskürdən ütü, ütü masası, tutqac üçün iki rəngdə parça, qayçı, xətkeş, karandaş, dərslik kimi resurslardan istifadə etmək olar.

Müəllim beyin həmləsi üsulundan istifadə edərək aşağıdakı suallarla müraciət edə bilər:

1. Təzə əşya alanda və ya köhnəni yuyanda onu nə üçün ütüləyirik?

2. Məmulatın nəm-isti emalı üçün nədən istifadə olunur?

Şagirdlərin suallara cavabları lövhədə qeyd edilir.

### Tədqiqat sualını

«Məmulatın nəm-isti emalı necə yerinə yetirilir və tutqacı necə hazırlanıb olar?» – kimi vermək olar.

**A**

### 26-ci mövzu

#### NƏM-İSTİ EMAL VƏ PARÇA QIRINTILARINDAN TUTQACIN HAZIRLANMA TEXNOLOGIYASI



Parça məmulatının xarici görünüşü və forması nədən asıldır?

Məmulatın keyfiyyəti, xarici görünüşü və forması nəm-isti emal əməliyyatının düzgün icra olunmasından asıldır. Tikiş məmulatların nəm-isti emali (NIE) detalların və ya məmulatların nəm, isti və təzyiqlə xüsusi avadanlığın (ütü, ütüləmə lövhəsi) köməyi ilə emalıdır. Nəm-isti emalın köməyi ilə parçanın qırışları hamarlanır, həzir məmulata lazımlı formada verilir və s. Ev şəraitində nəm-isti emalın yerinə yetirilməsi üçün əsas avadanlıq ütü və ütüləmək üçün lövhədir. Detal və məmulatların nəm-isti emali iki cür olur: **aralıq və yekun**. Yekun nəm-isti əməliyyatı hazır məmulat üzərində icra edilir. İsləmə üsulundan asılı olaraq ütüləmək, buxar və elektrik-buxar növü olur. Ütüləmə ham də çikiləkli (1 kq-dan 5 kq-a qədər), ölçülərinə və İsləmə gücüne görə fərqlənirlər.

Nəm-isti emalın yerinə yetirilməsi üçün iş yeri qatlanan ensiz masa — ütüləmə lövhəsidir.



#### Nəm-isti emalın yerinə yetirilməsi

Nəm-isti emal əməliyyatı ayaq üstü aparılır. Bu zaman emal edilən məmulatdan gözə qədar masafe 30–35 sm olmalıdır (*şək. 1*).

Nəm-isti emal aparılan iş yeri yaxşı işıqlandırılmalıdır.

#### Şək. 1. Nəm-isti emalın yerinə yetirilməsi

Detal və ya məmulatın nəm-isti emalına başlamazdan evvel ütünün istiliyini ütülənəcək parçanın qırıntılarında yoxlamaq lazımdır.

Ütünün qızma temperaturu müxtəlif liflərdən olan parçalar üçün forqlidir: pambıq və kəstan parçalar üçün – 180–200°C; ipək və yun parçalar üçün – 150°C çox olmamalı, sintetik parçalar üçün – 100°C çox olmamalıdır.

Yadda saxlamaq lazımdır ki, nəm-isti emalın yerinə yetirilməsi zamanı təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır.

**B**

Müəllim tərəfindən mətnin dərslik üzrə oxunuşu tapşırılır. Qruplar yaradılır, onlara iş vərəqləri paylanılır.

İş vərəqlərində:

- Məmulatın nəm-isti emalının aparılma texnologiyasını izah edin;
- NİE-nin aparılması zamanı təhlükəsizlik qaydalarını sadalayın;
- Tutqacın hazırlanması üçün eskiz qurma texnologiyasını izah edin;
- Tutqacın hazırlanması zamanı ülgünün hazırlanma texnologiyasını və biçmə qaydalarını izah edin – kimi tapşırıqların verilməsi tövsiyə olunur.

Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazımlı gələrsə, kömək etməlidir.

**C**

Müəllim tərəfin-dən təşkil olunan müzakirə zamanı şagirdlərə aşağıdakı sualların verilməsi tövsiyə olunur:

1. Tikiş məmulatlarının nəm-isti emalı nədən ibarətdir?
2. NİE-ni başlamazdan əvvəl nə etmək lazımdır?
3. Tutqacın hazırlanma mərhələlərini şərh edin.
4. Kvadratlardan hazırlanmış tutqacın detallarının birləşdirmə sxemini təsvir edin.

Suallar şagirdlər tərəfin-dən cavablandırılır.



### TƏHLÜKƏSİZ İŞ QAYDALARI

#### 1. İş zamanı təhlükələr:

- ütinün şnurunun yanması;
- yanğıclar — buxarla, ütinün alt hissəsinə toxunmaqla və şnurun yanması ilə;
- elektrik corayarı ilə zədələnmə.

#### 2. İş başlamamışdan əvvəl nə etmək lazımdır:

- ütinün, şnurun və çengolin qalbinin işə yararlılığını, ütinün alt hissəsinin temizliyini yoxlamaq;
- ütinün tənzimleyicisini emal edilən parçaya uyğun temperatur əzərinə qoymaq;
- ütin masasını və su püskürdəni hazırlamaq;
- kiçik rezin xalçanın möveudlüğünü yoxlamaq.

#### 3. İş zamanı na etmək lazımdır:

- nəm-isti emal rezin xalçanın üzərində dayanaraq yerinə yetirmək;
- ütinü quru əllerə yandırıb-söndürmək, bu zaman şnurdan yox, çengolin qılıbindən tutmaq;
- ütinü xüsusi allığın üzərinə qoymaq;
- şnurun burulub ütinün altına dayməməsinə və ütinün həddən artıq qızmasmasına nəzarət etmək;
- parçanı nəmləndirmək üçün su püskürdəndən istifadə etmək.

#### 4. İşini bitirdikdən sonra nə etmək lazımdır:

- ütinü söndürmək;
- onu xüsusi allığıñ üzərinə qoymaq.



Parça kəsiklərindən tutqacı necə hazırlamaq olar?

Bığma üçün şablonlardan istifadə edərək tutqacın hazırlanma mərhələlərinə baxaqsınız.

Alot, material və tartıbatlar: qayçı, iynə, sabun və ya tabaşır, karton, karandaş, metrə, iki rəngdə parça (A və B), astar paryası, arası qat materialı, məmulatın hazırlanması üçün parça, səplər, ütin.

#### 1. Eskizini qurulması (eskiz — məmulatın hazırlanacağı şəkil)

Detalların öz aralarında birləşmə texnologiyasını başa düşmək üçün müxtəlif ranglı, eyni ölçülü kvadratlardan ibarət olan sa-da variantından istifadə edin. Şahmat taxtasının görünüşüne uyğun olaraq onları dörd sıraya yığın. Sizde 16 kvadratdan ibarət olan, kvadrat tutqacın eskizi alınacaq. Onu iki rəngdə hazırlayıın.

Tutqac üçün ən yaxşı ölçü — 22x22 sm-dir (şək. 2).

**B**

77

**D**

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha onların diqqətini NİE-nin yerinə yetirilmə qaydalarına və parça qırıntılarından tutqacın hazırlanma texnologiyasına yönəldir.

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan normalara müvafiq aparılır. Şagirdlərin cavabları qiymətləndirilərkən emal texnologiyalarını seçmə, iş yerini təşkil etmə, iş ardıcılığını müəyyənləşdirmə, təribat bacarıqlarını nümayiş etdirmə, təhlükəsizlik qaydalarına əməl etmə, əl alətlərini təsnif etmə və növlərini sadalama, əl alətlərindən istifadə etmə, tutqacın qrafik təsvirini çəkmə kimi qiymətləndirmə meyarlarından istifadə etmək tövsiyə olunur.

**Aşağıda birinci və ikinci yarımil üçün kiçik summativ qiymətləndirməni aparmaqdə müəllimə kömək edəcək test nümunələri verilmişdir. Qeyd etmək lazımdır ki, test nümunələri təxminidir və müəllimlər bu nümunələr əsasında standartların reallaşmasını yoxlamaq üçün buna oxşar başqa test nümunələri də hazırlaya bilərlər.**

## **T E S T L Ə R**

### **I yarımil**

**1. Pəstah nədir?**

- a. Hazır məmulat
- b. Detal hazırlanacaq material
- c. Məmulatın hazırlanması üçün alət
- ç. Məmulatın şəkli

**2. Texnoloji xəritələr nə üçün lazımdır?**

- a. Onlarda detalları hazırlamaq üçün alətlərin adı verilir.
- b. Onlarda məmulatın növü təsvir edilir.
- c. Onlarda pəstahın emalı və ondan detalın hazırlanma ardıcılığı təsvir edilir.
- ç. Onlarda detalların miqdarı göstərilir.

**3. Detalı hazırlanamışdan əvvəl nə etmək lazımdır?**

- a. Qrafik sənədləri tərtib etmək
- b. Ağacı doğramaq
- c. Detalın emalı üçün alətləri hazırlamaq
- ç. Heç bir iş görmək lazım deyil

**4. Yığma nəyə deyilir?**

- a. Detalların məmulata yığılması
- b. Məmulatın detallara ayrıılması
- c. Məmulatda detalların miqdarı
- ç. Məmulatın çertyojunun çəkilməsi

**5. «Çertyoju oxumaq» nə deməkdir?**

- a. Onun üzərindəki rəqəmləri oxumaq
- b. Onun üzərində verilən miqyası müəyyəyen etmək
- c. Onun adını, formasını, ölçüsünü, miqyasını, materialını və həmçinin məmulatın neçə detaldan ibarət olduğunu və onların birləşmə üsullarını müəyyəyen etmək
- ç. Detalın formasını müəyyəyen etmək və miqyası hesablamaq

**6. Məməlatı nə üçün miqyasda təsvir edirlər?**

- a. Şəklin gözəl alınması üçün
- b. Çox kiçik və ya çox böyük detalın çertyojunu tərtib etmək üçün
- c. Çox böyük detalın çertyojunu tərtib etmək üçün
- ç. Çox kiçik detalın çertyojunu tərtib etmək üçün

**7. Verilən alətlərdən hansılar düzbucaqlı formalı detalların nişanlanması üçün istifadə olunur?**

- a. Xətkeş və pərgar
- b. Reysmus və pərgar
- c. Xətkeş və bucaqlıq
- ç. Reysmus və xətkeş

**8. Reysmusun köməyi ilə hansı nişanlama xətlərini icra edirlər?**

- a. Perpendikulyar
- b. Paralel
- c. Əyri
- ç. Çevrələri

**9. Nişanlanmış pəstahın üzərində hansı alətin köməyi ilə çəvrə və qövsləri çəkirlər?**

- a. Transportirin
- b. Reysmusun
- c. Pərgarin
- ç. Xətkeşin

**10. Hansı hallarda nişanlama zamanı ülgündən istifadə edirlər?**

- a. Mürekkəb formalı detalı çəkmək üçün
- b. Ayrı nişanlama alətləri olmayanda
- c. Çox sayıda detali tez və dəqiq nişanlamaq lazımlı olanda
- ç. Ayrı alətlərdən istifadə etməmək üçün

**11. Ağacların növlərini cədvəlin müvafiq xanalarına yazın. Ağcaqovaq, şamagacı, pahd ağacı, qızlağac, küknar, sidr ağacı, cökə ağacı, qaraşam.**

Enliyarpaqlı	İynəyarpaqlı

**12. Aşağıda sadalananlardan hansı müşar materiallarına aid deyil?**

- a. Faner
- b. Dördkantlı tir
- c. Kəsilməmiş taxta
- ç. Kəsilmiş taxta

**13. Spon nədir?**

- a. Ağac qatıdır.
- b. Ağacın hissəsidir.
- c. Xüsusi dəzgahlarda kəsmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır.
- ç. Müşar materialı növüdür.

**14. Faneri necə alırlar?**

- a. Mişar materialları yapışdırmaqla
- b. Nazik ağacları yapışdırmaqla
- c. Şpon qatlarını perpendikulyar yapışdırmaqla
- ç. İki şalbanı yapışdırmaqla

**15. Cavabların hansında ağacın hissələri düzgün sadalanıb?**

- a. Gövdə, kök, şpon, çətir
- b. Yarpaqlar, budaqlar, qabıq, qoza
- c. Gövdə, kök, budaqlar, yarpaqlar
- ç. Giləmeyvələr, yarpaqlar, gövdə, özək

**16. Hansı sıradə oduncaqla işləmək üçün alətlərin adları düzgün verilib?**

- a. Mişar, çəkic, kəlbətin, rəndə, burğu
- b. Çəkic, kəlbətin, iynə, burğu
- c. Rəndə, qayçı, çəkic, kəlbətin
- ç. Kəlbətin, xətkeş, iynə, rəndə

**17. Oduncaqla işləmək üçün hansı tərtibatlardan istifadə edirlər?**

- a. Kəlbətin, ülgü, rəndə
- b. Ülgü, mişarlamaq üçün dayaq, mişarlama qutusu
- c. Rəndə, mişarlama qutusu, ülgü
- ç. Mişarlamaq üçün dayaq, rəndə, çəkic

**18. Oduncaq detalin təmizlənməsini nəyin köməyi ilə aparırlar?**

- a. Yeyə, sumbata kağızı
- b. Rəndə, kəlbətin
- c. Çəkic, mişar
- ç. Mişar, rəndə

**19. Verilmiş alətləri cədvəlin müvafiq xanalarına yazın. Şerxebel, mexaniki drel, rəndə, əl dreli, burğu, fuqan**

Oduncağın yonulması üçün alətlər	Oduncağın burğulanması üçün alətlər

**20. Rəndə ilə hansı işi görürler?**

- a. Deşik açırlar.
- b. Oduncağı mişarlayırlar.
- c. Məməlatın detallarını birləşdirirlər.
- ç. Məməlatı yonub hamarlayırlar.

**21. Yonma zamanı kəsilən yonqarın qalınlığı nədən asılıdır?**

- a. Oduncağın növündən
- b. Seçilmiş rəndədən

- c. Ağacın teksturasından
- ç. Ağacın yaşından

**22. Burğulamadan əvvəl nə etmək lazımdır?**

- a. Oduncağı təmizləmək
- b. Gələcək deşiyin mərkəzini nişanlamaq
- c. Oduncağı rəngləmək
- ç. Oduncağı rəndələmək

**23. Aşağıda sadalananlardan hansıları ilə ağacdan olan detalları birləşdirmək olar?**

- a. Yapışqan, mismar, qısqac
- b. Şuruplar, mismarlar, kraxmal
- c. Məftil, qısqac, yapışqan
- ç. Mismarlar, şuruplar, yapışqan

**24. Şuruplarla birləşdirmə mismarlarla birləşdirmədən nə ilə fərqlənir?**

- a. Mismarlarla birləşdirmə daha möhkəmdir.
- b. Şuruplarla birləşdirmə daha möhkəmdir.
- c. Heç nə ilə fərqlənmirlər.
- ç. Şuruplarla birləşdirmələr daha gözəl görünürərlər.

**25. Şurupların başlıqları hansı formada olur?**

- a. Yarımdairəvi, gizli, yarımgizli
- b. Yarımdairevi, spiralvari, gizli
- c. Gizli, oval, yarımgizli
- ç. Dairəvi, üçbucaqlı, kvadrat

**26. Burğular hansı növlərdə olur?**

- a. Spiral burğular, mərkəzvari burğular, qaşıqvari burğular
- b. Spiral burğular, üçbucaq burğular, mərkəzvari burğular
- c. Qaşıqvari burğular, spiral burğular, kvadrat burğular
- ç. Kvadrat burğular, üçbucaq burğular, oval burğular

**27. Nə üçün üzərinə yapışqan sürtülmüş detalları yapışdırılmamışdan əvvəl bir müddət havada saxlayırlar?**

- a. Yapışqan qurusun deyə
- b. Yapışqan rəngini dəyişsin deyə
- c. Yapışqan oduncağa hopsun və qatlaşın deyə
- ç. Yapışqan axmasın deyə

**28. Metalla işləyərkən nə geyinmək lazımdır?**

- a. Papaq              b. Kəmər              c. Əllik              ç. Şərf

**29. Kommunikasiya texnologiyalarına nə aiddir?**

- a. Evlər, körpülər, mağazalar
- b. Qab-qacaq, məişət texnikası

- c. Televizor, internet, telefon
- ç. Maşınlar, qatarlar, təyyarələr

**30. Deşiklər necə olur?**

- a. Hər iki tərəfi açıq və yasti
- b. Bir tərəfi açıq və yasti
- c. Hər iki tərəfi açıq və bir tərəfi açıq
- ç. Hər iki tərəfi bağlı

**31. Nazik təbəqə metal nəyə deyilir?**

- a. Qalınlığı 7 mm-ə qədər olan metal təbəqəyə
- b. Qalınlığı 2 mm-ə qədər olan metal təbəqəyə
- c. Qalınlığı 15 mm-ə qədər olan metal təbəqəyə
- ç. Qalınlığı 2 sm-ə qədər olan metal təbəqəyə

**32. Aşağıda sadalananlardan hansılar nazik təbəqə polad növlərinə aiddir?**

- a. Tənəkə, ağ tənəkə, sinklənmiş tənəkə
- b. Mis, tənəkə, alüminium
- c. Latun, mis, sink
- ç. Dürəlümən, mis, sinklənmiş tənəkə

**33. Aşağıda verilmiş məmulatları cədvəlin müvafiq xanalarına yazın.**

Avtomobilin kuzovu, qab-qacaq, mismarlar, konserv bankaları, elektrik naqilləri, şuruclar

Nazik təbəqə metaldan hazırlanır	Məftildən hazırlanır

**34. Alətlərin adlarını cədvəlin müvafiq xanalarına yazın.**

İtiağız kəlbətin, mişar, çilingər qayçısı, yeyə, burğu, çəkic, kəlbətin, rəndə

Oduncaqla işləmək üçün alətlər	Metalla işləmək üçün alətlər

**35. Çilingər verstakı hansı hissələrdən ibarətdir?**

- a. Metal karkas, qapaq, qoruyucu tor, məngənə, alətlər üçün yeşik, oturacaq
- b. Metal karkas, qapaq, məngənə, burğu, oturacaq
- c. Qoruyucu tor, alətlər üçün yeşik, dəstək, metal vint
- ç. Məngənə, alətlər üçün yeşik, istilik tənzimləyicisi

**36. Çilingər məngənələri nəyə xidmət edir?**

- a. Verstakin dayanıqlı olmasına
- b. Alətlərin saxlanmasına

- c. Pəstahın emalına
- ç. Emaldan əvvəl pəstahın bərkidilməsinə

**37. Çilingər məngənələri hansı əsas hissələrdən ibarətdir?**

- a. Vint, hərəkətsiz dodaq, hərəkətli dodaq, dayaq plitəsi, dəstək
- b. Vint, metal tor, dayaq plitəsi, dəstək
- c. Hərəkətsiz dodaq, hərəkətli dodaq, oturacaq, dəstək
- ç. Alətlər üçün yesik, qoruyucu tor, oturacaq

**38. Düzəltmə zamanı hansı alət və tərtibatlardan istifadə edilir?**

- a. Çəkic, kəlbətin, yeyə
- b. Günyə lövhəsi, taxta çəkic, qayçı, sumbata kağızı
- c. Taxta çəkic, taxta tircik, məngənələr, günyə lövhəsi
- ç. Məngənə, günyə lövhəsi, xətkəş

**39. Metalin düzəldilməsi nəyə deyilir?**

- a. Təbəqə metalin əymə əməliyyatına
- b. Təbəqə metalin təmizlənmə əməliyyatına
- c. Təbəqə metalin düzəldilməsi əməliyyatına
- ç. Metalin kəsmə əməliyyatına

## T E S T L Ə R

### II yarımyıl

**1. Nişanlama nədir?**

- a. Pəstahın üzərinə gələcək məmulatın konturlarının çəkilməsi
- b. Gələcək məmulatın konturlarının kağıza çəkilməsi
- c. Detalın kəsilməsi
- ç. Miqyasın təyin edilməsi

**2. Qayçının quruluşu necədir?**

- a. Qayçı məftillə birləşdirilmiş, dəstəkləri olan iki bıçaqdan ibarətdir
- b. Qayçı iki taxta dəstəkdən ibarətdir
- c. Qayçı bolt və ya pərcimlə birləşdirilmiş, dəstəkləri olan iki bıçaqdan ibarətdir
- ç. Qayçı yapışqanla yapışdırılmış, dəstəkləri olan iki bıçaqdan ibarətdir

**3. Qayçı ilə pəstahın əyri konturlarını necə kəsirlər?**

- a. Əvvəlcədən bucaqlarını kəsməklə
- b. Əvvəlcədən məmulatı əyməklə
- c. Məmulati yarı bölməklə
- ç. Əvvəlcədən bucaqları əyməklə

**4. Məftili hansı alət vasitəsilə kəsirlər?**

- a. Qayçı ilə      b. İtiağız kəlbətinlə      c. Əllə      ç. Yeyə ilə

**5. Metalın iti kənarlarını nə ilə təmizləyirlər?**

- a. Sumbata kağızı və itiağız kəlbətinlə  
b. İtiağız kəlbətinlə və yeyə ilə  
c. Xırda kərtikli yeyə və sumbata kağızı ilə  
ç. Çəkicilə

**6. Əymədən sonra ölçülərə nəyin köməyi ilə nəzarət edirlər?**

- a. Ülgü ilə      b. Xətkeşlə      c. Bucaqlıqla      ç. Pərgarla

**7. Pərçimlər necə olur?**

- a. Yasti, dairəvi, oval başlıqlı  
b. Yarımdairəvi, oval, üçbucaq başlıqlı  
c. Yarımdairəvi, gizli, yasti, yarımgizli başlıqlı  
ç. Yarımdairəvi, dairəvi, oval başlıqlı

**8. Qatlama tikişi ilə birləşmələrə harada rast gəlinir?**

- a. Təyyarəqayırmada, gəmiqayırmada  
b. Vedrələrin, boruların, konserv bankalarının istehsalında  
c. Qab-qacaq istehsalında  
ç. Mismar istehsalında

**9. Pərçimlərlə birləşmələrə harada rast gəlinir?**

- a. Metal qab-qacaq istehsalında, gəmiqayırmada  
b. Vedrə istehsalında  
c. Boru istehsalında  
ç. Konserv bankalarının istehsalında

**10. Qifla salınan təbəqələr nəyin hesabına aralanır?**

- a. Tikişin pilləciyindəki çıxıntıının  
b. Yapışqan əlavə etməyin  
c. Təbəqənin əyilmiş kənarlarının  
ç. Tikişin üzərindəki novcuğun

**11. Elektrik enerjisi harada istifadə edilir?**

- 1) məişətdə, 2) istehsalatda, 3) kənd təsərrüfatında, 4) kosmosda  
a. 1, 2, 3      b. 2, 3,4      c. 1,3,4      ç. 1,2,4

**12. Nədən enerji alınmır?**

- a. Küləkdən      b. Vulkandan      c. Sudan      ç. Atomdan

**13. Su elektrik stansiyaları nəyin hesabına işləyir?**

- a. Su buخارı      b. Külək      c. Atom      ç. Su

**14. Atom elektrik stansiyaları nöyin hesabına işləyir?**

- a. Su      b. Külək      c. Atom      ç. Benzin

**15. Elektrik dövrəsinin əsas elementləri hansılardır?**

- a. Cərəyan mənbəyi, naqil, elektrikqəbuledicisi, elektrik açarı  
b. Cərəyan mənbəyi, naqil, kəlbətin  
c. Elektrikqəbuledicisi, naqil, cərəyan mənbəyi  
ç. Rozetka, məftil, elektrik açarı

**16. Aşağıda verilən şəkillərdən hansı cərəyan mənbəyinin şərti işarəsidir?**

- a. —●—      b. —|+—      c. —⊗—      ç. —/•—

**17. Elektrik sxemi nəyə deyilir?**

- a. Elektrik dövrəsinin şəklin köməyi ilə təsvirinə  
b. Elektrik dövrəsinin şərti işarələrin köməyi ilə təsvirinə  
c. Elektrik dövrəsinin hissələrinin siyahısına  
ç. Elektrikqəbuledicisinin təsvirinə

**18. Kulinariya nədir?**

- a. Yeməyin bəzədilməsi mədəniyyəti  
b. Tələsmədən yemək mədəniyyəti  
c. Yemək hazırlamaq mədəniyyəti  
ç. Masanı gözəl bəzəmək mədəniyyəti

**19. Mətbəxədə istifadə edilən qab-qacaq hansı sıradə düzgün sadalanıb?**

- a. Biçaq, doğrama taxtası, qazan, ət maşını  
b. Ət maşını, sürtgəc, burğu, dəsmal  
c. Boşqab, rəndə, kartof, ət maşını  
ç. Doğrama taxtası, duzqabı, mişar, biçaq

**20. Sadalanınlardan hansılar buterbrod növləridir?**

- a. Açıq, bağlı, kanape, tartın  
b. Açıq, bağlı, şorba, tartın  
c. Kanape, tartın, sous, isti içkilər  
ç. Omlet, sıyıq, kanape, tartın

**21. Çayın hazırlanması üçün hansı qab-qacaq lazımdır?**

- a. Su qaynatmaq üçün çaydan, çay dəmləmək üçün çaynik  
b. Çay dəmləmək üçün çaynik, qazan  
c. Su qaynatmaq üçün çaydan, çömçə  
ç. Çay dəmləmək üçün çaynik, fincanlar

**22. Qəhvənin vətəni haradır?**

- a. Amerika      b. Azərbaycan      c. Avstraliya      ç. Afrika

**23. Hansı yumurtalardan istifadə edirik?**

- a. Dəvəquşu yumurtası, toyuq yumurtası, timsah yumurtası
- b. Ördək yumurtası, göyərçin yumurtası, hindüşka yumurtası
- c. Toyuq yumurtası, qaz yumurtası, bildirçin yumurtası
- ç. Toyuq yumurtası, ilan yumurtası, bildirçin yumurtası

**24. Nə etmək lazımdır ki, yumurta qaynatma zamanı çatlamasın?**

- a. Suya istiot əlavə etmək
- b. Suya duz əlavə etmək
- c. Suya nanə qurusu əlavə etmək
- ç. Suya soda əlavə etmək

**25. Bişmə müddətinə görə yumurtalar neçə cür olur?**

- a. İləq, yarıılıq, yarıbərk, bərk
- b. İləq, bərk, yumşaq
- c. Yarıılıq, yarıyumşaq, yarıbərk
- ç. Yarıılıq, bütöv iləq, bütöv bərk

**26. Sadalananlardan hansılar mədəni davranış və ünsiyyət qaydalarına aid deyil?**

- a. Salamlaşmaq, xudahafizləşmək
- b. Müsahibini sonadək dinləmək, sözünü kəsməmək
- c. Müraciətə cavab vermək, kömək təklif etmək
- ç. Müsahibinin sözünü kəsmək, onu sonadək dinləməmək

**27. Tanışları gördükdə nə etmək lazımdır?**

- a. Başını aşağı sallamaq və yanından keçmək
- b. Özünü görməməzliyə qoymaq
- c. Salamlaşmaq
- ç. Salama cavab verməmək

**28. Ailədə hansı işləri görürsən?**

- a. Otağımı yiğisdirirəm, gülləri sulayıram.
- b. Heç nə etmirəm.
- c. Öz əşyalarımı otağa səpələyirəm.
- ç. Hər yerdə çirkli qab-qacaq saxlayıram.

**29. Aşağıdakılardan hansılar tərəvəz bitkilərinə aiddir?**

- a. Kələm, alma, armud
- b. Kartof, kök, pomidor
- c. Qarpız, yemiş, limon
- ç. Alma, nar, soğan

**30. Hansı tərəvəz bitkilərini ədviyyat şəklində istifadə edirlər?**

- a. Soğan, sarımsaq, kartof
- b. Kök, kələm, nanə
- c. Çuqundur, turp, reyhan
- ç. Şüyüb, cəfəri, nanə, reyhan

**31. Avropaya pomidor haradan gətirilmişdir?**

- a. Avstraliyadan
- b. Çindən
- c. Cənubi Amerikadan
- ç. Afrikadan

**32. Mebel furnituru nədir?**

- a. Mebelin təmiri üçün alətlər
- b. Mebelin bəzədilməsi üçün məmulatlar
- c. Mebel hissələrini birləşdirmək üçün xüsusi məmulatlar
- ç. Nişanlama alətləri

**33. Aşağıda sadalananlardan hansılar mebel furnituruudur?**

- a. Drel, burğu, çəkic
- b. Xətkeş, karandaş, bucaqlıq
- c. Rəf saxlayıcıları, kipləşdiricilər, maqnit saxlayıcısı
- ç. Rəf saxlayıcıları, drel, burğu

**34. Bunlardan hansı mebel furnituru deyil?**

- a. Künclüklər, əlliklər
- b. Kipləşdiricilər, rəf saxlayıcıları
- c. Qıfıl dilciklər, qifillar
- ç. Maqnit saxlayıcıları, künclüklər

**35. Ailə büdcəsi nədir?**

- a. Bu, ailənin gəlirlərinin hesablanmasıdır.
- b. Bu, ailənin gəlirlərinin müəyyən vaxt dövrünə bölüşdürülməsidir.
- c. Bu, ailənin xərclərinin müəyyən vaxt dövrünə bölüşdürülməsidir.
- ç. Bu, ailənin gəlir və xərclərinin müəyyən vaxt dövrünə bölüşdürülməsidir.

**36. Xərclər nədir?**

- a. Vəsaitlərin artmasıdır.
- b. Vəsaitlərin azalması, xərclənməsidir.
- c. Təsərrüfatın düzgün aparılmasıdır.
- ç. Ailə büdcəsidir.

**37. Aşağıdakı alətlərdən hansılar parçanın emalı üçün lazımdır?**

- a. Qayçı, çəkic, iynələr
- b. Santimetrlı lent, qayçı, rəndə
- c. Qayçı, iynələr, santimetrlı lent
- ç. Santimetrlı lent, yeyə, kerner

**38. Oymaq necə seçilir?**

- a. Sol əlin çəçələ barmağının ölçüsü ilə
- b. Sağ əlin baş barmağının ölçüsü ilə
- c. Sağ əlin orta barmağının ölçüsü ilə
- ç. Sol əlin baş barmağının ölçüsü ilə

**39. Tikiş məmulatlarının nəm-isti emalı nədir?**

- a. Məmulatın quru təmizlənməsi
- b. Məmulatın yuyucu tozla emalı
- c. Məmulatın xüsusi avadanlığın köməyi ilə nəm, isti və təzyiqlə emalı
- ç. Məmulatın su və sabun ilə emalı

## L Ü Ğ E T

**Ağac çəkic** — dəmir və cilingər işlərində tətbiq edilir.

**Baza səthi** — pəstah üzərində qabaqcadan emal edilmiş təxmini hamar səth. Bu səthə əsasən ölçülər götürürlə bilər.

**Certyoj** — əşyanın kağız vərəqi üzərində ölçülərlə təsviridir (əşyanın həqiqi ölçüləri, onun hazırlanması üçün lazım olan digər zəruri məlumatlar göstərilməklə).

**Cilingər bucaqlığı** — nişanlama və düzbucaqları yoxlamaq üçün nəzarət alətidir.

**Detal** — bir növ materialdan hazırlanmış məmulatın ayrılmaz hissəsidir. Yaxud da heç bir quraşdırma əməliyyatı aparılmamış məmulat hissəsidir.

**Elektrik akkumulyatoru** — istifadə məqsədilə elektrik enerjisinin yiğilması üçün cihaz.

**Elektrik batareyası** — bir dövrəyə qoşulmuş bir neçə qalvanik elementlərdən və ya akkumulyatorlardan ibarətdir.

**Elektrik generatoru** — mexaniki enerjini elektrik enerjisinə çevirməyə xidmət edən maşındır.

**Elektrik naqili** — elektrik enerjisini ötürməyə və paylaşırmaya xidmət edən metal ötürücüdür.

**Elektrotexnika** — elektrik enerjisinin alınması, paylaşırlılması və istifadə edilməsi haqqında elmdir.

**Eskiz** — əl ilə çəkilmiş gözəyari, təxmini rəsmdir (şəkildir). Eskizdə təsvir edilən əşyanın əsas ölçüləri və digər məlumatlar göstərilir.

**Əməliyyat** — iş yerində bir fəhlənin yerinə yetirdiyi texnoloji prosesin hissəsidir.

**Falslama** — əsasən, nazik metal təbəqənin qırığının qatlanmasıdır. Bu əməliyyat həmin metal təbəqəni digər metal təbəqə ilə birləşdirmək üçün aparılır.

**Faner** — lövhəşəkilli oduncaq materialıdır. Lifləri çapraz yerləşən üç və daha çox yapışdırılmış qatdan ibarətdir.

**Günyə** — oduncaq materiallarından detalların müxtəlif bucaq altında nişanlanmasında istifadə edilən alətdir.

**İstehsalat sanitariyası** — istehsal prosesində iş yerinin və mühitin çirkənməsi və zibillənməsinə qarşı aparılan tədbirlərdir.

**İstehsalatda gigiyena** — işçiyyə və iş yerinin təmizliyinə verilən tələblərdir.

**Metalkəsən mişar zolağı** — dişli, nazik polad lövhədir.

**Miqyas** — əşyanın certyojda böyüdülmüş və ya kiçildilmiş ölçülərinin nisbəti (onun həqiqi ölçülərinə nəzərən).

**Mişar dişlərinin əmələ gətirdiyi yarıq** — materialların mişarla kəsilməsi prosesində əmələ gələn yarıqlardır.

**Nişanlama** — çertyoj və yaxud nümunə üzrə məmulat üçün pəstahda xətt və nöqtələrlə aparılan qeydlər.

**Nişanlama ülgüsü** — oduncaq və ya metalın bərk növlərindən hazırlanmış tərtibatlardır. Bu tərtibat pəstahda nişanlama aparmaq və nəzarət üçün istifadə olunur.

**Oduncaq** — ağac bitkiləri gövdəsinin (budağının) əsas hissəsidir.

**Pəstah** — hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır. Pəstahın ölçüsü detalın öz ölçüsündən böyükdür.

**Pəhriz** — müəyyən qidalanma rejimidir.

**Rəndə tiyəsi** — 4 mm-ə qədər qalınlıqda və 25—60 mm enində alət poladından hazırlanmış lövhədir.

**Sıxac** — detalların müvəqqəti bərkidilməsi üçün vintli tərtibat.

**Şpon** — xüsusi dəzgahlarda alınan nazik oduncaq təbəqəsidir (0,5—2 mm).

**Taxta-şalban materialları** — gövdənin lifləri boyu uzununa mişarlanması və ya kəsilməsi nəticəsində alınan oduncaqdan materiallardır.

**Texnoloji emal** — materialın xassəsi, ölçüsü və formasının dəyişdirilməsi üzrə aparılan əməliyyatdır.

**Texnoloji xəritə** — istehsal sənədidir. Bu sənəddə əşyanın təsviri verilir, onun hazırlanması ardıcılılığı, lazım olan avadanlıq və alətlər göstərilir.

**Texnoloji proses** — məmulatların hazırlanması zamanı müəyyən ardıcılıqla yeriňə yetirilən texnoloji əməliyyatlar məcmusudur.

**Təhlükəsizlik texnikası** — iş prosesində zədələnmə və bədbəxt hadisələrdən qorunmağa verilən tələblərdir.

**Tikiş üçün artırma** — detalın emalı üçün nəzərdə tutulan əlavə parça hissəsidir.

**Ülgü** — eyniadlı, coxsayılı detalların hazırlanması üçün tərtibatdır.

**Verstak** — oduncaq materiallarının emalı üçün xüsusi dəzgahdır.

**Yonqar** — materialın yeyələnməsi və ya mişarlanması zamanı əmələ gələn hissəciklər (tullantı).

## MÜNDƏRİCAT

Giriş .....	3
Məzmun standartlarının reallaşma cədvəli .....	11
V sinif üçün «Texnologiya» fənninin illik planlaşdırılması .....	13

### MƏİŞƏT MƏDƏNİYYƏTİ

1-ci mövzu. Tərəvəzlərin becərilmə texnologiyası.....	16
2-ci mövzu. Məişətdə sadə təmir işləri .....	18
3-cü mövzu. Ailədə davranış və ünsiyyət mədəniyyəti .....	20
4-cü mövzu. Ailə büdcəsinin formallaşması .....	22

### QRAFIK SAVAD ELEMENTLƏRİ

5-ci mövzu. İnsan həyatında texnologiya. Məmulatların hazırlanması mərhələləri .....	24
6-ci mövzu. Məmulatın qrafik təsviri .....	26
7-ci mövzu. Ölçmə və nişanlama alətləri .....	28

### ODUNCAĞIN EMALI TEXNOLOGİYASI

8-ci mövzu. Oduncaq və mişar materialları.....	30
9-cu mövzu. Oduncağın emalı üçün iş yeri və alətlər .....	32
10-cu mövzu. Oduncaq materialların mişarlanması və təmizlənməsi .....	34
11-ci mövzu. Oduncağın yonulması.....	36
12-ci mövzu. Oduncağın əl alətləri ilə burğulanması .....	38
13-cü mövzu. Oduncaq detalların birləşdirilməsi .....	40

### METALIN EMALI TEXNOLOGİYASI

14-cü mövzu. Metallar haqqında ümumi məlumat. Nazik təbəqə metal və məftil .....	42
15-ci mövzu. Metal ilə işləmək üçün iş yeri, alət və tərtibatlar .....	44
16-cı mövzu. Təbəqə metalin və məftilin düzəldilməsi .....	46
17-ci mövzu. Nazik təbəqə metal və məftilin kəsilmə üsulları.....	48
18-ci mövzu. Nazik təbəqə metalin və məftilin təmizlənməsi, əyilməsi.....	50
19-cu mövzu. Nazik təbəqə metalin birləşdirilməsi .....	52
20-ci mövzu. Elektrik enerjisi və sadə elektrik dövrəsi .....	54

### ƏRZAQ MƏHSULLARININ EMALI TEXNOLOGİYASI

21-ci mövzu. Mətbəx qab-qacağı və onlara qulluq.....	56
22-ci mövzu. Buterbrodların və isti içkilərin hazırlanması texnologiyası .....	58
23-cü mövzu. Yumurtadan yeməklərin hazırlanma texnologiyası .....	60

### PARÇANIN EMALI TEXNOLOGİYASI

24-cü mövzu. Parçadan məmulat hazırlamaq üçün iş yeri, alətlər və tərtibatlar	62
25-ci mövzu. Ülgünün hazırlanması və parçanın biçilməsi texnologiyaları .....	64
26-cı mövzu. Nəm-isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyası .....	66
Testlər .....	68
Lügət .....	78

**PULSUZ**